

# Rosullarning paaliyətliri

## *Mukəddimə*

**1-2** I hərmətlik Teofilos, mən dəsləp yazoqan bayan Əysə əzi tallıqan rosullarоqa Muqəddəs Roh arkılık əmrlərni tapxurup asmanoşa kətürülgən küngüqə bolqan uning barlıq əməlliri həm barlıq təlim berixlirining baxlanmisi toqrisida idi. □ ■

**3** U azab-okubətlərni tartkandin keyin, ularоqa kəp ispatlar bilən əzining tirik ikənlikini kərsətkən; u ularоqa kırıq kün iqidə kərüngən bolup, Hudanıng padixahlılıqıqa ait ixlar toqrluluk səzləp bərgən; ■ **4** wə ular bilən jəm kılinoqanda mundak əmr қildi: — «Yerusalemın ayrılmay, silər məndin anglioqan, Atining wədisini kütünglər.» □ ■  
**5** Qünki Yəhya suda qəmüldürgən, lekin silər

---

□ **1:1-2** «....mən dəsləp yazoqan bayan Əysə əzi tallıqan rosullarоqa Muqəddəs Roh arkılık əmrlərni tapxurup asmanoşa kətürülgən küngüqə bolqan uning barlıq əməlliri həm barlıq təlim berixlirining baxlanmisi toqrisida idi» — demək, «Luğa» degən kitabta «uning barlıq əməlliri həm barlıq təlim berixlirining baxlanmisi» hatirlanıdu; «Rosullarning paaliyətliri»də bolsa Əysanıng «barlıq əməlliri həm barlıq təlim berixliri»ning dawamı hatirlanıdu. ■ **1:1-2** Luğa 1:1-3; Mar. 16:19; Luğa 9:51; Yh. 20:21; Əf. 2:17; 1Tim. 3:16. ■ **1:3** Mar. 16:14; Yh. 20:19; 21:1; 1Kor. 15:5. □ **1:4** «Atining wədisi» — Muqəddəs Roh, əlwəttə. ■ **1:4** Luğa 24:48, 49; Yh. 14:26; 15:26; 16:7.

bolsanglar kəp künlər etməy Mükəddəs Rohla qəmüldürülisilər». ■

### *Əysanıng asmanoja kötürüülüxi*

**6** Rosullar uning bilən jəm ķilinoğanda, uningdin: — I Rəb, sən muxu wakitta Israilning padixahlığını əsligə kəltürməkqimusən? — dəp soraxka baxlıdi. □ ■

**7** U ularoja mundak dedi:

— Ata Əz həkukçıqa asasən bekitkən wakit-pəytlərni silərning bilix nesiwənglar yok. □ ■

**8** Birak Mükəddəs Roh üstünglaroja qüvkəndə silər küç-kudrətkə igə bolisilər, Yerusalem, pütün Yəhudiyyə wə Samariyə boyiqə həm jahanning qətlirigiqə manga guwahqi bolisilər. ■

**9** U bu səzlərni kılıp bolup, ular қarap turoğanda kötürüldi, bir parqə bulut uni ariqə aldi-də, u ularning nəziridin oqayıb boldi. ■ **10** U asmanoja kötürülgəndə, ular kəzlirini kəkkə tikip қaraxkanda, mana tuyuksız ularning yenida ak kiyim kiygən ikki adəm pəyda bolup. □ ■

■ **1:5** Yəx. 44:3; Yo. 2:27-29; Mat. 3:11; Mar. 1:8; Luqa 3:16; Yh. 1:26; Ros. 2:4; 11:15, 16; 19:4. □ **1:6** «**muxu wakitta Israilning padixahlığını əsligə kəltürməkqimusən?**» — yaki «**muxu wakitta padixahlıknı Israiloqa käyturamsən?**». ■ **1:6**

Mat. 24:3. □ **1:7** «**Ata Əz həkukçıqa asasən bekitkən wakit-pəytlərni silərning bilix nesiwənglar yok**» — «ata» muxu yerdə Hudani kərsitudu. ■ **1:7** Mat. 24:36. ■ **1:8**

Yəx. 2:3; Luqa 24:48; Yh. 15:27; Ros. 2:4,32; Əz.11:23; Zək.4:14

■ **1:9** Mar. 16:19; Luqa 24:51. □ **1:10** «**ularning yenida ak kiyim kiygən ikki adəm pəyda bolup...**» — bu «adəmlər» pərixtilər bolsa kerək. ■ **1:10** Mat. 28:3.

11 — Əy Galiliyəliklər, nemixkə ərə turoqininglarqə asmanoqa կarap կaldinglar? Silər silərdin ayrılip ərxkə kətürülgən xu Əysaning asmanoqa կandak kətürülgini kərgən bolsanglar, yənə xu հalda կaytip kelidu, — dedi. □ ■

### *Yəhudanıng ornioja Mattiyasning tallinixi*

12 Andin ular Yerusalemoqa yekin, uningdin bir qakirimqə yiraklıktiki Zəytun teoqidin Yerusalemoqa կaytip kəldi. □ 13 Ular xəhərgə kirip, ezliri turuwatkan օyning üstünki կəwitidiki bir օygə qikti. Xu yərdə Petrus, Yuhanна, Yakup, Andiriyas, Filip, Tomas, Bartolomay, Matta, Alfayning oqlı Yakup, «millətpərwər» Simon wə yənə bir Yakupning oqlı Yəhudə bar idi. □ 14 Bular bir jan bir dil bolup üzüldürməy berilip dua-tilawət կilixti; bu ixta bir yərgə jəm boləlanlardın birkənqə

- 
- 1:11 «Silər silərdin ayrılip ərxkə kətürülgən xu Əysaning asmanoqa կandak kətürülgini kərgən bolsanglar, yənə xu հalda կaytip kelidu» — «Dan.» 7:13-14, «Zək.» 14:1-3ni kərüng. ■ 1:11 Dan. 7:13; Zək.14:4; Mat. 24:30; Mar. 13:26; Luqa 21:27; 1Tes. 1:10; 2Tes. 1:10; Wəh. 1:7. □ 1:12 «uningdin bir qakirimqə yiraklıktiki Zəytun teoqi...» — grek tilida «uningdin xabat künlük bir səpər yiraklıktiki Zəytun teoqi...»). □ 1:13 «Xu yərdə Petrus, Yuhanна, Yakup, Andiriyas, Filip, Tomas, Bartolomay, Matta, Alfayning oqlı Yakup, «millətpərwər» Simon wə yənə bir Yakupning oqlı Yəhudə bar idi» — grek tilida «Xu yərdə Petrus bilən Yuhanна wə Yakup bilən Andiriyas, Filip wə Tomas, Bartolomay wə Matta, Alfayning oqlı Yakup wə «millətpərwər» Simon wə yənə bir Yakupning oqlı Yəhudə bar idi».

ayal, jümlidin Əysanıng anisi Məryəm həmdə Əysanıng inilirim bar idi.■

**15** Xu künlərning biridə, Petrus ķerindaxlar otturisida ərə turup (jəm boluxşanlar bir yüz yigirmigə yekin idi) mundak dedi:

**16** — Ķerindaxlar, Əysani tutkanlaroqa yol baxlıouqi bolğan Yəhuda həkkidə Mukəddəs Rohning burun Dawut arkılık aldin eytən mukəddəs yazmilardiki sezləri əməlgə exixi mukərrər idi. □ ■ **17** Qünki *Yəhudamu* arimizdin biri hesablanıqan wə *Hudanıng* bu hizmitidin nesiwisi bar idi ■ **18** (u kiloqan kəbihlikning in'amidin erixkən pulçaq bir parqə yər setiwalıqanidi, u xu yərdə bexiqilap yıkılıp, üqəykerini quwulup kətti; ■ **19** bu ix pütkül Yerusalemdikilərgə məlum bolup, ular u yərni əz tili bilən «Həkəldəma» dəp ataxti. Buning mənisi «kan təkulgən yər» degənliktür) ■ **20** Qünki Zəburda *Yəhudə* կaritiloqan munu sezlər pütülgən: —

«Uning turaləqüsü qəlgə aylansun,  
Uningda həq turoluqi bolmisun!»

Wə: —

«Uning yetəkqılık orniqə baxka birsi qıksun!»□ ■

■ **1:14** Mat. 13:55. □ **1:16** «*Dawut arkılık aldin eytən...*»

— grek tilida «Dawutning aqzi arkılık aldin eytən...». ■ **1:16**

Zəb. 41:9; Mat. 26:23, 47; Mar. 14:43; Yh. 13:18; 18:3. ■ **1:17**

Mat. 10:4; Mar. 3:19; Luqā 6:16. ■ **1:18** 2Sam. 17:23; Mat.

27:5. ■ **1:19** Mat. 27:8. □ **1:20** «*Uning turaləqüsü qəlgə aylansun, uningda həq turoluqi bolmisun!*» — «Zəb.» 69:25.

«*Uning yetəkqılık orniqə baxka birsi qıksun!*» — «Zəb.»

108:8. ■ **1:20** Zəb. 69:25; 109:8

**21-22** Xuning üçün, Rəb Əysanıng tirilgənlikigə biz bilən təng guvahlıq berixi üçün, bir kixini talliximiz kerək. Bu kixi Əysa arımızda yürgən künlərdə, Yəhya pəyəqəmbərdin qəmüldürüxni қobul қılqan kündin baxlap taki asmanoqa kətürulgən küngiqə biz bilən baxtin-ahir billə bolqan kixilərdin boluxi kerək, — dedi. □ ■

**23** Xuning bilən ular Yusüp (yənə Barsabas dəpmu ataloqan, yənə bir ismi Yustus) bilən Mattiyas degən ikki kixini bekitip, mundak dua kılıxtı: ■

**24-25** — Sən, i həmmə adəmning kəlbini bilgüqi Pərwərdigar! Yəhudə teyilip bu hizmət wə rosullukṭın məhərum bolup əzигə has bolqan yərgə kətti. Əmdi u taxlap қoyqan hizmət wə rosulukning nesiwisigə igə boluxka bu ikiyləndin қaysisini tallıqanlıkingni kərsətkəysən! ■

**26** Andin ular bu ikki kixigə qək taxliwidi, qək Mattiyaskə qikti. Xuning bilən u on bir rosul bilən bir қatardın orun alqan hesablandı. □

## 2

- 
- **1:21-22 «Rəb Əysanıng tirilgənlikigə biz bilən təng guvahlıq berixi üçün, bir kixini talliximiz kerək»** — demək, Yəhudanıng orniqə «guvaklaş berix» üçün. ■ **1:21-22** Ros. 6:3. ■ **1:23** Ros. 6:6. ■ **1:24-25** 1Sam. 16:17; 1Tar. 28:9; 29:17; Zəb. 7:9; Yər. 11:20; 17:10; 20:12; Ros. 15:8; Wəh. 2:23. □ **1:26 «andin ular bu ikki kixigə qək taxliwidi, qək Mattiyaskə qikti. Xuning bilən u on bir rosul bilən bir қatardın orun alqan hesablandı»** — «on ikkinçi rosul» degən tema toopluluk «köxumqə səz»imizdə tohtılımız.

## *Mukəddəs Rohning etikəd qilaroja kelixi*

**1** Əmdi «orma həyt» künining wakti-saiti toxkanda, bularning həmmisi Yerusalemda bir yərgə jəm bolğanidi. □ ■ **2** Asmandın tuyuksız küqlük xamal sokkandək bir awaz anglinip, ular olturuwatkan əyni bir aldi. **3** Ot yalkunidək tillar ularoja kərünüp, ularning hərbirining üstigə tarkılıp kondı. **4** Ularning həmmisi Mukəddəs Rohka toldurulup, Roh ularoja söz ata kılıxi bilən ular naməlum tillarda səzligili turdi. ■

**5** U qaoqda, asman astidiki barlık əllərdin kəlgən nuroqun ihlasmən Yəhudiylərlər Yerusalemda turuwatkanidi. □ **6** Əmdi *etikəd qilarning* bu awazi anglinip, top-top adəmlər xu yərgə jəm boluxti həmdə *etikəd qilarning* əzliri turuxluq jaydiki tillarda səzlixiwatkanlığını anglap, ten-

---

□ **2:1** ««orma həyt» künining wakti-saiti toxkanda,...»

— yaki «orma həyt künə əməlgə axurulqanda,...». Bu tərjimə toqra bolsa «orma həyt künə»ning əzi birhil bexarət yaki «bexarətlik rəsim» bolidu. «Lawiyalar»diki «köxumqə sez»imizdiki «həytlar» toqrluluk məzmunni kərung. «Orma həyt» — «ötüp ketix həyt»din keyinkı əllikinqi künə kelidiqan həyt, xunglaxkə bəzi wakıtlarda grek tilida «Əllikinqi kündiki həyt» («pentekost») dəp atılıdu (bəlkim Mayning bəxi ətrapida).

■ **2:1** Law. 23:15; Qan. 16:9; Ros. 1:14. ■ **2:4** Mat. 3:11; Mar. 1:8; 16:17; Luqa 3:16; Yh. 14:26; 15:26; 16:13; Ros. 10:46; 11:15; 19:6. □ **2:5** «U qaoqda, asman astidiki barlık əllərdin kəlgən nuroqun ihlasmən Yəhudiylərlər Yerusalemda turuwatkanidi» — muxu ərlər bəlkim həytni təbrikləxkə kəlgənidi.

girkap kelixti. □ 7 Ular həyran bolup təəjjüplinip:  
— Karanglar, səzlixiwatkanlarning həmmisi  
Galiliyəliklərə? 8 Kandaklarqə ularning  
bizning ana yurtimizdiki tillirimizda  
səzlixiwatkanlığını anglawatkandımız?  
9 Arimizda Partiyalar, Medialar, Elamlar,  
xundakla Mesopotamiyə, Yəhədiyə,  
Kapadokiya, Pontus, Asiya, 10-11 Frigiyə həm  
Pamfiliyə, Misir, Liwyəning Kurinigə yekin  
jayliridin kəlgənlər, xuningdək muxu yərdə  
musapir bolup turuwatkan Rim xəhəridin  
kəlgənlər — Yəhədiylar bolsun, Təwrat  
etikadiqlə kirgənlər bolsun, Kretlar wə Ərəblər  
bolsun, həmmimiz ularning Hudanıng kıləqan  
uluq əməllirini bizning ana tillirimizda  
səzləwatkanlığını anglawatımız! — deyixti.

12 Ular һang-tang қelip alaқazadilik bilən bir-birigə:

— Bu zadi қandaқ ixtu? — deyixti.

13 Əmma bəzilər:

— Bular yengi xarab bilən obdanla məst bolup  
ķaptu! — dəp məshirə kilihti.

### *Petrusning qüxəndürüxi, Əysa Məsihni jar ķılıxi*

□ 2:6 «Əmdi etikadqılarning bu awazi anglinip, top-top  
adəmlər xu yərgə jəm boluxti...» — «awaz» degən səz  
toorluk üq qüxənqə bar: (1) 2-ayəttə tiləqə elinoqan «asmanın  
(qüvkən)... awaz»; (2) tərjimimizdək, barlıq etikadqılar  
naməlum til bilən Hudani mədhiyəligən qong awazı; (3) grek  
tilida bəzi wakitta «awaz» degən səz «həwər»ni bildürgəqkə,  
muxu yərdiki «awaz» «nuroğun adəmlərning tuyuksız kəp  
tillarda səzlisixiwatkanlığı toqrisidiki həwər»ni bildürüximu  
mumkin.

**14** Əmma Petrus қалоqan on birəylən bilən ornidin turup, awazini kətürüp kəpqilikkə mundak dedi:

— Əy Yəhədiyədikilər wə Yerusalemdə barlik turuwatkanlar! Bu ix silərgə məlum boloqayki, səzlimgə kulak selinglar! **15** Bular silər oylioqandək məst əməs, qünki hazır pəkət ətigən saat tokkuz boldi. □ **16** Əməliyəttə bu dəl Yoel pəyəqəmbər arkılıq aldin eytiloqan xu ixtur:  
**17** — «Huda mundak dedi:

«Mən ahirkı künlərdə Əz Rohimni barlik ət igiliri üstigə կuyimən;

Silərning oqul-kızliringlar wəhiylik bexarət yətküzidu,

Silərning yigitliringlar oqayibanə alamət kərünüxlərni kəridü;

Silərning əkeriliringlar alamət qüxlərni kəridü; □ ■

**18** Bərhək, xu künlərdə կullirim üstigimu, dedəklirim üstigimu Rohimni կuyimən, ular bexarət yətküzidu. □

□ **2:15 «həzir pəkət ətigən saat tokkuz boldi»** — Yəhədiylarning waqıt əlqimi boyiqə «künning üqinqi saiti».

□ **2:17 «Mən ahirkı künlərdə əz Rohimni barlik ət igiliri üstigə կuyimən»** — «ahirkı künlər» yaki «ahir zaman» adəttə Injil dəwrining əzini kərsitudu; demək, Məsihning birinqi ketim dunyaqa kelixidin tartip ikkinqi ketim kelixigiqə boloqan waqitni kərsitudu. «Rohimni» grek tilida muxu yerdə «Rohimdin» degən səz bilən ipadilinidu. ■ **2:17** Yəx. 44:3; Əz. 11:19; 36:27; Yo. 2:27-29; Zək. 12:10; Luqə 2:36; Yh. 7:3; Ros. 10:45; 21:9. □ **2:18 «xu künlərdə կullirim üstigimu, dedəklirim üstigimu Rohimni կuyimən...»** — «Rohimni» grek tilida muxu yerdə «Rohimdin» degən səz bilən ipadilinidu.

**19** Mən yüksirida asmanlarda karamət ixlər, təwəndə, zemində möjizilik alamətlərni, Kan, ot, is-tütək tüwrüklərini kərsitimən.

**20** Rəbning uluq həm karamət-xərəplik küni bolmioğuzə,

Kuyax қarangoğulukka,  
Ay қanoqa aylandurulidu. ■

**21** Həm xu qaoğda xundak əməlgə axuruliduki, Rəbning namini qakırıp nida қiloqanlarning həmmisi կutkuzulidu». □ ■

**22** Əy Israillar, muxu səzlərni anglangalar. Nasarətlik əysa bolsa, Huda aranglarda u arkılık kərsətkən կudrətlik əməllər, karamətlər wə möjizilik alamətlər bilən silərgə təstikliqan bir zat — bu ixlər həmmimgalarqa məlum — **23** u kixi Hudanıng bekitkən məksiti wə aldin'ala bilixi boyiqə satğunlukka uqrəp tutup berilgəndin keyin, silər uni Təwrat қanunisiz yürgən adəmlərning қoli arkılık krestləp əltürgüzdüngələr. □ ■ **24** Lekin Huda uni əlümning azablarning ilkidin azad қılıp kayta tirildürdi. Qünki əlümning uni tutğun қılıxi hərgiz mumkin əməs. ■ **25** Dawut Zəburda u toqruluk mundak aldin eytən:

■ **2:20** Yo. 2:10, 31; 3:15; Yəx. 13:10; 24:23; Am. 8:9; Mat. 24:29; Wəh. 6:12-13 □ **2:21** «...həm xu qaoğda xundak əməlgə axuruliduki, Rəbning namini qakırıp nida қiloqanlarning həmmisi կutkuzulidu» — (17-21-ayət) «Yo.» 2:28-32ni kərüng.

■ **2:21** Yo. 2:30-32; Rim. 10:13. □ **2:23** «Təwrat қanunisiz yürgən adəmlər»... — muxu yərdə yat əlliklər, bolupmu rimliklərni kərsitudu. ■ **2:23** Ros. 4:28; 5:30. ■ **2:24** Ros. 10:40.

«Mən Pərwərdigarnı hərdaim kəz aldimda  
kərüp keliwati mən;  
U ong yenimda bolqaqka,  
Mən hərgiz təwrənməymən.■

**26** Xunga menin qəlbim huxallandi,

Mening tilim xadlinip yayridi;

Mening tenim ümid-arzu iqidə turidi;

**27** Qünki Sən jenimni təhtisarada  
qaldurmaysən,

Xundakla Sening Muqəddəs Bolqoqungoqa qir-  
ixlərni kərgüzməysən.

**28** Sən manga həyat yollirini kərsətkənsən;

Huzurung bilən meni xad-huramlikka tolup  
taxkuzisən».□ ■

**29** Kerindaxlar, mən atimiz *padixah* Dawut  
toqrułuk həq ikkilənməy xuni eytimənki,  
u əldi wə uning kəbrisi bugünkü küngiqə  
arimizda bar. ■ **30** Əmdi u pəyoqəmbər  
bolup, Hudanıñ uning təhtigə olturuxka eż  
puxtidin birəylənni turoquzuxka kəsəm bilən  
wədə bərgənlikini bilətti. □ ■ **31** U Məsihning  
əlgəndin keyin tirildürülidioqinini aldin'ala  
kərüp yətkən wə bu munasiwət bilən Məsihning  
təhtisarada qaldurulmaydioqinini wə tenining

■ **2:25** Zəb. 16:8-11 □ **2:28** «...Sən manga həyat yollirini  
kərsətkənsən; huzurung bilən meni xad-huramlikka tolup  
taxkuzisən».) — (25-28-ayət) «Zəb.» 16:8-11ni kerüng.

■ **2:28** Zəb. 16:8-11 ■ **2:29** 1Pad. 2:10; Ros. 13:36. □ **2:30**  
«eż puxtidin birəylən...» — grek tilida «uning qatirkidin  
qılkəndin birəylən...».) ■ **2:30** 2Sam. 7:12; Zəb. 132:11; Lukə  
1:32; Ros. 13:23; Rim. 1:3; 2Tim. 2:8.

qiriməydiqinini tilqə aloqan. ■ 32 Huda dəl bu Əysani əlümdin tirildürdi, wə həmmimiz bu ixning guwahqilirrimiz. ■ 33 U Hudaning ong yenida xan-xərəp iqidə olturoquzulup, xundakla Ata wədə қılqan Mükəddəs Roħni қobul қılıp, hazır kərūwatkan həm anglawatkanliringlarnı təküp *bızlərgə* qüxürdi. □ ■ 34-35 Qünki Dawut əzi ərxkə qıkkən əməs; lekin u munu səzlərni *Zəburda* eytqan: —

«Pərwərdigar mening Rəbbimgə eyttiki: —

«Mən sening düxmənliringni təhtipəring қilmioquqə,

Mening ong yenimda olturoqin!»». □ ■

36 Xuning üçün, pütkül Israil jəmətidikilər xuni kət'iy bilsunki, Huda silər krestligən dəl uxbu Əysani həm Rəb həm Məsih қılıp tiklidi!».

37 Bu sezlər angliqanlarning yürikigə sən-jiloqandək qattık təgkən bolup ular Petrus wə baxka rosullardin:

— I əkerindaxlar, undakta biz nemə қiliximiz kerək? — dəp soraxti. ■

38 Petrus ularoqa: — Towa қilinglar, hərbiringlar Əysa Məsihning namida gunahliringlarning kəqürüm қilinixi üçün qəmüldürüxni қobul

■ 2:31 Zəb. 16:10; Ros. 13:35. ■ 2:32 Yh. 15:27; Ros. 1:8. □ 2:33 «**xundakla Ata wədə қılqan Mükəddəs Roħni қobul қılıp,...**» — yaki «xundakla Atidin Mükəddəs Roħ ata қılıx wədisini tapxuruwelip,...». ■ 2:33

Ros. 1:4; 5:31; 10:45; Fil. 2:9. □ 2:34-35 «**Pərwərdigar mening Rəbbimgə eyttiki: — «Mən sening düxmənliringni təhtipəring қilmioquqə, Mening ong yenimda olturoqin!»** — «Zəb.» 110:1. ■ 2:34-35 Zəb. 110:1; 1Kor. 15:25; Əf. 1:20; Ibr. 1:13. ■ 2:37 Zək. 12:10; Luqə 3:10; Ros. 9:6; 16:30.

ķilinglar wə xundak ķilsanglar Hudaning iltipati bolqan Muķəddəs Roh silərgə ata kılınidu. <sup>39</sup> Qünki bu wədə silərgə wə silərning baliliringlaroqa, yırakta turuwatqanlarning həmmisigə, yəni Pərwərdigar Hudayimiz əzигə qakıroqanlarning həmmisigə ata kılınidu. □ ■

<sup>40</sup> Petrus yənə nuroqun baxka səzlər bilən ularni agahlandurup ularoqa:

— Silər əzünglarni bu iplas dəwrdin kutkuzunglar! — dəp jekildi. <sup>41</sup> Xuning bilən uning səzini կobul kılqanlar qəmüldürülüxti. Xu künü *jamaətka* қoxuloqanlar üç mingqə kixi idi. <sup>42</sup> Ular əzlirini izqıl haldə rosullarning təlimigə, *etikədəqilarning* birlik-həmdəmlilikgə, nanni oxtuxka wə dualarоqa beqixıldı. □

### *Etiqədəqilar arisidiki inaqlik*

43 Wə korkunq ularning hərbirining üstigə güxti wə rosullarning wasitisi bilən nuroqun karamətlər wə məjizilik alamətlər yüz bərdi. ■

□ 2:39 «bu wədə silərgə wə silərning baliliringlaroqa, yırakta turuwatqanlarning həmmisigə, yəni Pərwərdigar Hudayimiz əzигə qakıroqanlarning həmmisigə ata kılınidu» — «bu wədə» Muķəddəs Rohni kərsitudu. ■ 2:39

Yo. 2:30-32; Əf. 2:13. □ 2:42 «etikədəqilarning birlik-həmdəmliki» — bu alahidə mənidə bolup, grek tilida «ortaklıq» degən səz bilən ipadilinidu. Bu səz həm Huda bilən bolqan alakını, həm etikədəqilarning bir-biri bilən bolqan ziq alakisini wə Hudaning xapaitidin ortak nesiwə boluxni bildüridu.

«nan oxtux» — xübhisizki, ularning Əysanıng əlümini hatiriləx üçün nan oxtuxini kərsitudu («Mat.» 26:26-28, «1Kor.» 11-bab, 17-34ni kərüng). ■ 2:43 Mar. 16:17; Ros. 5:12.

**44** Pütün etikədinqilar dawamlik jəm bolup billə yaxap, barlığını ortak tutuxti.■

**45** Ular mal-mülüklerini setip, pulini hərkimning ehətiyajioqa қarap həmmisigə təkşim kılıxatti.

■ **46** Ular hər küni ibadəthana həylişioqa bir niyəttə jəm boluxatti, ey-əylərdə huxal-huramlıq wə ak kəngüllük bilən ortak oqızalinixip, nanni oxtup yeyixip, □ **47** Hudaşa mədhəyiə okuxatti; ular pütkül halayıkning izzitigə sazawər boldi. Rəb hər küni kutkuzuluwatkanlarnı jamaətkə қoxatti.□ ■

### 3

#### *Petrus bilən Yuhaninanıg tokur adəmni sakaytixi*

**1** Bir küni ibadəthanida dua kılınidioğan wakitta, yəni qüxtin keyin saat üqtə, Petrus bilən Yuhannamu ibadəthani oqa qıkıp baroqanıdi.□

**2** Xu pəyttə bir tuqma tokur adəmmu bu yərgə elip keliniwatkanıdi. Hər küni, kixilər uni ibadəthani oqa kirgənlərdin sədikə tilisun dəp, ibadəthanidiki «Güzəl dərwaza» aldi oqa əkelip қoyattı.■ **3** U Petrus bilən Yuhaninanıg

---

■ **2:44** Kən. 15:4; Ros. 4:32.      ■ **2:45** Yəx. 58:7; Ros. 4:35.      □ **2:46** «ular hər küni ... ak kəngüllük bilən ortak oqızalinixip, nanni oxtup yeyixip,...» — 2:42diki izahatni körüng.      □ **2:47** «...Rəb hər küni kutkuzuluwatkanlarnı jamaətkə қoxatti» — yaki «...Rəb hər küni kutkuzuluwatkanlarnı ularning arisioqa қoxatti». ■ **2:47** Ros. 5:14; 11:21.      □ **3:1** «saat üqtə» — ibraniylarning wakıti boyiqə «saat tokkuzda». ■ **3:2** Yh. 9:8; Ros. 14:8.

ibadəthaniqa kirip ketiwatqınıni körüp, ulardin sədikə tilidi. <sup>4</sup> Petrus bilən Yuhannda uningoşa nəzirini saldı. Petrus uningoşa:  
 — Bizgə qara! — dedi.

<sup>5</sup> U ulardin bir nərsə kütüp, kəzlirini üzməy karap turatti. <sup>6</sup> Birak Petrus uningoşa:  
 — Məndə altun yaki kümüx yok; lekin қolumda barını sanga berəy. Nasarətlik Əysə Məsihning nami bilən, ornungdin turup mang! — dewidi. ■ <sup>7</sup> uni ong қolidin tartıp, yeləp turoquzdi. U adəmning put wə oxuq beqixliri xuan küqləndürülüp, <sup>8</sup> ornidin dəs turup mengixka baxlıdi. U mengip wə səkrəp, Hudaqa mədhijə okuqan һalda ular bilən billə ibadəthana həylişioqa kirdi. <sup>9</sup> Barlıq halayıq uning mengip Hudaqa mədhijə okuqanlığını körüp <sup>10</sup> uning ibadəthanidiki «güzəl dərwaza» aldida sədikə tiləp olturidioqan ھelikə adəm ikənlikini tonup, uningda yüz bərginigə həyranuhəs bolup dang ketip kəlixti.

### *Petrusning ibadəthanıda eytən sözləri*

<sup>11</sup> Sakayışan kixi Petrus bilən Yuhanndaqa qing esilip turuwalqanda, həyran boluxkąn barlıq həlk ularning yenioqa *ibadəthanidiki* «Sulayman pexaywini» degən yərgə yığırıp kelixti. <sup>12</sup> Bu əhwalni kərgən Petrus halayıqka mundak dedi:  
 — I Israillar! Bu ixka nemanqə həyran bolisilər? Biz huddi əz küq-kudritimiz yaki ihlasmənlikimizgə tayinip bu adəmni mangdur olaqdək bizgə nemanqə tikilip karaysılər?

13 Əməliyəttə bolsa, ata-bowilirimizning Hudasi, yəni İbrahim, İshak wə Yakupning Hudasi Əz hizmətkari bolğan Əysani xan-xərəp bilən uluəqliqan. Birak silər bolsanglar uni *rimliklərə* tutup bərdinglar; andin *waliy* Pilatus uni köyup berixni həküm kılɔlandın keyin, silər Pilatusning aldida uningdin tenip rət kılıxtinglar. □ ■ 14 Mana silər Mukəddəs wə Həkkaniy Bolquqidin tenip, uni rət kılıp *Pilatustın* uning orniqə bir qatilni köyup berixni tələp kıldinglar. ■ 15 Xundak kılıp, həyatlıqni barlıqka Kəltürgüqini əltürdünglər! Birak Huda uni əlümdin tirildürdi, biz mana buningə qələbədən qırmızı qızılıqda qoyuluruz. □ ■ 16 Mana uning namiqə bir qatilni əlümdin tirildürdi, biz mana buningə qələbədən qırmızı qızılıqda qoyuluruz. Mana uning namiqə kılıqan etikad arkılık, uning nami silər kərəvətən wə tonuydiqan bu adəmgə dərman kərgüzdi; uning arkılık bolğan etikad u kixini kez aldinglarda səllimaza sak-salamət kıldı.

17 Əmdi kərindaxlar, silərning wə xuningdək silərning baxlıkliringlarningmu bu ixni oqəpləttə kılıqanlıqları bilimən. 18 Lekin Huda barlık pəyəqəmbərlərning aqzı bilən aldin'ala jakarlıqanlarını, yəni uning Məsihining azab-okubət tartidioqanlığını

- 
- 3:13 «ata-bowilirimizning Hudasi, yəni İbrahim, İshak wə Yakupning Hudasi əz hizmətkari bolğan Əysani xan-xərəp bilən uluəqliqan» — Məsihning «Pərvərdigarning hizmətkari» yaxşı «Pərvərdigarning əli» süpiti ikənlikli toorluluq bexarətlər «Yəx.» 42:1-18, 49-bab, 50:3-11, 52:13-53:12də kərəlidü. ■ 3:13 Mis. 3:6,15; Mat. 27:20; Mar. 15:11; Lukə 23:18; Yh. 18:40. ■ 3:14 Lukə 23:18.  
 □ 3:15 «Huda uni əlümdin tirildürdi» — grek tilida: «Huda uni əlgənlərdin tirildürdi». ■ 3:15 Ros. 1:8; 2:32.

xu yol bilən əməlgə axurdi. ■ 19 Xuning üqün gunahınglarning əqürüwetilixi üqün hazır towa kılıp yolliringlardın burulunglar! Xundak kılqanda, insanlarning jenini yengilanduridiqan pəsil-künlər Pərwərdigarning huzuridin qikip kelidu ■ 20 wə u silər üqün aldin tikləngən Məsih, yəni Əysani kexinglarqa kaytidin əwətidü. ■ 21 Həzirqə bolsa, Hudanıng dəsləptiki zamanlardın tartip mukəddəs pəyoqəmbərlirining aqzi bilən eytkinidək, həmmə məwjudatlar yengilinidiqan wakit kəlmigüpə, ərxlər uni қobul kılıp, uningoşa makan bolidu. ■ 22 Musa dərwəkə mundak degənidi: — «Pərwərdigar Hudayinglar eż ķerindaxliringlar arisidin manga ohxax bir pəyoqəmbər turoquzidu. Uning silərgə eytqan barlıq səzlərini anglap, uningoşa toluk itaət kilixinglar kerək! ■ 23 Qünki bu pəyoqəmbərning səzini anglimaydioqanlarning hərbiri həlk қataridin üzüp taxlinidu». □

■ 24 Dərwəkə, Samuil *pəyoqəmbər* wə uningdin keyin kelip bexarətlərni yətküzgən pəyoqəmbərlərning həmmisi bu künlər toqrisida aldin eytqan. ■ 25 Silər bu pəyoqəmbərlərning pərzəntlirisilər wə Huda ata-bowanglar bilən tüzgən əhdining pərzəntlidursilər — bu əhdə boyiqə Huda

■ 3:18 Yəx. 50:6; 53:5; Luğa 24:27. ■ 3:19 Ros. 2:38. ■ 3:22 Kən. 18:15-16, 19; Yh. 1:46; Ros. 7:37.

□ 3:23 «...Qünki bu pəyoqəmbərning səzini anglimaydioqanlarning hərbiri həlk қataridin üzüp taxlinidu» — (22-23-ayət) «Kən.» 18:15-19). Bu bexarət Əysa Məsihni kərsitudu, əlwəttə. U toqrluluq «köxumqə səz»imizdə tohilimiz.

Ibrahim oja: «Sening nəslinq arkılık yər yüzidiki barlıq ailə-jəmətlərgə bəht-bərikət ata kılınidu» dəp wədə bərgən. ■ 26 Xunga Huda hərbiringlarnı əz rəzillikliringlardın qayturup, silərgə bəht-bərikət ata kılıx üçün, hizmətkarı Əysani turquzup, uni awwal silərgə əwətti.□

## 4

### *Petrus bilən Yuhananıng aliy kengəxmidə sorak kılınixi*

1 Petrus bilən Yuhanна halayıkka gəp kiliwatkanda, kahinlar, ibadəthana karawullirining baxlığı wə Sadukıylar ularning yenioqa kelip qaldı.□ 2 Ular rosullarning halayıkka təlim berixi, jümlidin «Əysanıng wasitisi bilən əlgənlər tirildürülidu» dəp jakarlioqını üçün intayın əsəbiyləxti .□ 3 Ular

---

■ 3:25 Yar. 22:18; Gal. 3:8. □ 3:26 «Xunga Huda hərbiringlarnı əz rəzillikliringlardın qayturup, silərgə bəht-bərikət ata kılıx üçün, hizmətkarı Əysani turquzup, uni awwal silərgə əwətti» — «... uni (Əysani)... awwal silərgə əwətti» — demək, Huda İbrahim bilən tüzgən əhdisi boyiqə İbrahimning nəсли bolqan Əysani «yər yüzidiki barlıq əllərgə bəht-bərikət ata kılınixi üçün» əwətkəndə, uni barlıq əllərgə əwətixtin awwal Əz Yəhudiylə həlkigə əwətti.

□ 4:1 «Sadukıylar» — Yəhudiylarning bir məzhipi. Ular tooruluk «təbirlər»ni kərung. □ 4:2 «Ular rosullarning... «Əysanıng wasitisi bilən əlgənlər tirildürülidu» dəp jakarlioqını üçün intayın əsəbiyləxti» — «əsəbiyləxti» yaki «qəzəpləndi». «Əlgənlər tirildürülidu» deyən gəp Sadukıylarnı intayın qəzəpləndürgən bolsa kerək, qunki ular bu nuqtioqa kət'iy ixənməydi.

ularni tutkun kılıp, ətisigiqə türmigə solap қоюди, qünki kəq kirip қaloqanidi. □ <sup>4</sup> Lekin jar қılınoqan səz-kalamni anglioqlanlarning kəpi etikəd қildi; xuning bilən etikəd қiloqan ərlərning sanila bəx mingəla yətti.

<sup>5</sup> Ətisi, *Yəhudiylarning kengəxmisdiki* baxlıklar, aksaқallar wə Təwrat ustazliri Yerusalemda toplandi. <sup>6</sup> Ularning arisida bax kahin Annas, Kayafas, Yuhanна, Iskəndər wə bax kahinning baxqa jəmətidikilər bar idi. <sup>7</sup> Ular *Petrus bilən Yuhanannani* arisinqa turoquzup:

— Silər bu ixni kaysi küq-ķudrətkə tayinip yaki kimning nami bilən қildinglar? — dəp soridi. ■

<sup>8</sup> Petrus Muķəddəs Rohka toldurulogan haldə ularoq mundak dedi:

Həlkning həkümranları wə Israilning aksaқalları! <sup>9</sup> Əgər biz bugün bu tokur adəmgə kərsətkən yahxi əməl həm uning կandak sakaytiloqanlıkı səwəblik sorakka tartiloqan bolsak, <sup>10</sup> silər wə pütkül Israil həlkı xuni bilsunki, silər krestligən, əmma Huda əlümdin tirildürgən Nasarətlik Əysə Məsihning nami bilən, uning *küq-ķudriti* arkılık bu kixi muxu yərdə aldinglarda pütünləy sak-salamət turidu!

<sup>11</sup> Bu Əysə bolsa, *muķəddəs yazmilarda pütülgəndək*, dəl silər tamqilar etibarsız dəp taxliwətkən, birak burjək texi bolup tikləngən

---

□ **4:3 «Ular ularni tutkun kılıp, ətisigiqə türmigə solap қoюdi...»** — «ularni» — Petrus, Yuhanна wə ularoq esilip qing tutkan, sakaytiloqan tokur kixini kərsitudu (9-, 10-, 14-ayətni kərüng). ■ **4:7** Mis. 2:14; Mat. 21:23; Ros. 7:27.

taxtur. □ ■ 12 Uningdin baxka heqkimdə nijatlıq yok, qünki pütkül asman astida insanlar arisioqa təkdim kılınoqan, Əysadin baxka bizni kutkuzidiqan heqkandak bir nam yoktur. ■

13 Petrus bilən Yuhannanıng bu jüritini kərgən həkümranlar ularning okumiyoqan adəttiki adəmlərdin ikənlikini bilip, həyran boluxti; ularning burun Əysa bilən billə bolovanlığını bildi. □ 14 Uning üstigə, saqayoqan həlikə adəmning ularning yenida turuwatkanlığını kərüp, ular heqkandak gəp yanduralmidi. 15 Xuning bilən həkümranlar ularni kengəxmidin qikixka buyrudi. Andin bir-biri bilən məslihətli xip:

16 — Bularni kandak kılımız? Qünki ularning wasitisi bilən heli kərünərlik möjizilik bir alamət yüz bərgənlik pütkül Yerusalem dikilərgə ayan boldı wə biz uni inkar kılıxka amalsızmız. ■ 17 Lekin bu ixning həlk iqidə tehimu kəng yeyili pətməsliki üçün, ularoqa bundın keyin bu adəmning namida heqkimgə heqnemə deməslikkə agah-təhđit salayı! — deyixti.

18 Xuning bilən ularni qakırtıp, bundın keyin

□ 4:11 «Bu Əysa bolsa, mukəddəs yazmilarda pütülgəndək, dəl silər tamqılar etibarsız dəp taxliwətkən, bırak burjək texi bolup tikləngən taxtur» — «Zəb.» 118:2.

■ 4:11 Zəb. 118:22; Yəx. 28:16; Mat. 21:42; Mar. 12:10; Luğa 20:17; Rim. 9:33; 1Pet. 2:7. ■ 4:12 Mat. 1:21; Ros. 10:43; 1Tim. 2:5. □ 4:13 «ularning okumiyoqan adəttiki adəmlərdin ikənliyi...» — «okumiyoqan» pütünləy sawatsız degənlik əməs, pəkət (ularning kəzkarixida) Təwratka xərh berixkə salahiyiti yoklukını kersitidu. «Adəttiki» «heq alahidə təbiyə kərmigən» degən mənidə. ■ 4:16 Yh. 11:47.

Əysaning namida həq səzliməslik yaki təlim bərməslikni kət'iy buyrudi. **19** Lekin Petrus bilən Yuhannda:

— Hudanıng aldida silərgə itaət kılıx toɔrimu yaki Hudaqımı, buningə qəzünglər bir nemə dəngərlər! ■ **20** Əmma biz bolsak, kərgən wə anglioqanlırimizni eytməy turalmaymız! — dəp jawab bərdi.

**21** *Həkümranlar* bolsa halayıqtın korkup, ularnı jazalaxka layik səwəb tapalmay, ularqa tehimu təhdit selip, koyup bərdi. Qünki halayıq boləqan wəkə tüpəylidin Hudani uluqılıqlarındı.

■ **22** Qünki bu sakayıtilix məjizilik alamiti kərsitilgən kixinin yexi kırıqtın axğanıdı.

### *Jamaətning bir қəlbədə, bir rohğa dua kılıxi*

**23** Ular koyup berilgəndin keyin, əz həmrəhlirinin yenioqa kaytip kelip, bax kahinlər wə aksaqqallarning kılıqan səzlərini baxtin-ahir kəpqılıkkə ukturdu. □ ■ **24** Ular buni anglioqanda, awazını bir niyət bir dil bilən Hudaqə kətürüp mundak nida kıldı:

— I Igimiz, Sən asman-zemin, dengiz-okyanınları wə ulardıki barlıq məwjudatları yaratkan Hudadursən. ■ **25** Sən Muqəddəs Roh bilən hizmətkaring boləqan Dawutning aqzi arkılıq mundak degənoğlu:

«Əllər nemixkə quşan salidu?

■ **4:19** Ros. 5:29. ■ **4:21** Ros. 3:7, 8; 5:26. □ **4:23** «**əz həmrəhlirinin yenioqa kaytip kelip...**» — «əz həmrəhli» əz eydikilərni əməs, bəlkı jamaəttikilərni kərsitudu, əlwəttə.

■ **4:23** Ros. 12:12. ■ **4:24** Mis. 20:11

Nemə üçün bikardin-bikar suyikəst oylaydu? □ ■

26 Dunyadiki padixahlar səp tartip,

Əməldarlar yioqilixip,

Pərwərdigar wə Uning Məsihi bilən қарxilixka jəm boluxti». □ ■

27 — Qünki dərwəkə dəl bu xəhərdə Herod həm Pontius Pilatus, yat əlliklər həm Israil həlkələri birləşip, Sən məsihligən mukəddəs hizmətkaring Əysaqla қarxi qıçıq toplanıbanıdi, ■ 28 xuning bilən küq-ķudriting wə iradəng boyiqə Sən burunla nemining əməlgə axuruluxini bekitkən bolsang, ular xularni kılqan. □

29 Əmdi i Pərwərdigar, ularning seliwatkan təhditlirini kərgəysən, kulliringni səzkalamingni toluk yürəklik bilən səzləp yətküzidioqan kılqaysən; 30 kesəllərni sakaytixka қolungni uzitip, mukəddəs hizmətkaring Əysanıng namida məjizilik alamətlər wə karamətlərni yaratqaysən. ■

---

□ 4:25 «Sən Muqəddəs Roh bilən hizmətkaring bolovan Dawutning aοzı arklılık mundak degənoq ...» — bəzi kona keqürülmilərdə «Mukəddəs Roh bilən» degən səz tepilməydi.

■ 4:25 Zəb. 2:1. □ 4:26 «...Dunyadiki padixahlar səp tartip, əməldarlar yioqilixip, Pərwərdigar wə Uning Məsihi bilən қarxilixka jəm boluxti» — (25-26-ayət) «Zəb.» 2:1-2.

■ 4:26 Zəb. 2:1, 2. ■ 4:27 Mat. 26:3; Mar. 14:1; Luğa 22:2; Yh. 11:47. □ 4:28 «küq-ķudriting wə iradəng boyiqə...» — grek tilida: «қolung wə iradəng boyiqə...». «Sən burunla nemining əməlgə axuruluxini bekitkən bolsang, ular xularni kılqan» — demək, muxu kixilərning Hudaqla wə Uning Məsihigə қarxi intayın yaman niyiti bolsimu, ularning Əysani əltürüwətənlikli bəribir Huda Əzinin karamət pilanını əməlgə axurux üçün idi. ■ 4:30 Mar. 16:17.

31 Ularning duasi ayaqlaxkanda, ular turoqan yər təwrinip kətti. Ular həmmisi Mukəddəs Rohka toldurulup, Hudaning səz-kalamini yürəklik səzləp yətküzüxkə baxladı.■

### *Etikəd qilarning pul-mallirini ortak kılıxi*

32 Top-top etikədqilar bir jan-bir dil, bir məksəttə idi. Həqkim əzigə təəllük pul-melini «əzümning» deməytti, bəlkı həmmisigə ortak idi. ■ 33 Rosullar zor küq-kudrət bilən Rəb Əysanıng tirilgənlikigə guwahlıq berətti. Hudaning zor mehri-xəpkəti ularning həmmisining üstigə կondı. 34 Ularning arisidikilərning həqnemigə hajiti qüxməytti. Qünki yər-zemin, əy-jay igidarları bolğanlar ularni setip, pulini elip kelip 35 rosullarning ayioqi aldiqa կoyatti; andin hərkimning ehtiyajioqa կarap təkşim kılınətti.■

36 Ularning iqidə Lawiy kəbilisidin bolğan, Siprusta tuoquloqan Yüsüp isimlik birsi bar idi (rosullar uni Barnabas, yəni «Riqbətləndürgüqi ooqul bala» dəp atioqan); □ 37 uningmu bir parqə etizi bar idi; u xu yolda uni setip, pulini elip rosullarning ayioqi aldiqa tapxurdi.

---

■ 4:31 Ros. 16:26.      ■ 4:32 Ros. 2:44; 1Pet. 3:8.      ■ 4:35  
Yəx. 58:7.      □ 4:36 «ularning iqidə Lawiy kəbilisidin  
boloqan, Siprusta tuoquloqan Yüsüp isimlik borsi bar idi...  
Barnabas.. dəp atioqan» — Barnabas Lawiylik boloaqka,  
bəlkim ibadəthanida ixligənididi.

## 5

### *Ananiya bilən Safira*

<sup>1</sup> Əmdi Ananiyas isimlik yənə bir adəmmu ayalı Safira bilən bir parqə yerini sattı. □ <sup>2</sup> Ananiyas pulning bir kısmini əzigə қaldurdi, yəni bir kısmini elip kelip, rosullarning ayioğı aldioqa կոydı. Ayalimu buningdin toluk həwərdar idi. □

<sup>3</sup> Bırak Petrus uningoşa:

— Ananiyas, nemixka կəlbingni Xəytanning ilkigə tapxurup, Muqəddəs Rohka yaloğan eytip, yər satğan pulning bir kısmini əzüngə կaldurdung? □ <sup>4</sup> Yər setilmioğanda, seningki əməsmidi? Setiləqandin keyin, pulmu əz ihtiyaringda bolmamti? Xundak turukluk, nemixka կəlbingdə bu ixni niyət kilding? Sən insanlaroqa əməs, bəlki Hudaoğa yaloğan eytting!

— dedi.

<sup>5</sup> Ananiyas bu səzlərni anglioğan һaman yıkılıp jan üzdi. Bu ixni anglioğuqlarını qattık қorkunq bastı. <sup>6</sup> Əmdi yax yigitlər ornidin turup jəsətni kepənləp, sırtka apirip dəpnə կildi.

---

□ **5:1 «Ananiyas isimlik yənə bir adəm...»** — «Ananiyas» bəlkim ibraniy tilidiki «Hananiya» degənnəng grek tilidiki xəkli boluxi mumkin. □ **5:2 «Ananiyas pulning bir kısmini əzigə կaldurdi, yəni bir kısmini elip kelip, rosullarning ayioğı aldioqa կոydı. Ayalimu buningdin toluk həwərdar idi»** — bu ixka կərioğanda, ularning məksiti əzlirining sehiylikini kez-kəz kılıp: «Mana biz baxķilaroqa ohxax həmmə nərsimizni Hudaning yolioqa beoqxılıduk» degən bolsimu, lekin ular yər satğan pulning bir kısmini yər satğan pulning həmmisi, dəp yaloğan eytənədi. □ **5:3 «nemixka կəlbingni Xəytanning ilkigə tapxurup,...?»** — grek tilida «nemixka Xəytan կəlbingni tolduroqanki...?» degən səzlər bilən ipadilinidu.

**7** Təhminən üq saəttin keyin, *Ananiyasning* ayalı kirip kəldi; bırak u bolοjan wəkədin həwərsiz idi. **8** Petrus uningdin:

— Manga eytキン, silər yərni muxu pulqa sattinglarmu? — dəp soridi.

— Xundak, muxunqılık pulqa sattuk, — dəp jawab bərdi u.

**9** Petrus:

— Silər nemə üqün Mukəddəs Rohni sinaxka til biriktürdünglər? Kara, eringni dəpnə kılıp kəlgənlərning putliri ixik tüwidə turidu, ular senimu əketidu! — dedi.

**10** Umu xuan uning ayaqlıları aldiqa yıkılıp, jan bərdi. Həlikə yax yigitlər kirip, uning əlgənlikini kərdi; ular unimu elip berip erining yeniqə dəpnə kıldı. **11** Pütün jamaətni, xundakla bu ixni anglioqlanlarning hərbirini қattıq korkunq bastı.

### *Rosullar kərsətkən məjizilər*

**12** Rosullarning қолı arkılık həlk iqidə nuroqun məjizilik alamətlər wə karamətlər kərsitildi. (Barlıq etikəd qılar bir niyəttə bolup ibadəthanidiki «Sulayman pexaywini»da daim jəm bolatti. ■ **13** Birək baxka kixilər ularqa қoxuluxka jür'ət kılalmayıtti; əmma halayık ularni intayın hərmətləyitti. **14** Xundak timu, etikəd kılıquqılar barəqanseri kəpiyip, həm ərlər həm ayallar top-top bolup Rəbgə қoxulqılı turdi). **15** Xuning bilən kixilər hətta Petrus etüp ketiwatqanda həqbolmioqanda uning sayisi bolsimu üstigə qüxsun dəp, kesəllərni

koqilaroqa elip qikip kerpə wə zəmbillərgə yatkuzup köyətti.

**16** Yənə top-top kixilər Yerusalem ətrapidiki xəhər-yezilardin kesəllərni wə napak rohlar qaplixiwaloğan kixilərni elip kelətti. Ularning həmmisi sakiyip kaytixatti. ■

### *Rosullarning ziyan kəxlikkə uqrixi*

**17** Bax kahin wə uning tərəpdarlıri, yəni Sadukiy məzħəpidikilər közənilip bu ixlaroqa oqəzəplənilip, **18** rosullarnı tutkun kılıp, կamakhanioqa kamidi.

□ **19** Lekin xu keqə, Rəbning bir pərixtisi կamakhanining dərwazilirini eqip, rosullarnı elip qikip, ularoqa: ■

**20** — Silər ibadəthana höylisiqa kirip, halayıkka bu həyatlıq toqrisidiki həmmə səzlərni jakarlanglar — dəp tapılıdi.

**21** Rosullar bu səzni anglap, tang atkanda ibadəthana höylisiqa kirip, kixilərgə təlim berixkə baxlıdı.

Bax kahin wə uning tərəpdarlıri kəlgəndə, aliy kengəxmidikilər wə Israillarning barlıq aksakallırını jəm boluxka qakırdı. Andin rosullarnı elip kəlsün dəp կamakhanioqa adəm əwətti. **22** Lekin sipahılar zindanoqa yetip barələnda, rosullarning u yərdə yoklukını baykap kaytip berip, kengəxmidikilərgə:

---

■ **5:16** Mar. 16:17; Ros. 8:7; 16:18; 19:12. □ **5:18**

«rosullarnı tutkun kılıp, կamakhanioqa kamidi» — muxu yərdiki «կamakhana» grek tilida «ammisiyy turmə» degən səz bilən ipadilinidu. ■ **5:19** Ros. 12:7; 16:26.

**23** — Biz barsaq, zindan məhkəm takaklık turuptu, қarawullarmu dərwazilirida kəzəttə turuptu. Lekin dərwazilarını eqip қarisak, iqidə birmu adəm yok! — dəp məlumat bərdi.

**24** Bu həwərni anglioqan ibadəthanidiki *məs'ul* kahin həm қarawullarning baxlığı wə bax kahinlar: — «Əmdi bu ix zadi қandaq bolup ketər?» deyixip alakzadilikkə qəmdi. **25** Dəl xu qəoqla, bir kixi kirip:

— Қaranglar, silər zindanqa қamioqan adəmlər ibadəthana həylisida turup halayikça təlim beriwateridiqou! — dəp həwər kıldı.

**26** Buning bilən, həlikı қarawullar baxlığı sipahlırini baxlap berip, *rosullarni* elip kəldi. Birək ular halayık bizni qalma-kesək ələk mumkin dəp қorkup, ularqə zorluk ixlətmidi. ■

**27** Ular *rosullarni* elip kəlgəndin keyin, ularni kengəxmidikilər aldida turquzdi. Bax kahin ularni soraq kılıp:

**28** — Biz əsli silərni bu namda kixilərgə təlim bərmənglər, dəp қattık agahlanduroqaniduk. Lekin mana, silər yənə xu təliminglər bilən pütkül Yerusalemni əplidinqələr həmdə bu kixinin qan ərzini bizgə artmaqçı boluwatisilər!

— dedi. □ ■

**29** Lekin Petrus wə *baxka* rosullar jawab berip mundak dedi:

— Insanoqa əməs, Hudaqə itaət ələk kerək! ■

**30** Silər tutup yaqqaqka esip əltürgən Əysani,

■ **5:26** Mat. 21:26; Ros. 4:21. □ **5:28** «*silər...bu kixinin*

*kan ərzini bizgə artmaqçı boluwatisilər!*» — əziz ix xuki, Yəhudiyyə akşakallırining tili «Əysa» deyixkə kət'iy barmaydu.

■ **5:28** Ros. 4:18. ■ **5:29** Ros. 4:19.

ata-bowimizning Hudasi tirildürdi. □ ■ 31 Huda Israil həlkini towa kiliçka wə gunahlırinining kəqürülrixikə müyəssər kiliç üçün, uni uluqlap Yetəkqi həm Kütəuzənqı süpitidə Əzinining ong yenioqa kətürüp olturoquzdi. ■ 32 Biz bu ixlaroqa guwahqıqlarımız; xundakla Huda Əzığə itaət kılıquqılaroqa ata kılıqan Mükəddəs Rohmu bu ixlaroqa guwahqıdurdur. ■

33 Ular bu sezlərni anglap kəlbigə sanjılıqandək bolup *rosullarnı* eltürüxkə məslihətləxti.

34 Lekin kengəxmə iqidə pütün həlkning hərmitigə sazawər bolovan Pərisiy məzhipidiki Gamaliyəl isimlik bir Təwrat əliması bar idi. U ornidin turup:

— Ularnı birdəm sirtqa qıkırıp turunglar, — dəp buyrudi.

35 Andin u *kengəxmidikilərgə* mundak dedi:

— Əy Israillar, silər bu kixilərni bir tərəp kilixta əzünglaroqa ehtiyat kilinglar! 36 Ilgiri, həlikə Təwdas isimlik ezini qong tutup otturiqə qikkənidi. Uningoqa təhminən tət yüz adəm koxuldi. Birak u ezi eltürüldi wə barlık əgəxkükülleri tarkılıp ketip, uning ixi yokça qıkçı.

□ ■ 37 Andin keyin nopus tizimlax künliridə, Galiliyəlik Yəhədamu bax kətürüp qıkçı, bir top kixini toplap əzığə əgəxtürgən. Umu

- 5:30 «...yaqaqka esip əltürgən əysa» — grek tilida «...dərəhkə esip əltürgən əysa». ■ 5:30 Qan. 21:23; Ros. 3:15; 10:39; 13:29; 1Pet. 2:24. ■ 5:31 Ros. 2:33; 3:15; Fil. 2:9. ■ 5:32 Yh. 15:27; Ros. 2:4. □ 5:36 «birak u ezi əltürüldi...» — «u ... eltürüldi» — xübhisizki, u rimlik küqlər təripidin eltürüldü. Təwdasning isyani Rim imperiyəsigə karxi bolovan bolsa kerək. ■ 5:36 Ros. 21:38.

yokitilip, barlik əgəxküqilirimu tarkitiwetilgən. ■ 38 Əmdi silərgə nəsihətim xuki: Bu kixilər bilən karinglar bolmisun! Ularnı ihtiyarioqa köyup beringlar. Qünki əgər bu ekim yaki bu ix pəkət insandin kəlgən bolsa, jəzmən yokça qılıdı. ■ ■ 39 Lekin əgər Hudadin bolsa, silər ularnı yokitalmaysilər! Hətta əzünglar Hudaqə hujum kılouqilar bolup qikisilər! ■

40 Aliy kengəxmidikiliklər nəsihətni köbul kıldı; ular rosullarnı qakırtıp kirip, ularnı əməkli tip, ularoqa hərgiz Əysanın namida səzliməslikni agahlandırdı. Andin ularnı köyup bərdi. ■ 41 Rosullar əmdi kengəxmining otturisidin qıkıp, əzlirining mubarək nam üçün horluk azabi qekixkə layik kərulgənlikidin xadlandı. □ ■ 42 Əlar yənilə hər künü ibadəthana həylisida wə əymürey berip təlim berixtin wə «Əysa — Məsihdur!» degən hux həwərni jakarlaxtin həq tohtimidi. □

## 6

### *Jamaətning əməliy hizmətlirigə tallanojan yəttə kixi*

■ 5:38 Pənd. 21:30; Yəx. 8:10; Mat. 15:13. ■ 5:39 Ros. 9:5; 23:9. □ 5:41 «.. əzlirining mubarək nam üçün horluk azabi qekixkə layik kərulgənlikidin xadlandı» — muxu yerdə «mubarək nam» grek tilida pəkət «nam» degən bilənla ipadilinidu. Qünki xu qaqdiki etikədqlilar üçün pütkül dənəyada pəkət birlə «nam», yəni Əysanın nami məwjud idi. ■ 5:41 Mat. 5:12. □ 5:42 «wə «Əysa — Məsihdur!» degən hux həwərni jakarlax...» — yaki «wə hux həwər bolğan Əysa Məsihni jakarlax...».

**1** Xu künlərdə, muhlislarning sani barəjanseri kəpiyip, grekqə səzləydiqan Yəhudiylar yərlik ibraniy ķerindaxlar oqa: — Kündilik ozuk-tülüük təksim ķilinixta arimizdiki tul ayallar etibar oqa elinmidi, dəp narazılık bildürüxti. □ **2** Xunga, on ikkiylən pütkül muhlislarnı qakirip yişip, ular oqa mundak dedi:

— Bizning Hudanıng səz-kalamını yətküzüx hizmitini taxlap կoyup, ozuk-tülüük təksim ķilix bilən bolup ketiximiz toqra bolmayıdu. □ ■

**3** Xuning üçün, i ķerindaxlar, aranglardiki nam-abruyi bar, Mukəddəs Rohka wə danalik ka toloqan yəttə kixini iloqap tallanglar, wə biz ularni bu ixka məs'ul ķilimiz. ■ **4** Biz bolsak, əzimizni dua ķilix wə səz-kalamning hizmitidə boluxka beoqixlaymız.

**5** Bu məslihət halayıqning həmmisini hux ķildi. Xuning bilən ular iman-ixənqkə wə rohka toloqan Istipan isimlik bir adəmni tallidi, wə yənə Filip, Prokorus, Nikanor, Timon, Parmenas həmdə burun Təwrat etikadiqə kirgən Antakyalıq Nikolasni tallap, ■ **6** ularni rosullarning aldiqə elip qıktı. Rosullar ularning *bu hizmətni ķilixi üçün* қollirini ularning üstigə təgküzüp

---

□ **6:1** «**grekqə səzləydiqan Yəhudiylar**» — grek tilida «grekləxtürulgənlər». **«yərlik ibraniy ķerindaxlar»** — demək, ibraniy tilida səzləydiqan etikadqilar. □ **6:2** **«ozuk-tülüük təksim ķilix bilən bolup ketiximiz toqra bolmayıdu»** — «ozuk-tülüük təksim ķilix» grek tilida «dastihanlarda kütüx» degən səz bilən ipadilinidu. ■ **6:2** Mis. 18:17. ■ **6:3** Kan. 1:13; Ros. 1:21; 16:2; 1Tim. 3:7. ■ **6:5** Ros. 11:24; 21:8.

turup, dua kilixti. □ ■

<sup>7</sup> Wə Hudanıng söz-kalami dawamlik tarkaldi; Yerusalemдiki muhlislarning sanimu baroqanseri zor dərijidə kəpəydi. Nuroqun kahinlarmu *Məsih* etikadiqa itaət kilişkə kirixiwatatti. □ ■

### *Istipanning tutkun kilinekki*

<sup>8</sup> Wə Istipan *Hudanıng* mehîr-xəpkiti wə küq-küdrítigə tolqan bolup, həlk iqidə karamətlər wə zor məjizilik alamətlərni kərsətti. <sup>9</sup> Birak «Kulluktin qıkqan hərlər» dəp ataloqan sinagogtiki bəzilər, yəni Kurini wə Iskəndəriyə xəhərliri wə Kilikiyə həm Asiya əlkiliridin kəlgən bəzi *Yəhudiylar* Istipanoqa қarxi qıkıp, uning bilən munazırə kilişkə baxlidi. <sup>10</sup> Lekin ular u söz kılqanda uningda bolqan danalıq wə rohka takabil turuxkə amalsız қaldı. ■ <sup>11</sup> Buning bilən ular bəzi adəmlərning aqzini maylap:  
— Biz bu adəmning Musa wə Hudaqla қarita kupurluk sözligənlikini anglıdük, — degənni ularning aqzıqa saldı. ■

- 
- **6:6 «Istipan isimlik bir adəm... yənə Filip, Prokorus, Nikanor, Timon, Parmenas həmdə burun Təwrat etikadiqa kirgən Antakyalıq Nikolasni tallap, ularni rosullarning aldiqa elip qıktı»** — կızık yeri xuki, tallanoqanlarning həmmisining isimliridin «grekləxkən Yəhudiylar» ikənliki bilinip turatti. ■ **6:6** Ros. 1:23; 8:17; 13:3; 1Tim. 4:14; 5:22; 2Tim. 1:6. □ **6:7 «Nuroqun kahinlarmu Məsih etikadiqa itaət kilişkə kirixiwatatti»** — «Məsih etikadiqa» grek tilida pəkət «etikadkə» deyilidü. ■ **6:7** Ros. 19:20. ■ **6:10** Mis. 4:12; Yəx. 54:17; Luğa 21:15. ■ **6:11** Mat. 26:59.

**12** Ular muxundak kılıp halayıkni, aksaçallarnı wə Təwrat ustazlırını kutrattı; andin Istipanning aldını tosup uni tutkun kılıp, aliy kengəxmigə elip bardı. **13** Ular sahta guwahqılarnı otturiqə qıkırıp mundak degüzdi: — Bu adam bu mukəddəs jayqa wə Təwrat қanuniqə қarxi səzlərni kılıxtın tohtimaydu.

□ **14** Qünki biz uning həlikə Nasarətlik Əysə toopruluk: «U bu jayni wəyran kılıdu wə Musa pəyəqəmbər bizgə tapxuroqan ən'əniwi қaidə-yosunlirimizni əzgərtidu!» degənlikini anglıduk. □

**15** Kengəxmidə olturoqlanlarning həmmisi Istipanqa kəz tikiq қarioqınida, uning qirayining pərixtiningkidək parkıraq ikənlikini kərdi.

## 7

### *Istipanning guwahqliki*

**1** Bax kahin Istipandin:

— Bularning eytənləri rastmu? — dəp soridi.

**2** Istipan mundak jawab bərdi:

— Kərindaxlar wə ata-bowilar, səzümgə կulaq selinglar! Atımız İbrahim tehi Mesopotamiyə rayonunda turuwatkanda, yəni Həran xəhiriğə kəqüp makanlixixtin ilgiri, xan-xərəpning Igisi

---

□ **6:13** «**bu adəm bu mukəddəs jayqa wə Təwrat қanuniqə қarxi səzlərni kılıxtın tohtimaydu**» — «mukəddəs jay» ibadəthanini kərsitudu. □ **6:14** «**U bu jayni wəyran kılıdu**» — «bu jay» bəlkim mukəddəs ibadəthanini kərsitudu (12-ayətni kərung).

Huda uningoşa ayan bolup: <sup>3</sup> «Sən əz yurtung wə uruk-jəmətingdin ayrılip qıçıp, Mən sanga kərsitidiqan zeminəqa barəqin» degənidi. ■

<sup>4</sup> Buning bilən u Kaldiyılerning zemini taxlap, Haşan xəhīrigə berip olturaklaxtı. Atisi əlgəndin keyin, Huda uni bu zeminə, yəni silər hazır turuwatkan zeminəqa yətkəp kəldi. □

<sup>5</sup> U wakitta, Huda uningoşa bu zemindin miras bərmidi, hətta uningoşa təwə put կoyqudəkmə bir yər bərmigənidi. Gərqə u tehiqə pərzənt kərmigən bolsimu, Huda bu zeminni uningoşa wə uning nəsligə igiliki bolux üçün berixkə wədə կildi. ■ <sup>6</sup> Andin Huda uningoşa mundak dedi: «Sening nəsilliring yakə yurtta musapir bolup turidu, xu yurttikilər ularni կul կılıp tət yüz yil horlaydu. ■ <sup>7</sup> Birak ularni կullukka saloqan əlni jazalaymən», dedi Huda, «wə uningdin keyin, nəsilliring u yərdin qıçıp, bu yərdə Mening ibadət-hizmitimdə bolidu». □ ■

<sup>8</sup> Keyin Huda İbrahim bilən bəlgisi hətnə boləqan əhdini tüzgən, xuning bilən İshək uningdin tərəldi; İbrahim uni səkkizinqi künü hətnə կildi; xundak կılıp İshəktin Yakup tərəldi, Yakuptin on

■ **7:3** Yar. 12:1. □ **7:4 «buning bilən u Kaldiyılerning zemini taxlap,...»** — «Kaldiyiliklərning zemini» «Uz» degən yurtnı kərsitudu («Yar.» 11:31, 12:1ni kərung). ■ **7:5** Yar. 12:7; 13:15. ■ **7:6** Yar. 15:13-14, 16; Mis. 12:40; Gal. 3:17. □ **7:7 «...birak ularni կullukka saloqan əlni jazalaymən... wə uningdin keyin, nəsilliring u yərdin qıçıp, bu yərdə Mening ibadət-hizmitimdə bolidu»** — «Yar.» 15:13-14. ■ **7:7** Yar. 15:16; Mis. 3:12.

ikki «kəbilə atisi» tərəldi. □ ■

<sup>9</sup> Keyin, «kəbilə atiliri» inisi Yüsüp kə həsət kılıp, uni Misiroqa küllükka setiwətti. Lekin Huda uning bilən billə bolup, □ ■ <sup>10</sup> uni barlik jəbir-japalardin kütkuzup, uni Misir padixahı Pirəwnning nəziridə iltipatka igə kılıp, uningo danixmənlik ata kıldı. Padixah uni Misiroqa bax wəzir, ordisoqa bax oqojidar kıldı. ■ <sup>11</sup> Keyin, eoir aqarqlik pütkül Misir wə Қanaan yərlirini besip, zor kiyinqılık boldi. Ata-bowilirimiz ozuktur-lük tapalmidi. ■ <sup>12</sup> Yakup əmdi Misirdə axlıq barlıkını anglioqan bolup, *oqullirini*, yəni ata-bowilirimizni u yərgə birinqi ketim əwətti.

□ ■ <sup>13</sup> Ikkinqi ketim baroqanda, Yüsüp akilirioqa əzini axkarılıdi. Xuning bilən Yüsüpning jəmətidikilər Pirəwn padixahı məlum boldi. □ ■ <sup>14</sup> Andin Yüsüp atisi Yakupning aldiqə həwər yətküzüp, uni pütün ailə-jəməti bilən,

□ **7:8 «Keyin Huda İbrahim bilən bəlgisi hətnə bolovan əhdini tüzgən...»** — «Yar.» 17:10-14. «on iki «kəbilə atisi»»

— Israel həlkining on iki kəbilisining əjdadlarını kərsitidü.

■ **7:8** Yar. 21:2; 25:24; 29:32; 30:5; 35:23. □ **7:9 «keyin, «kəbilə atiliri» inisi Yüsüp kə həsət kılıp, uni Misiroqa küllükka setiwətti. Lekin Huda uning bilən billə bolup, ...»**

— xu wakıttı «kəbilə atiliri» (Yüsüptin baxxa) onaylı idi. Muxu wəkəni «Yar.» 37-babtin kərung. ■ **7:9** Yar. 37:4,28; Zəb. 105:17. ■ **7:10** Yar. 41:40. ■ **7:11** Yar. 41:54; Zəb. 105:16.

□ **7:12 «Yakup əmdi Misirdə axlıq barlıkını anglioqan bolup, ... ata-bowilirimizni u yərgə birinqi ketim əwətti»**

— «birinqi ketim əwətti» — birinqi ketim ular ukisi Yüsüpni toniyalmidi (on nəqqə yil etkənidü). «Yar.» 42-babni kərung.

■ **7:12** Yar. 42:1. □ **7:13 «Ikkinqi ketim baroqanda, Yüsüp akilirioqa əzini axkarılıdi»** — «Yar.» 43-45-babni kərung. ■ **7:13** Yar. 45:4.

jəmiy yətmix bəx kixini Misiroqa əzигə qakırdı. □

**15** Xuning bilən Yağup Misiroqa qüxti wə xu yərdə əldi; keyin *uningdin bolqan* ata-bowilirimizmu xu yərdə əldi. ■ **16** Ularning jəsətliri keyin Xəkəm xəhīrigə käyturulup, İbrahim burun Həmorning oqlulliridin məlum pulqə seti-walqan, Xəkəmdiki bir yərlikkə köyüldi. □ ■

**17** Lekin Huda İbrahimə əslı kılqan wədining wakti yekinqəlxanda, Misirdə turuwatqan *Israil* həlkining nopusi heli kəpəygənidi. □ ■ **18** U wakitta, Yüsüptin həwiri bolmioğan yengi bir padixah Misirdə təhtkə qıktı. ■ **19** Bu padixah kəwmimizə hıylə-mikirlər bilən muamilə kılıp, ata-bowilirimizni ezip horlidi, hətta ularni əz bowaklarını həyat qaldurmaslıki üqün taxliwetixkə məjbur əldi. **20** Musa mana xu qaoqlarda tuqulqanıdi. U Hudanıng aldida alahidə yekimlik bala bolup, atisining əyidə üq ay bekildi. □ ■ **21** Keyin u sırtka köyup

□ **7:14 «Andin Yüsüp atisi Yağupning aldioqa həwər yətküzüp,... Misiroqa əzigə qakırdı»** — «Yar.» 46-babni kərung. ■ **7:15** Yar. 46:5; 49:33. □ **7:16 «ularning jəsətliri keyin ... Xəkəmdiki bir yərlikkə köyüldi»** — «Yar.» 49:29-32ni kərung. Istipan muxu yərdə bu ixlarning təpsilatırını bək kışkartiwişti. ■ **7:16** Yar. 23:16; 50:13; Mis. 13:19; Yə. 24:32. □ **7:17 «Huda İbrahimə əslı kılqan wədining wakti yekinqəlxanda...»** — «Huda kılqan wədə» bolsa Hudanıng «Sening nəsilliring u yərdin qıkıp, bu yərdə Mening ibadət-hizmitimdə bolidu» degən wədisi (7-ayətni kərung). ■ **7:17** Mis. 1:7; Zəb. 105:24. ■ **7:18** Mis. 1:8

□ **7:20 «Musa...Hudanıng aldida alahidə yekimlik bala...»** — Musanıng rohiy jəhəttiki bəzibir alahidilikini kərsitidu («Mis» 2:2). ■ **7:20** Mis. 2:2; 6:19; Qəl. 26:59; 1Tar. 23:13; Ibr. 11:23.

köyulqanda, Pirəwnning kizi uni *sudin* elip, əz oolı kilip qong kıldı. □ 22 Musa Misirliklarning barlik bilim-hekmiti bilən tərbiyilinip, səzdə wə əməldə intayın қabiliyətlik adəm bolup qıktı.

23 Lekin uning tuqulqiniqa қırıq yil toxkanda, əz ərindaxliri bolqan Israillarning һaliqa yetix niyitigə kəldi. □ ■ 24 U ulardin birining uwal қılınip bozək қılıniwatqanlığını körüp, uni қoqdap, harlanqan kixi üçün intikam elip harlioquqi Misirlikni eltürdi. 25 Qunki u əz ərindaxlirini: — Huda mening қolum arkılık bizgə қutkuzux yolını aqkan dəp qüxinidiq, dəp oylioqanidi. Lekin ular buni qüxənmidi.

26 Ətisi, Musa ularning arisidiki bir urux-jedəlni körüp, arisoqa kirip yaraxturmakçı bolup: Silər ərindax turup, nemixka bir-biringlarqa yolsızlıq kiliwatisilər? — dedi.

27 Birak ərindixini yolsız bozək kılqan kixi uni qətkə ittiriwetip: — Kim seni bizgə bax həm sorakçıı bolsun dəptu?! ■ 28 Menimu tünügünki Misirlikni əltürgəndək əltürməkqimusən? — dedi. ■ 29 Musa bu səzni anglap korkup, Misirdin կeqip Midian zeminiqa berip, u yerdə

---

□ 7:21 «**Keyin u sırtqa կoyup կoyulqanda...**» — muxu yerdiki «sırtqa կoyup կoyux» degən ibarə 19-ayəttə: (hayat қaldurmaslıq üçün) «**taxliwetix**» dəp tərjimə қilinidu. Əmma Musanıng ata-anisning bowakqa (Musaqa) bolqan barlik muamilisi, jümlidin «sırtqa կoyux» iman-ixənq bilən boldi. «Ibr.» 11:23ni, «Mis.» 2-babni körüng. «**Pirəwnning kizi uni sudin elip...**» — «Mis.» 2-babni körüng. □ 7:23 «**əz ərindaxliri bolqan Israillarning һaliqa yetix...**» — grek tilida «əz ərindaxliri bolqan Israillarni yoklax...». ■ 7:23 Mis. 2:11-15. ■ 7:27 Mat. 21:23; Ros. 7:35; 4:7. ■ 7:28 Mis. 2:14.

musapir bolup turup қaldi. U xu yerdə ikki oqul pərzənt kərdi. □

**30** Kırıq yil toxkandin keyin, Sinay teoqining yenidiki qeldə, kəywutqan bir qatqallikning ot yalkunida bir pərixtə uningoqa kəründi.

■ **31** Bu oqayibanə kərünüxni kərgən Musa uningoqa intayın həyran bolup қaldi; buning қandak ix ikənlikini biləy dəp yekinrak baroqanda Pərwərdigarning awazi anglinip: **32** «Mən sening ata-bowiliringning Hudasi, yəni İbrahim, Ishək wə Yakupning Hudasidurmən» dedi. Musa korkunqta titrəp, karaxkimu jür'ət kılalmidi. ■ **33** Pərwərdigar uningoqa yənə: — Ayioqingni seliwət; qunki sən turuwatqan yər mukəddəstur. ■ **34** Mən dərhəkikət Misirda turuwatqan həlkimning harliniwatqanlığını kərdüm, ularning nalə-pəryadlirini anglidim. Xunga mən ularni elip qıkkılı qüxtüm. Əmdi baroqin, mən seni Misirqa əwətəy!» dedi. ■

**35** Mana həlikə kixilər: «Kim seni bizgə bax həm sorakqi bolsun dəptu!?» dəp rət ķiloqan dəl muxu Musani, Huda uningoqa qatqallikta kərungən pərixtining ķoli bilən Israillarqa həm bax həm kutkuzənqı boluxka əwətti. **36** Ənə xu Musa həlkə yetəkqılık

□ **7:29** «**Musa bu sözni anglap korkup, Misirdin keletal Midiyən zeminoqa berip,..»** — uning korkidioqanlığının səwəbi Misirlikning əltürülənlikining axkarilanqanlığı boluxi kerək. Lekin ahirda uning Misirni taxlap ketixi korkunqtin əməs, bəlki imandin idi ( yənə «Mis.» 2-babni, «Ibr.» 11:27ni kərung). ■ **7:30** Mis. 3:2 ■ **7:32** Mis. 3:6; Mat. 22:32; Ibr. 11:16. ■ **7:33** Mis. 3:5, 7, 8, 10; Yə. 5:15. ■ **7:34** Mis. 3:2-10.

kılip, ularni *Misirdin* qıqardi həmdə Misir zeminida, Kızıl dengizning boyida wə kırıq yılını ətküzgən qəldə karamətlərni wə məjizilik alamətlərni kərsətti. □ ■ 37 Ənə xu Musa əzi Israillaroqa: «Huda ərinadxaliringlar arisidin manga ohxax bir pəyoqəmbərni tikləydu» degənidi. □ ■ 38 Qəl-bayawandiki jamaətkə həmrah bolqan, Sinay teoqida ezigə səz kılqan pərixtə bilən billə bolqan, ata-bowilirimiz bilən billə bolqan həmrah dəl ənə xu idi; həyatlıq bəhx yətküzidioqan wəhiylərni bizgə yətküzüx üçün қobul kılıquqı bolqan dəl ənə xu idi; ■ 39 xundak bolsimu, ata-bowilirimiz uningoşa itaət kılıxni halimay, uni qətkə ķekip, kənglidə Misiroqa ķaytixni arzu ķildi; 40 xunga ular Hərunoqa: — «Bizgə yol baxlaydioqan ilahıları yasap bərgin! Qünki bizni Misir zeminidin elip qıkkən həlikə Musanıng nemə bolup kətkənlikini biləlmidük» dedi. □ ■ 41 Xuning bilən xu

□ 7:36 «...xu Musa həlkə yetəkqılık kılıp, ularni *Misirdin* qıqardi həmdə Misir zeminida, Kızıl dengizning boyida wə kırıq yılını ətküzgən qəldə karamətlərni wə məjizilik alamətlərni kərsətti» — bu ixlər «Misirdin qıqix» həm «Qəl-bayawandiki səpər»diki uluoq temadur. ■ 7:36 Mis. 7; 8; 9; 10; 11; 13; 14; 16:1; Kən. 1:3. □ 7:37 «*Huda ərinadxaliringlar arisidin manga ohxax bir pəyoqəmbərni tikləydu*» — «Kən.» 18:15. ■ 7:37 Kən. 18:15,18; Yh. 1:46; Ros. 3:22; Mat. 17:5. ■ 7:38 Mis. 19:3; Gal. 3:19.

□ 7:40 «*xunga ular Hərunoqa...*» — Hərun Musanıng akisi. «*xunga halayı* կ Hərunoqa: — «Bizgə yol baxlaydioqan ilahıları yasap bərgin! Qünki bizni Misir zeminidin elip qıkkən həlikə Musanıng nema bolup kətkənlikini biləlmidük» dedi» — bu wəkə Musa pəyoqəmbər Sinay teoqidin tehi qüxmigən wakitta bolqanidi («Mis.» 32-bab). ■ 7:40 Mis. 32:1,23.

künlərdə ular mozay xəklidə bir but yasap, bu məbudka atap қurbanlıq sundı. Xundak kılıp ular əz қollırı bilən yasiqan bir nərsini huxal-huramlıq bilən təbrikləxkə kirixti. <sup>42</sup> Lekin Huda ulardin yüzini ərüp, ularnı asmandiki yultuz қoxunlirioqa qoқunuuxka қoyup bərdi. Xuning bilən pəyəqəmbərlərning mukəddəs yazmisida pütülgədək, *Huda ularnı mundaқ əyiblidi*: —

«Silər qel-bayawanda bolqan kırık yıl jəryanida kılıqan қurbanlıq-hədiyələrni həkikətən Manga elip kəlgənmusilər, i Israel jəməti?

■ <sup>43</sup> Bərhək, silər qoқunuux üçün yasiqan məbudlar, yəni «Molok»ning qediri həm butung bolqan «Rəmfan»ning yultuz bəlgisini kətürüp mangdinglar; əmdi Mən silərni əsir kılıp Babildin yirakqa sürgün kıldurimən». □ ■

<sup>44</sup> Ata-bowilirimiz qəldin kəzgən waktida, «həküm-guwahlıq» qediri ularning otturisida tikləngənidi; u dəl Musaqa söz-kalam Yətküzgüqining buyruqinidək, kərsitilgən ərnək boyıqə yasaloqanidi. □ ■ <sup>45</sup> Xu ibadət qedirini ata-bowilirimiz ilgiridikilərdinmu igidarqılıkıqa tapxurup, Yəxuanıng

■ **7:42** Am. 5:25.    □ **7:43** «... Bərhək, silər qoқunuux üçün yasiqan məbudlar, yəni «Molok»ning qediri həm butung bolqan «Rəmfan»ning yultuz bəlgisini kətürüp mangdinglar; əmdi Mən silərni əsir kılıp Babildin yirakqa sürgün kıldurimən» — «Am.» 5:25-27. ■ **7:43** Am. 5:26,27.

□ **7:44** ««həküm-guwahlıq» qediri» — yəni «ibadət qediri»; «Mis.» 16:34 wə izahatini kərüng. «u dəl Musaqa söz-kalam Yətküzgüqining buyruqinidək, kərsitilgən ərnək boyıqə yasaloqanidi» — «söz-kalam Yətküzgüqi» — Hudaning Əzi, əlwəttə. ■ **7:44** Mis. 25:40; Ibr. 8:5.

yetəkqilikidə, Huda ularning aldidila қооплиојан əllérning zeminlirini besiwaloјinida, uni bu yərgə elip kəlgən; qedir xundakla *padixaһ* Dawutning zamaniojıqə turojan. □ ■ 46 Dawut Hudaning xapaitigə erixip, Yakupning Hudasi üçün bir mukim makan selixka ijazət soriојan. □ ■ 47 Biraқ keyin, *Huda* üçün ibadəthana saloјan *Dawut əməs*, əməliyəttə Sulayman boldi. □ ■ 48 Halbuki, Həmmidin Aliy Boloquqi insanning kolliri bilən yasioјan makanlarda turmaydu; huddi pəyoјəmbər mundak deginidək: —■

49 «Asmanlar Mening təhtim,  
Zemin bolsa ayaqlırımoja təhtipərdur,  
Əmdi Manga қandaқ өy-imarət yasimakqisilər?  
Manga қandaқ yər aramgah bolalaydu?■  
50 Bularning həmmisini Mening қolum yaratkan  
əməsmidi?»□ ■

□ 7:45 «keyin Yəxuaning yetəkqilikidə...» —Yəni Yəxua pəyoјəmbərning yetəkqilikidə. ■ 7:45 Yə. 3:14. □ 7:46 «Yakupning Hudasi üçün bir mukim makan selixka ijazət soriојan» — grek tilida «Yakupning Hudasi üçün bir mukim makan tepixka ijazət soriојan» («2Sam.» 7-babni kərung). ■ 7:46 1Sam. 16:1; 2Sam. 7:2; 1Tar. 17:1; Zəb. 89:19-21; 132:5; Ros. 13:22. □ 7:47 «Biraқ keyin, *Huda* üçün ibadəthana saloјan *Dawut əməs*, əməliyəttə Sulayman boldi» — «1Pad.» 5-6-babni kərung. ■ 7:47 1Pad. 6:1; 1Tar. 17:12. ■ 7:48 1Pad. 8:27; Ros. 17:24. ■ 7:49 2Tar. 6:33; Yəx. 66:1, 2; Mat. 5:34; 23:22. □ 7:50 «Asmanlar mening təhtim, zemin bolsa ayaqlırımoja təhtipərdur, əmdi Manga қandaқ өy-imarət yasimakqisilər? Manga қandaқ yər aramgah bolalaydu? Bularning həmmisini Mening қolum yaratkan əməsmidi?» — «Yəx.» 66:1-2. ■ 7:50 Yəx. 66:1-2; Yar. 1:4.

51 — Əy, boynı қattık, yürüki wə қuliki hətnisiz bolqanlar! Silər Muğəddəs Roh bilən daim қarxilixisilər; silər ata-bowiliringlar nemə қiloqan bolsa, xuni ohxax kiliwatisilər!

■ 52 Pəyəqəmbərlərdin zadi կaysisiqa ata-bowiliringlar ziyankeşlik kılıp bakmioqan? Xundak қılıp ular «Həkkəniy Boloduqi»ning kelidioqanlığını aldin jakarlioquqılarnı əltürükən. Əmdi u ezi hazır kəlgəndə, silər uningoşa satğunluk қiloquqi wə katil bolup qiktinglar, □  
53 I silər Təwrat қanunini pərixtılərning əmritapilioqanlıri bilən tapxuruwelip turup, uningoşa əməl kilmioquqilar!» ■

### *Istipanning qalma-kesək kilinekki*

54 *Istipanning* bu sezlirini anglioqan *aliy kengəxmidikilər* yürükigə *hənjər* sanjiloqandək bolup, uningoşa qixlirini oququrlatti. 55 Lekin u bolsa Muğəddəs Rohka toloqan, kəzlini kekkə tikip, Hudanıng julasını, xundakla uning ong yenida Əysanıng turoqanlığını kərüp, 56 — Karanglar! Asmanlar eqiliq, Insan'oqlining Hudanıng ong yenida turoqanlığını kərūwatımən! — dedi.

57 Ular buningoşa қulaqlırını қollırı bilən etiwelip, awazını қattık kətürüp warkırıixin

■ 7:51 Nəh. 9:16,17; Yər. 6:1. □ 7:52 «xundak қılıp ular «Həkkəniy Boloduqi»ning kelidioqanlığını aldin jakarlioquqılarnı əltürükən. Əmdi u ezi hazır kəlgəndə, silər uningoşa satğunluk қiloquqi wə katil bolup qiktinglar,...» — «Həkkəniy Boloduqi» Əysani kərsitudu. ■ 7:53 Mis. 19:3; 24:3; Yh. 7:19; Gal. 3:19; Ibr. 2:2.

birlikte uningoşa yopurulup keliwidi, **58** uni xəhərning sırtıqası ittirip qılıqırıp, qalma-kesək kılıxka baxlıdı. *Uni ərz kılıqan guvahqılar uni qalma-kesək kılıxtin awwal qapanırını Saul isimlik bir yaxning puti aldida köyüp köyüxti.*

□ ■ **59** Ular İstipanni qalma-kesək kılıqınınida u:  
— I Rəb Əysə, menin rohimni köbul kılıqlaysən!  
— dəp nida kıldı. ■

**60** Andin u tizlinip turup կattik awaz bilən:  
— I Rəb, bu gunahning hesabını ulardın almiqlaysən, — dedi. U bu səzni kılıp bolupla jan üzüp uhləp kətti. ■

## 8

### *Saulning etikəd qilaroşa ziyankəxlik kılıxi*

**1** İstipanning əltürülüxini Saulmu kollaytti. Xu kündin baxlap, Yerusalemдiki jamaətкə қaritiloqan dəhəxətlik ziyankəxlik қozqaldı. Rosullardin baxka barlıq jamaəttikilər Yəhudiyə wə Samariyəning hərkəysi yurtlirioşa tarkılıp ketixti. ■ **2** Bəzi ihlasmən kixilər İstipanni dəpnə kılıp, uningoşa կattik yioşa-zarlarni kətürüxti. ■

---

□ **7:58** «*Uni ərz kılıqan guvahqılar uni qalma-kesək kılıxtin awwal qapanırını Saul isimlik bir yaxning puti aldida köyüp köyüxti*» — Təwrat kanuni boyiqə birsi əlümə məhəkum bolsa uningoşa ərz kılıqan guvahqılar birinqi bolup tax etixi kerək idi («Qan.» 17:7). ■ **7:58** 1Pad. 21:13; Luqa 4:29.  
**■ 7:59** Zəb. 31:5; Luqa 23:46. ■ **7:60** Mat. 5:44; Luqa 23:34;  
 1Kor. 4:12. ■ **8:1** Ros. 11:19; 22:20. ■ **8:2** Yar. 23:2; 50:10;  
 2Sam. 3:31

**3** Lekin Saul jamaətkə wəyrənqılık selip, əymu-ey ahturup, ər-ayaloqa karimay ularni sərep qikip zindanoqa taxlidi.■

### *Hux həwərning Samariya əlkisigə yetip berixi*

**4** Əmdi tarkılıp kətkənlər tarkaloqan yurtlarda kezip səz-kalamning hux həwirini jakarlidi.■

**5** Ularning iqidin Filip bolsa Samariyəning məlum bir xəhərigə berip, yərlik kixilərgə Məsihni jakarlidi. **6** Top-top kixilər uni anglap həmdə u kərsətkən möjizilik alamətlərni kərüp, bir jan bir dili bilən uning səzlirigə կulak saldı. **7** Qünki napak rohlar bolsa, qaplixıwaloqan kixilərdin kəttik warkırıqınıqə qikip kətti. Nuroqun paləq, tokurlarmu sakaytildi;■

**8** zor xad-huramlıq xu xəhərni կaplidi.

**9** U xəhərdə əslı jadugər-sehırgərlik bilən xuqulliniwatkan Simon isimlik bir adəm bar idi; u xu yol bilən pütkül Samariyədikilərni həng-tang қaldurup, əzini қaltıs zat kərsətməkqi bolup kəlgənidi. ■ **10** Pekirdin tartip am-baləqiqə ularning həmmisi uningoqa iħlas қilip karaytti wə «Hudanıng uluq küq-ķudriti mana xu!» deyixətti. **11** Halayık uningoqa xundak iħlas қilixi uning uzundın beri jadugər-sehırgərlik bilən ularni həng-tang қaldurup kəlgənlikи tüpəylidin idi. **12** Lekin əmdi Filip Hudanıng padixahlıki wə Əysa Məsihning nami

■ **8:3** Ros. 9:1; 22:4; 26:9; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

■ **8:4** Mat. 10:23; Ros. 11:19.      ■ **8:7** Mar. 16:17; Ros. 5:16; 16:18; 19:11.      ■ **8:9** Ros. 13:6.

toqrisidiki hux həwərni jakarlioqinida ular uning səzlirigə ixəndi wə ərlər bolsun, ayallar bolsun qəmüldürüxni kobul қildi. <sup>13</sup> Simon əzimu ixəndi. U qəmüldürülgən bolup, həmixə Filipning yenida yürdi həmdə *Filip* kərsitiwatkan möjizilik alamətlər wə կudratlik ixlara qarap, intayın həyran boldi.

<sup>14</sup> Yerusalemdiki rosullar Samariyəliklərning Hudanıng səzini kobul kılınanlığını anglap, Petrus bilən Yuhananni ularqa əwətti; <sup>15</sup> ikkiylən u yərgə qüxüxi bilənla, ularni Mukəddəs Rohning ata kılınoquqisi bolsun dəp dua қildi. <sup>16</sup> Qünki Mukəddəs Roh tehi ularning həqkaysisioqa qüxmigənidi; ular pəkət Rəb Əysanıng nami bilən qəmüldürülgənidi. <sup>17</sup> Petrus bilən Yuhananna ularning üstigə kolini təgküzüxi bilən, Mukəddəs Roh ularqa ata kılındı. □ ■ <sup>18</sup> Lekin Simon Mukəddəs Rohning rosullarning kolini təgküzüp koyuxi bilən ata kılınoqanlığını kərüp, ularqa pul təngləp: <sup>19</sup> — Bu küq-kudratın mangimu beringlarki, mənmu hərkimning üstigə kolırimni

□ **8:17 «Petrus bilən Yuhananna ularning üstigə kolini təgküzüxi bilən, Mukəddəs Roh ularqa ata kılındı»** — bu qong ix idi. Əslidə Yəhudiylar wə Samariyəliklər bir-birigə bək eq idi, həqkandaq bardı-kəldi kilmaytti. Samariyəliklər Mukəddəs Rohni kobul kılıxi üçün Filip («yerim grek»)ning kolini əməs, bəlki sap ikki Yəhudiyning kolini ularqa təgküzüxini kəmtərlik bilən kobul kılıxi kerək idi. Sap ikki Yəhudiymu hazır əzini təwən tutup, kollirini «napak Samariyəliklər»ning bexioqa koyuxi kerək. «Yuhananna» 4-bab, «Matta»ning «köxumqə səz»idiki 16:19 toqrluluq izahatımızni wə «Gal.» 3:28ni kərüng. ■ **8:17** Ros. 6:6; 13:3; 19:6; 1Tim. 4:14; 5:22; 2Tim. 1:6.

təgküzsəm, uningoşa Muqəddəs Roh ata  
kilinsun, — dedi.

**20** Lekin Petrus uningoşa mundak jawab bərdi:  
— Hudanıng bu iltipatini puloşa setiwaloqlı  
bolidu, dəp oyliqining üçün, pulung sən bilən  
təng ھالакەتكە barsun! ■ **21** Sening bu ixta həq  
həssəng yaki nesiwəng yoktur! Qünki sening  
niyiting Huda aldida durus əməs! **22** Xunga, bu  
rəzillikingdin towa kılıp, Rəbtin, mumkin bolsa  
kənglümədiki bu niyitim kəqürüm kılınoqay, dəp  
ətün! **23** Qünki sening aqqık həsətkə tolup,  
həkkaniysızlıqning asaritida ikənliking manga  
məlum.

**24** Simon ularoşa:

— Mən üçün Rəbdin ətününglarki, silər eytən  
ixlardın həqbırı beximəqa kəlmigəy! — dedi. □

**25** Petrus bilən Yuhanınna yənə xu yərdə  
agah-guwahlıq berip Rəbning səz-kalamını  
yətküzgəndin keyin, Samariyəning nuroğun  
yeza-kəntlirigə berip hux həwər yətküzgəq,  
Yerusaleməqa կayıtip kətti.

### *Filip wə Efiopiylilik əməldar*

**26** Xu wakıttı, Hudanıng bir pərixtisi Filipka:

— Ornungdin turup jənubka karap  
Yerusalemdin Gaza xəhirigə mangidioqan yol  
bilən mang! — dedi (xu yol qəldiki yoldur).

**27-28** Xunga Filip ornidin turup yolqa qıktı. Wə

■ **8:20** Mat. 10:8.      □ **8:24** «**Simon ularoşa: —**  
**Мən üçün Rəbdin ətününglarki, silər eytən ixlardın**  
**həqbırı beximəqa kəlmigəy! — dedi**» — bəzi қədimki tarihiy  
hatırılər boyıqə, Simon keyin hux həwərgə əxəddiy düxmən  
bolup qıqcan.

mana, yolda Efiopiya ayal padixahı Kandasning bir əməldari, pütkül həzinigə məs'ul Efiopiya əlik aqwat wəzir turatti. U Yerusalemoqa Hudaşa ibadət kılqılı baroqanidi; hazır kayıtix yolidə əzining jəng hərvisida olturup, Yəxaya pəyoqəmbərning yazmisini okuwartattı. <sup>29</sup> Roh Filipka:

— Bu hərwining yenioqa berip uningoqa yekinlaxkın, — dedi. □

<sup>30</sup> Filip yürüüp berip, *wəzirning* Yəxaya pəyoqəmbərning yazmisidin okuwartkanlarını anglap, uningdin:

— Okuwartkınningizni qüxiniwatamsız? — dəp soridi.

<sup>31</sup> Wəzir uningoqa:

— Biri manga qüxəndürüp bərmisə, mən kandakmu qüxinələymən?! — dəp, Filipni hərvisioqa qıkıp yenida olturuxka etündi.

<sup>32</sup> U okuwartkan yazma kismi bolsa:

«U goya boozlaxka yetiləp mengiləqan köydək boozlaxka elip mengildi,  
Kırkıoluqi aldida ün-tinsiz yatkan közidək, u zadila eoqiz aqmidi. <sup>33</sup> U horlinidu, u hək soraktin məhrum boldi,  
Əmdi uning əwladını kimmu bayan əkilisun?!  
Qünki hayatı yər yüzidin elip ketildi». □ ■

□ **8:29 «Roh Filipka: ... — dedi»** — «Roh» — Mukəddəs Roh, əlwəttə. **«Bu hərwining yenioqa berip uningoqa yekinlaxkın»** — grek tilida «Berip əzüngni bu hərviyoqa əoxkın». □ **8:33 «.... U horlinidu, u hək soraktin məhrum boldi, əmdi uning əwladını kimmu bayan əkilisun?! Qünki hayatı yər yüzidin elip ketildi»** — «Yəx.» 53:7-8.

■ **8:33 Yəx. 53:7, 8.**

**34 Aqwat Filiptin:**

— Dəp bərsingiz, pəyəqəmbərning bu səzi kimgə қaritip eytiləqən? Əzigimu yaki baxka bir sigimu? — dəp soridi.

**35** Filip aqzini ekip xu yazmining xu kismidin baxlap, uningoşa Əysə toqrисidiki hux həwərni jakarlap bərdi. □ ■ 36-37 Ular yolda ketiwetip, su bar bir yərgə kəlgəndə, aqwat:

— Mana bu yərdə su bar ikən. *Muxu yərdila qəmüldürülükümə қandak tosalou bar?* — dedi. ■

**38** U һarwini tohtitixni buyrudi. Filip wə aqwat ikkisi billə suşa qüxüp, uni qəmüldürdi. **39** Ular sudin qikqanda, Rəbning Rohı Filipni kətürüp elip kətti. Aqwat uni կayta kərmidi, əmma u xadlinip yolini dawamlaxturdi. **40** Filip bolsa Axdod xəhiri də pəyda boldi; u xu yurtnı kezip, xu yərdin Kəysəriyə xəhiringə kəlgüqə bolən həmmə xəhərlərdə hux həwər jakarlıdı. □

## 9

### *Saulning Əysəsa etikad қılıxi*

**1** Əmma xu qaoqlar Saul hər nəpisidə Rəbning muhlislirişa tehiqə izqıl қiroinqılık təhditliri seliwatkan pəyt idi. Ü Bax kaһinning aldiqa

- **8:35 «uningoşa Əysə toqrисidiki hux həwərni jakarlap bərdi»** — grek tilida: «U uningoşa Əysani hux həwər dəp jakarlap bərdi». ■ **8:35 Luğa 24:45. ■ 8:36-37 Ros. 10:47.**
- **8:40 «Filip bolsa Axdod xəhiri də pəyda boldi»** — «Axdod xəhiri» grek tilida «Azotus xəhiri».

berip, □ ■ 2 Dəməxk xəhiridiki sinagoglaroqa təwsiyə heti yezip berixni soridi. Xundak bolqanda, u Dəməxktə Məsih yolidikilərdin birərsini, məyli ər bolsun, ayal bolsun tepiwalsila, baqlap tutkun kılıp, Yerusalem oqa elip kelixkə ruhsət bolatti. □

3 Saul yolqa qikip, Dəməxk xəhirigə yekinlaxkanda, tuyuksız asmandın küqlük bir nur qüxüp, uning ətrapini yorutuwətti. ■ 4 U yərgə yıkıldı wə əzигə:

— Saul, Saul! Manga nemixka ziyankəxlik əkilisən? — degən bir awazni anglidi. □

5 — I Rəb, sən kimsən? — dəp soridi u.

Awaz: — Mən sən ziyankəxlik əiliwatkan

□ 9:1 «**Saul hər nəpisidə Rəbning muhlislirioqa tehiqə izqıl kiroinqılık təhditliri seliwatkan pəyt idi**» — grek tilida «Saulning hər nəpəsliri Rəbning muhlislirioqa tehiqə izqıl kiroinqılık təhditliri bolup,...». ■ 9:1 Ros. 8:3; 22:4; 26:9; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13. □ 9:2 «**Məsih yolidikilər**» — muxu yerdə grek tilida pəkət ««yol»dikilər» deyildi (qünki etikadning pəkət birlə yoli bardur). «**Dəməxk xəhiridiki sinagoglaroqa təwsiyə heti yezip berixni soridi. Xundak bolqanda, u Dəməxktə Məsih yolidikilərdin birərsini... tepiwalsila, baqlap tutkun kılıp, Yerusalem oqa elip kelixkə ruhsət bolatti**» — Saul tutmaqçı bolqanlar Məsihgə etikad kılıqan Yəhudiylarla idi (uning Yəhudiyy əməslərning Məsihkə etikad kılıxidin heq həwiri bolmisa kerək). Dəməxktiki sinagoglar Dəməxk xəhirini baxkurmıqan, əlwəttə. Lekin xəhərdə Yəhudiylarning təsiri heli küqlük bolqaqka (23-ayətni kəründig) Saul Yəhudiyy ixəngüqilərni tutmaqçı bolsa, ularning yardımını yaki ruhsitini sorimisa bolmayıtti. ■ 9:3 Ros.

22:6; 26:31; 1Kor. 15:8; 2Kor. 12:2. □ 9:4 «**Saul, Saul!**» — adəmning ismini ikki ketim qakirix bolsa rəbning uningoqa bolqan qongkur mehîr-muhəbbitini wə əzigə tolimu əziz ikənlikini kərsitudu.

Əysadurmən. ■ 6 Ornungdin tur, xəhərgə kir, nemə қılıxing kerəkliki sanga eytip berilidu» — dedi. ■

7 Uning bilən billə mangoqan adəmlər awazni anglisimu, həqkimni kərəlmigəqkə, xu yərdə ün qıkıralmay turupla қaldı. ■ 8 Saul yərdin turup, kezlirini eqip қaridi, lekin həq nərsini kərəlmidi. Həmrəhəliri uni қolidin yetiləp Dəməxkə elip kirdi. 9 U üç küngiçə kəzi kərməs bolup nə yemidi nə iqmidi.

10 Dəməxktə Ananiyas isimlik məlum bir muhlis bar idi. Rəb uningoşa bir əlayibənə kərünüxtə kərünüp uni:

— Ananiyas! — dəp qakirdi.

— Mana mən, i Rəb, — dəp jawab bərdi u.

11 Rəb uningoşa:

— Sən dərhal «Tüz» dəp ataloqan koqıqa berip, Yəhudanıng əyidin Tarsusluq Saul isimlik birini sorap tap; qunki mana, u dua-tilawət қiliwatidu. ■ 12 U dua қiliwatkinida, əlayibənə kərünüxtə Ananiyas isimlik bir kixining kəlip, kəzini kəridoqan қılıx üçün üstigə қolini təvküzgənlikini kərdi, — dedi.

13 Ananiyas:

— I Rəb, mən bu adəmninq həwirini nuroqun kixilərdin anglidim, u Yerusalemındıki mukəddəs bəndiliringgə xunqə kəp ziyan-zəhmət

---

■ 9:5 Ros. 5:39.    ■ 9:6 Luqā 3:10; Ros. 2:37; 16:30.    ■ 9:7  
Dan. 10:7.    ■ 9:11 Ros. 21:39; 22:3.

yətküzgən! □ ■ 14 Hazir u muxu yərdə namingoşa nida kılqanlarning həmmisini tutup baqlax üçün bax kaһinlardın hökük aptu — dedi.

**15** Lekin Rəb uningoşa:

— Bariwər! Qünki u namimni əllərning wə ularning padixahlırinining həm Israillarning aldida ayan կilix üçün əzümgə alahidə tallıqan bir əswabtur. □ ■ 16 Qünki mən uningoşa namim üçün կanqilik azab-okubətlərni tartixining mukərrər ikənlikini ayan կilimən, — dedi. ■

**17** Buning bilən Ananiyas berip, xu əygə kirdi; u қollirini Saulning üstigə təgküzüp uningoşa:

— Kerindax Saul, Rəb, yəni bu yərgə keliwatkan yolunda sanga kərüngən Əysa, kəzliringni kərələydiqan bolsun dəp wə sening Muкəddəs Rohka tolduruluxung üçün meni xəhsən əzi əwətti, — dewidi, ■ **18** Saulning kəzliridin huddi belik կasirikidək bolqan bir nərsilər qüxüp, kezli eqilip kərələydiqan boldi. U orni-

□ **9:13 «u Yerusalemdiki mukəddəs bəndiliringgə xunqə kəp ziyan-zəhmət yətküzgən!»** — Injilda «mukəddəs bəndilər» degən ibarə kəp yərlərdə ixilitlgən. U grekqidə «mukəddəslər» dəp ipadilinidu. «Təbirlər»də eytキンimizdək, «mukəddəs» degən sez «Hudaqa ataloqan», «Hudaqa has», «Hudaqa məhsus ayrıloqan» degən mənini bildüridu. ■ **9:13**

Ros. 9:1; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13. □ **9:15**

**«... u namimni əllərning wə ularning padixahlırinining həm Israillarning aldida ayan կilix üçün...»** — grek tilida «... u namimni əllərning wə ularning padixahlırinining həm Israillarning aldida kətürüx üçün...». «Əllər» — yat əllər, Yəhudiylərəməslər. ■ **9:15** Ros. 13:2; 22:21; Rim. 1:1; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7; 2Tim. 1:1. ■ **9:16** Ros. 21:11; 2Kor. 11:23. ■ **9:17** Ros. 22:12.

din turup, qəmüldürüxni köbul ķildi. <sup>19</sup> U oqizalanqandan keyin, ķuwwətlinip maqduruqa kirdi.

### *Saulning Dəməxktə hux həwər jakarlixı*

<sup>20</sup> *Saul* Dəməxktiki muhlislarning yenida birnəqqər kün turdi wə wakitni ətküzməy sinagoglaroqa kirip, «U kixi Hudanıng Oqlıdur» dəp Əysani jakarlaxka baxlıdı. <sup>21</sup> Uni anglioqanlar sözliridin intayın həyran boluxup: — Bu adəm Yerusalemda bu naməqa nida kılqısqıllarnı kattık wəyran kılqan həlik adəm əməsmu? Bu yərgimu muxundakıllarnı baqlap bax kahinlaroqa tutup berix məksitidə kəlgənmidu? — deyixti.

<sup>22</sup> Lekin Saulning կayıl kılıx küqi baroqanseri exip, Əysanıng Məsih ikənlikini ispatlap Dəməxktiki Yəhudiylarnı parakəndiqilikkə qəmdürdi. □

<sup>23</sup> Kəp künlərdin keyin, Yəhudiylar Saulni yokatmakķa kəst kılmaqçı boldı. <sup>24</sup> Lekin Saul ularning suyikəstidin həwər taptı; uni tutup əltürük üçün ular keqə-kündüz xəhərning kowuklırıda paylap yürüdi. ■ <sup>25</sup> Lekin muhlislar bir kuni keqidə uni qong sewətkə olturoquzup, sepil *kamaridin* qüsürdü. ■ ■

- **9:22 «Saulning կayıl kılıx küqi baroqanseri exip...»** — yaki, «Saul baroqanseri küqləndürülüp,...». «Dəməxktiki Yəhudiylarnı parakəndiqilikkə qəmdürdi» — yaki «Dəməxktiki Yəhudiylarnı buni rət kılıxka amalsız қaldurdu». ■ **9:24** 2Kor. 11:32. □ **9:25 «uni ... sepil kamaridin qüsürdü»** — yaki, «uni... küngüridin qüsürdü». «2Kor.» 11:33nimu körüng. ■ **9:25** Yə. 2:15; 1Sam. 19:12.

Rosullarning paaliyətliri 9:26 li Rosullarning paaliyətliri 9:31

### *Saul Yerusalemda*

**26** Saul Yerusalemoja yetip berip, u yerdiki muhlislar ola қoxulmakçı boldi, lekin ularning həmmisi uning muhlis ikənlikigə ixənməy, uningdin korkti. ■ **27** Birak Barnabas uni elip berip, rosullar bilən kərəxtürdi. U ular ola Saulning Dəməxkning yolidə Rəbni կandaq kərgənlikini, Rəbningmu uningoja gəp қılıqanlığını qüxəndürdi wə uning Dəməxk tə əysanıng namida կandaq jürətlik bilən səzkalam yətküzgənlikini ukturdi. ■ **28** Buning bilən, Saul Yerusalemda rosullar bilən billə oquq-axkarə yürüp, yürəklik əhalda Rəbning namida səz-kalam yətküzətti. □ **29** U yənə grekqə səzlixidioqan Yəhudiylar bilənmə səzlixip munazirilixətti; nətijisi, ular uningoja kəst kılmaqçı boldi. **30** Kərindaxlar bu ixtin həwər tepip, uni Kəysəriyə xəhirigə elip berip, andin u yerdin Tarsus degən xəhərgə yol ola saldı.

**31** U qaoqla, pütkül Yəhudiyə, Galiliyə wə Samariyədiki jamaətlər *bir məzgil* tinqqlikka erixip, *etikadta* kuruldu; Rəbning korkunqida mengip, Muqəddəs Rohning riqbət-təsəllisi bilən ularning sanlırimu barəanseri kəpəyməktə idi. □

### *Petrus Lidda wə Yoppa xəhərliridə yaratkan*

■ **9:26** Ros. 22:17. ■ **9:27** Ros. 11:25. □ **9:28** «**Saul Yerusalemda rosullar bilən billə oquq-axkarə yürüp...**» — grek tilida «Saul Yerusalemda rosullar bilən billə kirip-qikip...». □ **9:31** «**u qaoqla...**» — baxqa birhil tərjimisi: «xuning bilən...» yaki «xunga...».

### *məjizilər*

32 Xu waqtılarda xundak boldiki, Petrus hərkəysi jaylarnı arılap yürgəndə, Lidda xəhiriidiki mukəddəs bəndilərnimu yok laxka qüxti. 33 U yerdə u Əneyas isimlik bir adəmni uqratti. Bu adəm paləq bolup, orun tutup yatkili səkkiz yil bolqanikən. □ 34 Petrus uningoqa: — Əneyas, Əysa, yəni Məsih bolqarıqi seni sakayıtidu. Ornungdin turup, palisingni yiqixtur! — dedi.

U dərhal ornidin turdi. 35 Əneyasni kərgən Lidda xəhiriidiki wə Xaron rayonidikilərning həmmisi towa ķılıp Rəbgə baqlandi. □

36 Yoppa xəhiriidə bolsa Tabita isimlik bir ayal muhlis bar idi (uning ismi grekçidə «Dorkas» idi). U hərdaim yahxi əməllər wə həysahawətlik ixlar oqa berilətti. □ 37 Xu künlərdə xundak boldiki, u kesəl bolup, əlüp kətti. Kixilər jəsətni yuyup, üstünki ķewəttiki bir əygə yatzuzup ķoydi. 38 Yoppa xəhiri Lidda xəhiriigə yekin bolqazka, Yoppadiki muhlislar Petrusning Liddada ikənlikini anglap, uning aldiqa ikki adəm əwətti. Ular: «Həyal bolmay yenimiz oqa kəlsəng!» — dəp yelindi. 39 Petrus ornidin turup ular bilən billə Yoppa oqa bardı. Yoppa oqa yetip kelixi bilən ular uni

---

□ 9:33 «orun tutup...» — grek tilida «palas tutup...». □ 9:35 «...Xaron rayonidikilərning həmmisi towa ķılıp Rəbgə baqlandi» — grek tilida «Xaron rayonidikilərning həmmisi (əz yolidin) burulup Rəbgə baqlandi». □ 9:36 «Yoppa xəhiri» — krek tilida ismi «Yoppa». Həzirki ismi «Jaffa» yaki «Hayfa». «...Tabita....Dorkas...» — «Tabita»ibraniy tilida, «Dorkas» grek tilida «jərən» degən mənidə.

üstünki kəwəttiki əygə baxlap qikti. Barlıq tul ayallar Petrusning ətrapiqa olixip, yioqazar kılıxip uningoşa Dorkasning ular bilən billə bolğan waktida əzlirigə tiki pərgən kəngləkkiyimlirini kərsitixti.

**40** Lekin Petrus həmməylənni qikiriwetip, ti-zlinip olturup dua қildi. Andin u jəsətkə қarap: — Tabita, ornungdin tur! — dedi.

Tabita kəzini eqip, Petrusni kərüp, ornidə olturdi.

**41** Petrus uningoşa қolini uzitip uni yəlep turoquzdi wə mukəddəs bəndilər bilən tul ayallarnı qakırıp, Dorkasni ularqa tirik tapxurup bərdi. **42** Bu həwər pütkül Yoppaqa tarkılıp, nuroqun kixilər Rəbgə etikad қildi. □

**43** Xundak boldiki, Petrus Yoppada Simon isimlik bir kənqining əyidə uzun künlər turdi.

## 10

### *Rimlik yüzbexiqa pərixtining kərünüxi*

**1** Kəysəriyə xəhəridə Korniliy isimlik bir adəm bolup, u *Rim* қoxunidiki «Italiyəliklər» kışmining yüzbexi idi. **2** U ihlasmən adəm bolup, ezi wə pütkül əyidikiliri Hudadin қorkattı. U mərdlik bilən namratlaroşa həyr-sahawət kılıp,

---

□ **9:42 «Bu həwər pütkül Yoppaqa tarkılıp...»** — muxu yerdə «Yoppa» Yoppa (Jaffa) xəhirinинг ətrapidiki pütkül yərlərni kərsətsə kerək. (həzirki ismi «Hayfa»).

daim Hudaqa dua-tilawət қılattı. □ 3 Bir künü qüxtin keyin saat üqlərdə, u oqayibanə bir kərünüxtə Hudanıng bir pərixtisining əzininə yeniçə kəlgənlikini oquq kərdi. Pərixtə uni:

— Korniliy! — dəp qakırdı. □

4 Korniliy uningoşa kəzlirini tikip կattik qəqüp:  
— Təksir, nemə ix? — dəp soridi.

Pərixtə uningoşa:

— Sening dualiring wə həyr-sahawətlik ixliring Huda aldiqa əslətmə կurbanlıktək berip yətti.

5 Əmdi sən Yoppaqa adəm əwətip, Petrus dəpmu atılıdiqan Simon isimlik adəmni qakırtıp kəl.

6 U Simon isimlik bir kənqining əyidə mehman bolup turuwatidu. Simonning əyi dengiz boyida,  
— dedi.

7 Uningoşa səzligən pərixtə kətkəndin keyin, Korniliy əydiki hizmətqilərdin ikkini wə daim yenida turup hizmət kılouqılar işidiki iħlasmən bir ləxkərni qakırdı. 8 Barlıq ixlarni qüxəndürgəndin keyin, ularni Yoppaqa əwətti.

### *Hudanıng Petruska wəhijy berixi*

9 Ətisi ular səpər kılıp xəhərgə yekin laxkanda, qüx wəkti bolup, Petrus dua kılıx üçün əgzigə

□ 10:2 «**Korniliy** iħlasmən adəm bolup, əzi wə pütkül əyidikiliri Hudadin korkətti...» — Korniliy bəlkim sinagogka қatnaxkan «Hudadin korkkuqi» dəp ataloqan yat əlliklərdin biri idi. Gərqə Yəhudiylarning rimliklərə huxi bolmisimu, u etikədi tüpəylidin Yəhudiyların namratlarqə xundaq həyrlilik ixlarnı қılatti. □ 10:3 «**qüxtin keyin saat üqlərdə**» — Kanaan (Pələstin) wəkti bilən «saat tokkuzlarda».

qıktı. □ ■ 10 Uning қорсикى eqip ketip, bir nərsə yəy dedi. Birak ular oqla təyyarlawatkanda, oqayibanə bir alamət Petrusni oruwaldi. 11 U asman eqilip, tət burjikidin baqlanıqan һalda yər yüzigə qüxürülüwatkən kəng dastihandək bir nərsini kərdi. 12 Dastihanda hərhil tət putluk haywanlar, yər beqırılıouqilar, asmandiki uqar-kanatlarmu bar idi. 13 Uningoqa bir awaz anglandı: —

«Ornungdin tur, Petrus, ulardin soyup yə!»

14 — Yak, Rəb, hərgiz bolmaydu! Mən həqkaqan həqkandak napak yaki haram nərsini yegən əməsmən! — dedi Petrus. □ ■

15 Awaz ikkinqi ketim kelip uningoşa:

— Huda һalal dəp pakliqanni sən haram demə!  
— deyildi. ■

16 Bu ix üq ketim yüz berip, andin dastihandək bolıqan xu nərsə dərhal asmanıq elip qikip ketildi.

17 Petrus kərgən oqayibanə alamətning mənisi toqrisida կaymukup turqanda, mana Korniliy əwətkən kixilər Simonning əyini tepip, dərwaza aldida turatti.

18 Ular birsini qakirip, uningdin Petrus dəpmu atılıdiqan Simon degən birsi bu yerdə turamdu?

---

□ 10:9 «**qüx waktı**» — ibraniylarning wakti bilən «saet altidə».

■ 10:9 2Pad. 4:33; Mat. 6:6. □ 10:14 «**Yak. Rəb, hərgiz bolmaydu! Mən həqkaqan həqkandak napak yaki haram nərsini yegən əməsmən!**» — dastihandiki hərhil haywanlar iqidə Təwrat қanuni haram dəp bekitkən nuroqun janiwarlar bolsa kerək idi. ■ 10:14 Law. 11:4; Qan. 14:7. ■ 10:15

Mat. 15:11; Rim. 14:17,20; 1Tim. 4:4; Tit. 1:15.

— dəp soridi. □

**19** Petrus tehiqə xu qayibanə alamətning mənisi üstidə oyliniwatqanda, Roh uningqa:

— Mana, seni üq adəm izdəp kəldi. □

**20** Ornungdin tur, pəskə qüx, həq ikkilənməy ular bilən billə baroqın. Qünki ularni əwətküqi Mən! — dedi.

**21** Petrus pəskə qüxp, həlikə adəmlərgə:

— Silər izdigən kixi mana mən bolimən. Bu yərgə kelix səwəbinglar nemikin? — dedi.

**22** Ular jawabən: — Həkəcaniy bir adəm, Hudadın қorkıdiqan, xundakla pütkül Yəhudiyy həlkə təripligən Korniliy isimlik rimlik yüzbəxi mükəddəs bir pərixtə təripidin sizni əyigə qakırtip, sizdin səz-kalam anglaxka əmr kılınoqan! — dedi.

**23** Xunga Petrus ularni əygə təklip kılıp, kondurup mehman kıldı.

Ətisi ornidin turup u ular bilən billə yoloq qıktı. Yoppadiki ķerindaxlardın bəziliri ularoqa həmrah bolup mangdi. **24** Ikkinqi künü, ular Kəysəriyəgə yetip bardı. Əmdi Korniliy tuqışanlırı wə yekin yar-buradərlirini əyigə qakırıp, Petruslarnı təkəżəzarlıq bilən kütüp tu-

□ **10:18** «**Ular , yəni Korniliy əwətkən kixılər** birsini qakırıp, uningdin Petrus dəpmu atılıdiqan Simon degən birsti bu yerdə turamdu? — dəp soridi» — 18-21-ayətlərdin karioqanda, dəsləptə həqkim muxu adəmlərning soaliqa jawab bərmidi. Yəhudiyy ķerindaxlar dərwazining sırtida birnəqqə rimliklarning, jümlidin bir rimlik əskərning Petrus toqrluluk sorawatqanlığını körüp, bəlkim jawab berixtin bir'az қorkıcan boluxi mumkin idi. □ **10:19** «**Mana, Roh uningqa: — Mana, seni üq adəm izdəp kəldi...** dedi» — «Roh» muxu yerdə Hudaning Mükəddəs Rohı.

ratti. **25** Petrus əygə kirgəndə, Korniliy aldiqə qikip, ayioqıqa əzini etip səjdə қildi. **26** Lekin Petrus *dərhal* uni yələp turoquzup:

— Ornungdin turoqın! Mənmu bir insan, halas!  
— dedi. ■

**27** U Korniliy bilən gəp kılqalaq əygə kiriwidi, əyning iqigə yioqiloqan top-top adəmlərni kərdi.

**28** U ularoqa:

— Silərgə məlumki, biz Yəhudiylarning yat əlliliklərdin birsi bilən bardı-kəldi kılıxi yaki əylirigə kirixi Təwrat əkanun-əkəidilirimizgə hilap. Lekin Huda manga həqkəndak adəmni napak yaki һaram deməslikim kerəklikini ayan қildi. ■ **29** Xuning üçün silər adəm əwətip meni qakıroqanda, həq rət kilmay aldınglar oqa kəldim. Əmdi soray, meni nemə dəp qakırdinglar? — dedi.

**30** Korniliy mundak dedi:

— Tət künning aldida bugünkü muxu wakitkiqə roza tutkənidim; saat üqlərdə mən əydə dua kiliwatattim. Tuyuksız kiyimliridin nur qaknap turidiqan bir adəm aldimda pəyda bolup erə turdi: □ **31** «Korniliy! Duaying ijabət kılindi wə həyr-sahawətlik ixliring Huda aldiqə əslətmə kurbanlıktək yətti. ■ **32** Xunga Yoppa ola adəm əwətip, Petrus dəpmu atılıdiqan Simon isimlik adəmni qakırtıp kəl. U dengiz boyida olturaklıq Simon isimlik bir kənqinинг əyidə

---

■ **10:26** Ros. 14:14; Wəh. 19:10; 22:9.      ■ **10:28** Mis. 23:32; 34:15; Kan. 7:2; Yh. 4:9; 18:28; Ros. 11:3; 15:8; Əf. 3:6.      □ **10:30** «saət üqlərdə» — ibraniylarning wakti bilən «saət toküzlərdə». Bəzi kona kəqümilərdə «roza tuttum» degən səzlər tepilməydi. ■ **10:31** Mat. 28:3; Mar. 16:5; Lukə 24:4.

meħħman bolup turuwatidu» dedi. <sup>33</sup> Xuning üqün, dərħal əzlirini qakirip kelixkə adəm əwətkənidim. Əzлiri külbəmgə kelip yahxi kıldila! Əmdi biz həmməylən Huda əzlirigə əmr kılqan barlik səzlərni anglax üqün Hudanıng aldida hazır turuwatımız.

### *Huda yat əllərgimu nijat ata ķilidu*

<sup>34-35</sup> Petrus aqzini ekip mundak dedi:

— Bərhək, mən Hudani həqkandak adəmğə yüz-hatırə kilmaydu, dəp qüxinip yəttim; bəlki hər əldin bolqanlar iqidə Uningdin korkıdioqan wə həkçaniyət yürgüzidioqan kixi bolsila, Üning aldida məkbuldur. ■ <sup>36</sup> Huda Israil həlkigə yətküzgən söz-kalam, yəni Əysa Məsih arkılık (u pütkül məwjudalarqa Rəbdur) inak-jatirjəmlik jakarlanoqan hux həwər silərgə məluməti; ■ <sup>37-38</sup> Silərningmu Yəhya *pəyələmbər* qəmüldürүx qakirikini yətküzgəndin tartip, Galiliyədin baxlap pütkül Yəhudiyyə zeminlirida Nasarətlik Əysa toqruluk guwahlıkitin — yəni Hudanıng կandak kılıp uni Mukəddəs Roh wə küq-ķudrat bilən məsihligənlik, xuning bilən u həmmə yərni kezip, yahxi əməllərni kılıp, Iblisning ilkidə bolqanlarning həmmisini sakaytkañlıigidin həwiringlar bardur. Qünki Huda uning bilən billə idi. ■ <sup>39</sup> Bizmu uning həm Yəhudiylarning

■ **10:34-35** Kan. 10:17; 2Tar. 19:7; Ayup 34:19; Rim. 2:11; Gal. 2:6; Əf. 6:9; Kol. 3:25; 1Pet. 1:17. ■ **10:36** Yəx. 9:5; 52:7; Yh. 16:33; Rim. 5:1; Kol. 1:20. ■ **10:37-38** Yəx. 8:23; 9:1; Mat. 4:12; Mar. 1:14,38, 39; Luča 4:14; Zəb. 45:7; Yəx. 61:1; Luča 4:18.

zeminida həm Yerusalemda kılqan pütün əməllirining guwahqiliri. Ular uni yaqaqka esixi bilənmə əltürdi. □ 40-41 Birak üqinqi küni, Huda uni կayta tirildürüp namayan կildi. Birak həmmə kixilərgə əməs, pəkət Huda Өzi aldi bilən tallıqan guwahqilar, yəni u əlümdin tirilgəndin keyin uning bilən həmdastihan bolqan bizlərning arimizda namayan կildi. □ ■ 42 U bizgə həlkə hux həwər yətküzüxnı wə əzining Huda təripidin tiriklər wə əlgənlərning soraqçisi kılınip təyinləngüqi ikənlikini jakarlaxni əmr կildi. ■ 43 Barlık pəyoqəmbərlər uningoşa guwahlıq beriduki, hərkim uningoşa etikad kılqan bolsa uning nami arkilik gunahlıri kəqürüm kılınidi. ■

44 Petrus tehi bu səzlərni kiliwatqanda, Mükəddəs Roh səz-kalamni anglawatqan həmmə kixigə qüxti. ■ 45 Petrus bilən billə kəlgən hətnilik bolqan ixəngüqilərning hərbəri Mükəddəs Rohning yat əllərdikilərgimu ata kılınip tekülgənlikini kerüp bək həyran boluxti. □ 46 Qünki ularning *karamət naməlum* tillarda

- 
- 10:39 «Yəhudiyların zemini» — Yəhudiyə. «ular uni yaqaqka esip əltürdi» — grek tilida «ular uni dərəhtə esip əltürdi». □ 10:40-41 «... uning bilən həmdastihan bolqan bizlər...» — grek tilida «...uning bilən yegən wə iqkən bizlər...». ■ 10:40-41 Mar. 16:14; Luk. 24:34; Yh. 20:19; Ros. 2:24; 1Kor. 15:5. ■ 10:42 Mat. 28:19; Mar. 16:15; Yh. 15:16; Ros. 17:31. ■ 10:43 Yar. 3:15; 22:18; 26:4; 49:10; Kən. 18:15; Zəb. 132:11; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24; Mik. 7:20; Ros. 15:9. ■ 10:44 Ros. 8:17. □ 10:45 «hətnilik bolqan ixəngüqilər» — (Yoppadin kəlgən) Yəhudiylarını kərsitudu. «yat əllərdikilərgə» — demək, Yəhudiy əməslərgə.

səzlixip Hudani uluqlıqliqanlığını anglidi. Xunga Petrus:**■**

**47** — Muxu kixilər bizgə ohxax Mükəddəs Rohni köbul kılouqı bolğan bolsa, kim ularning suqqa qəmüldürünxni köbul kılıxını tosalisun?! — dedi.**■**

**48** Xuning bilən u ularning Rəbning namida qəmüldürülükini buyrudi. Andin ular Petrusning ular bilən birnəqqə kün turuxını etündi.

## 11

*Petrusning «yat əlliklər»ning qəmüldürülükini aklixi*

**1** Rosullar wə pütkül Yəhudiyyədiki baxka əkerindaxlar *yat əlliklər*ningmu Hudanıng səzkalamini köbul kılouqliğını anglidi. **2** Xunga, Petrus Yerusalemoğa қaytkanda, hətnilik bolğan *ixəngüqilər* uni əyibkə buyrups: □

**3** — Sən hətnə ķilinmioğan adəmlərning əyidə mehman bolup, ular bilən həmdastıhan boldung?! — dedi.**■**

**4** Birak Petrus pütün ixni baxtin-ahiriqliqə ularoğa bir-birləp qüxəndürüp **5** mundak dedi:

— Yoppa xəhiri idə dua ķiliwatkinimda, əyayibanə kərünük meni oriwelip, bir alamətni kərdüm. Kəng dastihandək bir nərsə tət

---

**■ 10:46** Mar. 16:17; Ros. 2:4.      **■ 10:47** Ros. 8:36;  
11:17.      □ **11:2** «Yerusalemoğa қaytkanda» — grek tilida  
«Yerusalemoğa qıkkanda».      **■ 11:3** Mis. 23:32; 34:15; Kan. 7:2;  
Yh. 18:28.

burjikidin baqlanqan halda asmandin qüxüp, mening yenimda tohtidi.■ <sup>6</sup> Uningqa kəz tikip kərisam, iqidə hərhil tət putluq haywanlar, yawayi haywanatlar, yər beqirliqquqilar, asmandiki uqar-kanatlarmu bar ikən. <sup>7</sup> Andin: «Ornungdin tur Petrus, ulardin soyup yə!» degən bir awazni anglidim. <sup>8</sup> Mən: «Yak Rəb, hərgiz bolmaydu! Mən həqqaqan hərkəndək napak yaki haram nərsini aqzimoq aloban əməsmən!» dedim.■ <sup>9</sup> Birək manga yənə: «Huda halal dəp pakliqan nərsini sən haram demə!» degən awaz anglandı. <sup>10</sup> Bu ix üq ketim xundak təkrarlinip, ahir bularning həmmisi asmanoqa kaytidin tartip ketildi. <sup>11</sup> Mana dəl xu qaqlıda, Kəysəriyədin meni qakirixka əwətilgən üq kixi mən turoqan əyning aldiqə kəldi. <sup>12</sup> Muqəddəs Roh meni həq ikkilənməy ular bilən billə berixka buyrudi. Muxu altə kərindaxmu mən bilən billə bardı. *Kəysəriyəgə yetip kelip*, həlikə adəmning əyigə kirdük. □ ■ <sup>13</sup> Bu kixi bizgə əzining əyidə payda bolup turoqan bir pərixtini kəndak kərgənlikini eytti. Pərixtə uningoqa: «sən Yoppaqla adəm əwətip, Petrus dəpmu atılıqan Simon isimlik bir adəmni qakirtip kəl, <sup>14</sup> u sanga seni wə pütkül ailənggə nijatlıq yətküzidiqan bir həwərni eytip

■ 11:5 Ros. 10:9.      ■ 11:8 Law. 11:4; Kan. 14:7.

□ 11:12 «**həq ikkilənməy ular bilən billə berix...**» — yaki «(Yəhudi yaki Yəhədiy əməslərni) həq ayrimay ular bilən billə berix...». «**muxu altə kərindax**» — xübhisizki Yoppa xəhiri din kəlgən altə kərindaxning xu qaqlıda Petrusning həmrəhlikida bolğanlığını kərsitudu. ■ 11:12 Ros. 10:19; 15:7.

beridu» degənikən. □

**15** Mən gəpni baxlioqinimda, Muqəddəs Roh huddi baxta bizning üstimizgə qüxkinidək, ularoqimu qüxti. □ **16** Xu qaoqda, Rəbning səz-kalamini, yəni: «Yəhya kixilərni suqqa qəmüldürğən, lekin silər bolsanglar Muqəddəs Rohka qəmüldürülisilər» deginini esimgə aldım.

■ **17** Xunga, əgər Huda əmdi muxularoqə biz Rəb Əysə Məsihkə etikad kılqinimizdin keyin bizgə bərgən iltipatka ohxax iltipat ata ķiloqan bolsa, Hudani tosalqudək mən zadi kim idim? ■

**18** Ular bu səzlərni anglioqanda, əyibləxtin tohtap, Hudaqə mədhəyiə okup:

— Bərhək, Huda əllərgimu həyatlılıqka elip baridiqan towa ķiliqni nesip ķiliptu! — deyixti.

### *Antakya xəhiriidiki etikadqilar*

**19** U qaoqda, Istipanning ixi bilən ziyankəxlikkə uqrəp hərkəysi jaylaroqə tarkılıp kətkənlər Fənikiyə rayoni, Siprus arili wə Antakya xəhiri ķatarlıq jaylaroqıqə yetip berip, bu jaylarda səz-

---

□ **11:14** «**u sanga seni wə pütkül ailənggə nijatlıq yatküzdioqan bir həwərni eytip beridu» degənikən» — grek tilida «u sanga seni wə pütkül ailənggə կտկուչ wasitə bolqan birnəqqə səzlərni eytip beridu». □ **11:15** «**Muqəddəs Roh huddi baxta bizning üstimizgə qüxkinidək**» — rosl Petrusning «baxta» degən sezidin enikki, u wə baxka etikadqilaroqə nisbətən Muqəddəs Rohning əzlirigə kəlgənlikli toluk bir yengi baxlinix bolqanidi. ■ **11:16** Yəx. 44:3; Yo. 2:28-29; Mat. 3:11; Mar. 1:8; Luqā 3:16; Yh. 1:26; Ros. 1:5; 2:4; 19:4. ■ **11:17** Ros. 15:9.**

kalamni pəkət Yəhudiylarqila yətküzətti. □ ■

**20** Lekin ulardin Siprus arili wə Kurini xəhiridin kəlgən bəzilər Antakya xəhirigə barəqanda, Rəb Əysanıng hux həwirini Greklərgimu yətküzdi.

□ **21** Rəbning қoli ular bilən billə bolup, tolimu nuroqun kixilər ixinip towa қılıp Rəbgə baqlandi. □ ■

**22** Bu həwər Yerusalemдiki jamaətning қulikioqa yetip kəldi. Xuning bilən ular Barnabasni Antakyaqıqə arilap etüxkə əwətti. □ **23** Barnabas yetip berip, Hudanıng mehîr-xəpkitini kərüp, huxal boldi. U ularning həmmisini jandilidin kət'iylək bilən Rəbgə qing baqlinixka rioqbətləndürdi. □ ■ **24** Qünki u Mukəddəs Rohka wə iman-ixənqə toldurulqan bolup, yahxi bir adəm idi. Xuning bilən zor bir top

□ **11:19** «ziyankəxlikkə uqrapt...» — grek tilida «az-ab-okubətlərgə uqrapt...». «Siprus arili wə Antakya xəhiri қatarlıq jaylar...» — bu Antakya «Suriyədiki Antakya» idi.

■ **11:19** Ros. 8:1, 4. □ **11:20** «.. Rəb Əysanıng hux həwirini Greklərgimu yətküzdi» — «Greklər» «Yəhudiylər» ididi, əlwəttə. □ **11:21** «...towa қılıp Rəbgə baqlandi» — grek tilida «...((əz yolidin)) burulup Rəbgə baqlandi». ■ **11:21** Ros. 2:47; 5:14. □ **11:22** «... Xuning bilən ular Barnabasni Antakyaqıqə arilap etüxkə əwətti» — məksiti bəlkim, əhwalni bilip bekip, həqiqiy etikadqlilar bolsa ularni rioqbətləndürək idi. □ **11:23** «Barnabas ... Hudanıng mehîr-xəpkitini kərdi...» — bu degənlikning bəlkim kəp jəhətliri bardur: — (1) adəmlər həqiqətən towa қılıp rəbgə baqlansa bu xübhisizki, Hudanıng mehîr-xəpkitining zor nətijisidur; (2) Hudanıng mehîr-xəpkitini bilən etikadqlarda hərhil mewə — muhəbbət, huxallık, hatırjəmlik қatarlıqlar pəyda bolidu; (3) jamaətning əşüxi wə kepiyixi pəkət Hudanıng mehîr-xəpkitini bilənlə bolidu. ■ **11:23** Ros. 13:43; 14:22.

adəmlər Rəbgə қoxuldi. ■

**25** Xuning bilən Barnabas Tarsus xəhīrigə Saulni izdəp bardı. ■ **26** Uni tepip Antakyaqa elip kəldi; xundak boldiki, ikkiylən jamaət bilən billə saq bir yıl yioqılıp, nuroqun adəmgə təlim bərdi. Muhlislarning «Hristianlar» dəp tunji atilixi Antakyadın baxlandı. □

**27** U künlərdə bəzi pəyoqəmbərlər Yerusalemın Antakyaqa qüxüp kəldi. **28** Bulardin Agabus isimlik birəylən otturişa qikip, Rohning wəhiyini yətküzüp, ķattık bir aqarqılıkning pütkül dunyani basidioqanlığını aldin eytti (bu aqarqılık dərwəkə «Klawdiyus Kəysər» həküm sürgən wakitta yüz bərdi). □ ■ **29** Buning bilən *Antakyadiki* muhlislarning hərbəri əz ķurbiqə ķarap pul yioqıp, Yəhədiyədə turuwatkan ķerindaxlarşa yardəm berixni ķarar ķildi.

---

■ **11:24** Ros. 4:36; 6:5. ■ **11:25** Ros. 9:27. □ **11:26** «**muhlislarning «Hristianlar» dəp tunji atilixi Antakyadın baxlandı**» — «Hristianlar» degən səz bəlkim awwal «hrestos» («əhmək» degən mənidə) degən səzdir kəlgən məshirə harakteridiki səz boluxi mumkin; lekin ahir berip asasiy mənisi yahxi qikti, yəni «Hristosning (Məsihning) adəmliri» («Məsih» bolsa ibraniy tilida «Maxiyah» — grek tilida «Hristos»). □ **11:28** «**Agabus... Rohning Wəhiyi bilən ... aldin eytti**» — «Roh» muxu yerdə Muqəddəs Roh, əlwəttə. ■ **11:28** Ros. 21:10.

□ 30 Ular bu қарarni ada қilip, ianini Barnabas wə Saulning қоли arkilik *Yəhudiyyədiki jamaət* akşakallirıqə yətküzüp bərdi. ■

## 12

### *Tehimu kəp ziyankeşliklər*

<sup>1</sup> Xu qaoqlarda, Herod padixah jamaəttikilərdin bəzilirigə ziyankeşlik kilməkqi bolup ularoqa kol saldi. □ <sup>2</sup> U Yuhananining akisi Yakupni kiliqlap oltürdi. ■ <sup>3</sup> Əzinin bu kılıqan ix-inning Yəhudiylar oqa yakşanlıqını körüp, u Petrusnimu tutkun kildurudi (xu qaoqla «petir nan həytti» məzgili idi). <sup>4</sup> Petrusni tutkandın keyin, uni zindanoqa taxlap, tət ləxkər bir gruppə kiliqan tət əkarawwul topıqə tapxurdi. Pasha həyttin keyin, Herod uni halayık aldida sorak kilməkqi idi. □ ■ <sup>5</sup> Xunga Petrus zindanda tutup əlindi. Lekin jamaət Huda oqa jan-dil bilən uning üçün dua kilixiwatatti.

---

□ 11:29 «Buning bilən Antakyadiki muhlislarning hərbiri eəz ərbioqa ətarap pul yioşip, Yəhudiyyədə turuwatqan ərindaxlar oqa yardım berixni ətarap kıldı» — nemixkə ular Yəhudiyyədiki ərindaxlar oqa alahidə yardım əwətməkqi? (1) Yəhudiyyədiki ərindaxlar awwal Hudanining hizmitini aloqa sürtüx üçün kəp yərlərni setiwətkənidi («Ros.» 2-bab); (2) Yerusalem wə Yəhudiya əlkisidə bolovan ziyankeşlik bək eoşır bolqaqka, etikadqıllarning iqtisadiy ziyni bəlkim az əməs idi. ■ **11:30**  
Ros. 12:25. □ **12:1** «**Herod padixah**» — bu Herod «Herod Agrippa (I)» idi. Herodlar tooqruluk «Təbirler»ni kərung. ■ **12:2** Mat. 4:21. □ **12:4** «**Pasha həyt**» — yəni «ötüp ketix həytti». ■ **12:4** Yh. 21:18.

### *Petrusning zindandin kutkuzuluxi*

<sup>6</sup> Əmdi Herod uni elip qikip sot қilixning aldinki keçisi, Petrus ikki zənjir bilən baqlaklıq peti, ikki қarawulning otturisida uhlawatatti; ixiking sirtidimu birnəqqə қarawul zindanni kəzət kiliwatatti. <sup>7</sup> Wə tuyuksız Rəbning bir pərixtisi kərünüp, bir nur kamerni yorutti. Pərixtə Petrusning bikiniqə nokup:

— Tez tur! — dəp oyqattı. Uning қolliridiki zənjir xu һaman boxap qüxüp kətti. ■ <sup>8</sup> Pərixtə uningoqa:

— Belingni baqlıwal! Kəxingnimu kiy! — dedi. Petrus uning deginini կıldı. Andin u:

— Qapiningni yepinqaqlap kəynimdin mang! — dedi.

<sup>9</sup> Petrus uningoqa əgixip *kamerdin* qıktı. Birak u pərixtining wasitisi bilən boluwatkan bu ixlarning rastlikini bilməy, bəlki bir oqayibanə kərünük kərüptimən, dəp oylawatatti. <sup>10</sup> Ular birinqi wə ikkinqi kəzəttin ətüp, zindanning xəhərgə qikidiqan təmür dərwazisiga baroqanda, dərwaza ular üçün əzlükidin eqilip kətti. Ular qikip, bir koqidin ətkəndə, pərixtə tuyuksız uning yenidin kətti.

<sup>11</sup> Xu qaqlıda, Petrus esigə kelip, əz-əzигə: «Dərwəkə əmdi Rəb Əz pərixtisini əwətip, meni Herodning қolidin wə Yəhudiylər həlkining kütkənlirining həmmisidin kutkuzuptu, dəp bildim» — dedi.

<sup>12</sup> Həkikiyə əhwalni qüxinip yətkəndə, u Markus dəpmu atılıdiqan Yuhananın anisi Məryəmning əyigə bardı. U yərdə nuroqun

kixilər yiçilip dua-tilawət kiliwatatti. <sup>13</sup> U dərwazining ixikini қakкanda, Roda isimlik bir dedək awazni anglap qıktı. <sup>14</sup> U Petrusning awazını tonup, huxallılığının ixikni eqixkimu ülgürməy yürüüp kelip, həmməyləngə:

— Petrus dərwaza aldida turidu! — dəp həwər kıldı.

<sup>15</sup> Lekin ular: — Sarang bolup қaldingə! — deyixti. Birak u: — Rast xundak, dəp turuwaldi. Ular:

— U uning pərixtisi bolsa kerək! — deyixti. □

<sup>16</sup> Birak Petrus dərwazini kekiwərdi. Ular qıkıp dərwazini eqip, uning əzini kərgəndə həmməylən həng-tang boluxti. <sup>17</sup> Petrus ularoğa ün qıqarmaslıqka kol ixariti kılıp, ularoğa Rəbning əzini zindandin կandak elip qıkkənlilikini eytip bərdi. Andin keyin, u:

— Bu həwərni Yakupka wə կerindaxlaroşa yətküzüp կoyunglar, — dəp, əzi u yərdin baxka yərgə kətti. □ ■

<sup>18</sup> Tang atkanda, կarawullar Petrus zadi nemə boldi dəp sarisimigə qüxti. <sup>19</sup> Herod uni izdəp uning iz-derikini tapalmioqaqka, կarawullarnı sorak kılıp, ularni əlümğə məhkum kiliixni buyrudi. Bu ixtin keyin, u Yəhədiyədin qüxüp Kəysəriyə xəhirigə berip xu yərdə turdi.

---

□ **12:15 «U uning pərixtisi bolsa kerək»** — ular «elgən Petrusning rohı» yaki «Petrusni alahidə қoɔdaydioqan bir pərixtə» dəp oylap կaloqan boluxi mumkin. □ **12:17 «Bu həwərni Yakupka wə կerindaxlaroşa yətküzüp կoyunglar»** — «Yakup» muxu yərdə Rəb Əysanıng inisi bolovan Yakupni kərsitudu. ■ **12:17** Ros. 13:16; 19:33; 21:40.

### *Herod Agrippa hanning əlümü*

20 Əslidə Herod han bilən Tur wə Zidondikilər arisida qattık jedəl bar idi. Həlbuki, Tur wə Zidondikilər birlixip, Herodning aldioqa kəldi. Uning bilən yarixiwelix üçün ular aldi bilən hanning Bilastus isimlik xəhsiy oqojidarını ezlirigə yar-yələk boluxka կayıl կılqanıdi. Qünki bu yurttikilər axlıknı hanning ilkidiki jaylardın alattı.

21 Bəlgiləngən kərəxüs künidə Herod xahənə tonlirini kiyip, sorak təhtidə olturup, ularoğa nutuk səzlidi. □ 22 Angloqan həlk:

— Bu adəmning awazi əməs, bəlkı bir ilahning awazidur! — dəp warkıraxtı.

23 Xuan Pərwərdigarning bir pərixtisi hanni urdi; qünki u xan-xərəpni Hudaşa beqixlimidi. Nətijidə, u կurtka yəm bolup əldi. 24 Əmma Hudanıng səz-kalami dawamlik bərk urup kengəydi. □ ■ 25 Barnabas bilən Saul Yerusalemda ianılırini tapxurux hizmitini ada կılqandın keyin, Antakyaya կaytip kətti. Ular Markus dəpmu atılıdiqan Yuhananı billə elip bardı.

## 13

---

□ 12:21 «Herod... ularoğa nutuk səzlidi» — yaki «Herod... ularni əyibləp nunuk səzlidi». Grek tilida «nutuk səzləx» deyən bu səzning bəzidə «əyibləx» deyən purikı bar. □ 12:24 «əmma Hudanıng səz-kalami dawamlik bərk urup kengəydi» — demək, uningələ etikad կılqanıarning səni kəpəyməktə idi.

■ 12:24 Yəx. 55:11; Ros. 6:7.

*Mukəddəs Rohning Barnabas bilən Saulni əwətixi*

<sup>1</sup> Antakyadiki jamaət iqidə bəzi pəyoqəmbərlər wə təlim bərgüqilər bar idi. Ular Barnabas, «Kara» dəpmu atılıdiqan Ximeon, Kurinilik Lukius, Herod han bilən billə qong bolqan Manaən wə Saullar idi. □ ■ <sup>2</sup> Ular Rəbning ibaditidə bolup roza tutuwatqan bir məzgildə, Mukəddəs Roh ularoğa:

— Barnabas bilən Saulni Mən ularni kılıxka qakiroqan hizmət üçün Manga ayrip köyunglar,  
— dedi. ■

<sup>3</sup> Xuning bilən, ular yənə roza tutup dua kılqandan keyin, ikkiylənninq üstigə қollirini təvküzüp uzitip köydi. ■

*Barnabas bilən Saul Siprusta*

<sup>4</sup> Ular Mukəddəs Roh təripidin əwətilgən bolup, Səlyukiyyə xəhīrigə berip, u yərdin kemigə qikip Siprus arilioqa ƙarap yoloqa qikti. <sup>5</sup> Salamis xəhīrigə yetip kelip, ular Yəhudiylarning sinagoglırıda Hudanıng səz-kalamını yətküzükə

---

□ **13:1 ««kara» dəpmu atılıdiqan Ximeon»** — grek tilida ««negir» dəpmu atılıdiqan Ximeon». «Negir» degən mənisi «kara». **«Herod han»** — muxu ayəttə «han» grek tilida «tetrark» degən səz bilən ipadilinidu. «Tetrark» degənning toluk mənisi «(zeminning) təttin bir kismi üstdikə hakim». «Tetrark» degən mərtiwə «waliy»din təwən; xuning üçün Herodlar Pontiy Pilatuska boysunuxi kerək idi. ■ **13:1** Ros. 14:26. ■ **13:2** Mat. 9:38; Ros. 9:15; 22:21; Rim. 1:1; 10:15; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7; 2Tim. 1:11; Ibr. 5:4. ■ **13:3** Ros. 6:6; 8:15; 19:6.

baxlidi. Yuhanна ularning yardəmqisi idi. □ ■

**6** Ular pütün aralni arilap qikip, Pafos xəhiriigə kəldi. Ular u yerdə Baryəxua isimlik bir kixi bilən uqrixip қaldı. U sehircər bolup, sahta pəyojəmbər bolqan bir Yəhudi yidi. ■ **7** U kixi bu *aralning* rimlik waliysi Sergiyus Pawlusning həmrəhi idi. Waliy ukumuxluk bir kixi bolup, Barnabas bilən Saulni qakirtip, Hudaning söz-kalamini anglimaqqi boldi. **8** Lekin həlikəi sehircər (uning grekqə ismi Əlimas bolup, «sehircər» degən mənidə) ularoqa қarxi qikip, waliyning rayini etikadtin kəyturuxni urunmakta idi. **9** Bırak Muqəddəs Rohka toldurulqan Saul (yənə «Pawlus» dəpmu atılıdu) həlikəi sehircərgə tikilip қarap □ **10** uningoşa:

— Əy, kəlbing hərhil hiyligərlik wə aldamqılık bilən tolqan Iblisning oqlı, həmmə həkkaniyilikning düxmini! Pərwərdigarning tüz yollarını burmilaxni zadi tohtatmamsən?! **11** Əmdi Rəbning қoli üstünggə qüxti! Kəzliring kor bolup, bir məzgil künning yorukını kərəlməysən! — dedi.

Xuan, bir hil tuman wə қarangoquluq uni bastı. U yolni silaxturup, kixilərdin meni қolumdin yetilənglar, dəp iltija қılatti. **12** Yüz bərgən ixni kərgən waliy Rəbning təlimigə kattik həyran

□ **13:5 «Yuhanна ularning yardəmqisi idi»** — yəni Markus dəpmu ataloqan Yuhanна. ■ **13:5** Ros. 12:25. ■ **13:6**

Ros. 8:9; 19:13. □ **13:9 «Saul (yənə «Pawlus» dəpmu atılıdu)...»** — «Pawlus» latinqə isim bolup, mənisi bəlkim «kiqik». Saul Muqəddəs Roh təripidin Yəhudi əməslərning hizmitidə boluxka qakiriloqaqka, u muxu yərdin baxlap əzi üçün bu latinqə isim ixlitixkə baxlaydu.

bolup, Uningoqa etikəd қildi.

### *Pawlusning bir sinagogta Rəbning təlimini berixi*

<sup>13</sup> Pawlus bilən uning həmrəhlili kəmigə qıkip, Pafostin Pamfiliyə əlkisidiki Pərgə xəhiringə bardi. U yerdə Yuḥanna ulardin ayrılip Yerusalem oqa kaytti. □ ■ <sup>14</sup> Pawluslar bolsa Pərgə xəhiringin qıkip, dawamlik mengip Pisidiyə rayonidiki Antakya xəhiringə berip, xabat künin sinagogka kirdi. <sup>15</sup> Təwrat kisimliridin wə pəyəqəmbərlərning yazmilaridin okuloğandan keyin, sinagogning qongliri ularni qakirtip:

— Kərindaxlar, əgər halayıkka birər nəsihət səzüngər bolsa, eytingər, — dedi.

<sup>16</sup> Pawlus ornidin turup, kol ixiriti kılıp, halayıkka mundak dedi:

— Əy Israillar wə Hudadin korkkanlar, kulak selingər! □ ■ <sup>17</sup> Bu Israil həlkining Hudasi ata-bowilirimizni tallidi; ular Misirdə musapir bolup yaxıqan waqtarda ularni uluoq қildi, Əzining egiz kətürgən biliki bilən ularni Misirdin kütküzup qıktı. ■ <sup>18</sup> U qəldə ularoqa təhminən kırıq yıl qəmhorluq қildi ■ <sup>19</sup> andin

---

□ **13:13 «U yerdə Yuḥanna ulardin ayrılip Yerusalem oqa kaytti»** — muxu «Yuḥanna» bolsa Yuḥanna Markus idi.

■ **13:13** Ros. 15:38. □ **13:16 «Əy Israillar wə Hudadin korkkanlar... »** — «Hudadin korkkanlar» degən turaklıq ibarə Təwrat etikədida bolğan «yat əlliklər» (Yəhudiylər əməslər)ni kərsitidü. Hətnə kobul kilmioqan bolsimu, ularoqa sinagogka katnixixka ruhsət berilgən. ■ **13:16** Ros. 12:17; 19:33; 21:40.

■ **13:17** Mis. 1:1. ■ **13:18** Mis. 16:35; Qel. 14:34; Zəb. 95:10.

Қанаан земинidiki yəttə əlni yokitip, ularning zeminlirini ularoqa miras қilip bərdi. ■ 20 Bu ixlaroqa aldi-kəyni bolup təhminən tət yüz əllik yil kətti. Keyin, taki Samuil pəyoqəmbər otturioqa qıkkıqə, u ularoqa batur həkimlarnı tikləp bərdi.

■ 21 Andin ular bizgə bir padixahni bərsikən, dəp *Samuil pəyoqəmbərdin* tilidi. Xuning bilən Huda ularoqa Binyamin kəbilisidin Kix isimlik adəmning oqlı Saulni tikləp bərdi. U kırıq yil həküm sürdi. ■ 22 Birak *Huda* Saulni səltənitidin qüxürüp, ularoqa Dawutni padixah қilip turoquzup bərdi. Huda uning həkkidə guwahlıq berip: «Kenglümdikidək bir adəmni, yəni Yəssənenig oqlı Dawutniaptim. U Mening toluk iradəmgə əməl kılıdu», — dedi. ■ 23 Əzi wədə қılqandək Huda bu adəmning nəslidin Israil həlkigə bir Kutkuzoluqı tikləp bərdi — u bolsa Əysanıng əzidur!

24 U həlkning otturisiqa qıkıxtın alwwal, Yəhya *pəyoqəmbər* qıkıp, barlık Israil həlkini towa қılıxni *bildüridiqan* qəmüldürünxni қobul қılınglar, dəp jakarlidi. ■ 25 Yəhya *pəyoqəmbər* wəzipini tamamlıqanda, halayıkkə mundak degənidə: «Silər meni kim dəp bilisilər? Mən silər kütkən zat əməsmən. Birak mana, məndin keyin birsi kelidu, mən hətta uning ayaq kəxlirini yexixkimu layik əməsmən!» □ ■

- 13:19 Yə. 14:2.    ■ 13:20 Hək. 2:16; 3:9.    ■ 13:21 1Sam. 8:5; 9:15; 10:15; Həx. 13:11.    ■ 13:22 1Sam. 13:14; 16:12; Zəb. 89:19-29; Ros. 7:45.    ■ 13:24 Mat. 3:1; Mar. 1:2; Luğa 3:2; Yh. 3:23.    □ 13:25 «Mən silər kütkən zat əməsmən» — grek tilida: «Mən «u» əməsmən» yaki «Mən «xu zat» əməsmən». ■ 13:25 Mat. 3:11; Yh. 1:20.

**26** Əy ķerindaxlar, İbrahimning jəmətining nəsilliri wə aranglardiki Hudadin қorkқanlar, bu nijatlıqning səz-kalami silərgə əwətildi! □ ■

**27** Yerusalemda turuwatkanlar wə ularning hakimliri Əysani tonumay, uning üstidin gunahkar dəp həküm qıkarojını bilən, hər xabat küni okulidioğan pəyoqəmbərlərning aldin eytən səzlərini əməlgə axurdi. □ ■

**28** Gərqə ular uningdin əlüm jazasiqa həküm қılıxka tegixlik birər gunah tapalmioğan bolsimu, waliy Pilatustın yənilə uni əlümgə məhkum қılıxni ətündi. ■ **29** Ular *bu ixlarnı kılıp* mukəddəs yazmilarda uning həkkidə aldin pütülgənlərning həmmisini *əzləri bilmigən haldə* əməlgə axuroqandan keyin, uning jəsitini kresttin qüxürüp, bir ķəbrigə կoydi. **30** Lekin Huda uni əlümdin tirildürdi!

■ **31** Tirilgəndin keyin, u burun əzi bilən Galiliyədin Yerusalemoğaqə əgixip kəlgənlərgə kəp künlər iqidə *nəqqa ketim* kərünüp turdi. Bu kixilər hazır *Israil* həlkigə uning guwahqılıri boluwatidu. ■

**32-33** Bizmu ata-bowilirimizə qılınoğan wədining hux həwirini silərgə hazır jakarlaymız

---

□ **13:26** «... **Ibrahimning jəmətining nəsilliri wə aranglardiki Hudadin қorkқanlar...**» — «Hudadin қorkқanlar» — 16-ayət wə izahatning körüng. ■ **13:26**

Mat. 10:6; Ros. 3:26; 13:46. □ **13:27** «**Yerusalemda turuwatkanlar wə ularning hakimliri Əysani tonumay...**»

— grek tilida: «Yerusalemda turuwatkanlar wə ularning hakimliri uni tonumay...». ■ **13:27** Yh. 16:3; Ros. 3:17; 1Kor. 2:8; 1Tim. 1:13. ■ **13:28** Mat. 27:20; Mar. 15:11; Luqa 23:18; Yh. 19:6. ■ **13:30** Mat. 28:6; Mar. 16:6; Luqa 24:6. ■ **13:31**

Mar. 16:14; Yh. 20:19; 21:1; Ros. 1:3; 1Kor. 15:5.

— Huda Əysani *arimizda* tikləp, bu wədini ularning əwladliri bolqan bizlərgə əməlgə axurdi. Bu həktə Zəburning ikkinqi kuyidə aldin'ala mundak pütülgən: «Sən Mening Oqlum, Əzüm seni bugünkü künidə tuqdurdum». □ ■ 34 Əmdiliktə Hudanıng Əysaoqa qirixni կayta kərgüzməy əlümdin tirildüridiqanlıki həkkidə u *mukəddəs yazmilarda* mundak aldin eytkən: «Dawutka wədə kılqan mehîr-xəpkətlərni silərgə ata kılımən!» □ ■ 35 Xunga yənə bu həktə yənə bir ayəttə: — «*I Huda, Sening mukəddəs Boloququngoqa tenining qirixini kərgüzməysən*». □ ■

36 Qünki Dawut dərwəkə Hudanıng iradisi boyıqə eż dəwri üqün hizmet kılıp, eż atabowiliriqə қoxulup əlümdə uhlap uning teni

---

□ 13:32-33 «**Sən Mening Oqlum, Əzüm seni bugünkü künidə tuqdurdum**» — «Zəb.» 2:7. Bəzi alımlar, bu bexarəttiki «tikləx» degən səz uning əlümdin tirildürülgənlilikini kersitidu, dəp «tirildürüp» dəp tərjimə kılıdu. Lekin uning tirilixini kərsitidioqan bexarətlərni nəkil kəltüradioqan ayətlər 34-35-ayətlərdür. Xunga Zəburdiki bu bexarət («Zəb.» 2:7) uning pak kız Məryəmdin tuquluxini kersitidu, dəp karayımız.

■ 13:32-33 Yar. 3:15; 22:18; 26:4; 49:10; Qan. 18:15; 2Sam. 7:12; Zəb. 132:11; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24,25; Zəb. 2:7.

□ 13:34 «**Dawutka wədə kılqan mehîr-xəpkətlərni silərgə ata kılımən!**» — «Yəx.» 55:2. ■ 13:34 Yəx. 55:3.

□ 13:35 «**I Huda, Sening mukəddəs Boloququngoqa tenining qirixini kərgüzməysən**» — «Zəb.» 16:10. «Sening mukəddəs Boloququng» Məsihni kersitidu. ■ 13:35 Zəb. 16:10; Ros. 2:27.

qirip kətkənidi. □ ■ 37 Lekin Huda əlümdin tirildürgüqi bolsa qirixni həq kermidi. □

38 Əmdi xunga silər xuni bilixinglar kerəkki, i əkerindaxlar, hazır gunahlardın kəqürüm əlinix yoli dəl xu kixi arkılık silərgə jakarliniwatidu. □ ■ 39 Musa pəyoqəmbərgə qüxürülgən Təwrat ənənə bilən silər halas bolalmaywatkan ixlardın uningoşa etikad kılələqilar u arkılık halas əlinip həkkaniy əlinidu! □ ■ 40 Xunga, pəyoqəmbərlər aldin eytən xu balayı'apət bexinglar oqa qüxməsliki üçün ehtiyat kilinglar! —

41 «Karanglar, i mazak kılələqilar, həyranuğəs bolup əhalak bolunglar!

Qünki silərning künliringlarda bir ix əlimənki, Uni birsi silərgə elan ələsimi silər xu ixka hərgiz

□ 13:36 «Dawut dərwəkə Hudanıñ iradisi boyiqə eż dəwri üçün himzət kılıp,...» — yaki «Dawut dərwəkə eż dəwridə Hudanıñ muddia-məksətləri üçün himzət kılıp,...». «uning teni qirip kətkənidi» — grek tilida «qirixlərni kərdi». 35-ayətni kerüng. ■ 13:36 1Pad. 2:10; Ros. 2:29.

□ 13:37 «Lekin Huda əlümdin tirildürgüqi bolsa qirixni həq kermidi» — «Huda əlümdin tirildürgüqi» Əysani kersitidu, əlwəttə. □ 13:38 «hazır gunahlardın kəqürüm əlinix yoli dəl xu kixi arkılık silərgə jakarliniwatidu» — «dəl xu kixi arkılık» Əysə arkılık, demək. ■ 13:38 Luğa 24:47; 1Yuha. 2:12

□ 13:39 «Təwrat ənənə bilən silər halas bolalmaywatkan ixlar» — «halas bolalmaydiqan ixlar» hərtürlük ixlarnı kersitidu; gunahning ilkidin halas boluxni eż iqigə elipla kalmay, bəlkı Təwrat ənənədə bekitilgən türlik kurbanlıq əlini wə rəsim-ķaidilərdin halas boluxni eż iqigə alidu. ■ 13:39 Rim. 3:28; 8:3; 10:4; Gal. 2:16; Ibr. 7:19.

ixənməysilər!» □ ■

**42** Pawlus bilən Barnabas sinagogdin qılıqiatkanda, jamaət ularoqa kelərki xabat künü bu ixlar həkkidə yənə səzləxni yelindi.  
**43** Sinagogtiki jamaət tarkaloğanda, nuroqun Yəhudiylar wə Hudadin қorkıkan Təwratka etikad kılqan Yəhudiylər əməslərmə Pawlus bilən Barnabaskə əgəxti. Ikkisi ularoqa səz kılıp, ularni Hudanıq mehîr-xəpkitidə qıng turuxka dəwət kıldı. ■

**44** Keyinki xabat künü, pütün xəhər həlkı degündək Hudanıq səz-kalamini angliqili kəllixti. **45** Birak bundaq top-top adəmlərni kərgən Yəhudiylar həsətkə qəmüp, Pawlusning səzlirigə karxi tətür gəp kılıp, uningoqa təhmət kıldı. **46** Əmdi Pawlus bilən Barnabas tehimu yürəklik haldə mundak dedi:

— Hudanıq səz-kalamini aldi bilən silər Yəhudiylər həlkigə yətküzüx kerək idi. Lekin silər uni qətkə kekip əzünglarnı mənggülüq həyatka layik kərmigəndin keyin, mana biz silərdin burulup əllərgə yüzlinimiz! □ ■

**47** Qünki Pərwərdigar *mukəddəs yazmilarda*

---

□ **13:41** «karanglar, i mazak kılıquqlar, həyranuňas bolup һalak bolunglar! Qünki silərning künliringlarda bir ix қılımənki, uni birsi silərgə elan kılısimu silər xu ixka hərgiz ixənməysilər!» — Təwrat, «Həb.» 1:5. ■ **13:41**  
 Yəx. 28:14; Həb. 1:5. ■ **13:43** Ros. 11:23; 14:22.

□ **13:46** «manə biz silərdin burulup əllərgə yüzlinimiz!»  
 — «əllərgə yüzlinimiz» — yəni «Yəhudiylər əməslərgə yüzlinimiz». Demək, Hudanıq səz-kalamını ularoqa yətküzimiz. ■ **13:46**  
 Mis. 32:10; Yəx. 55:5; Mat. 8:12; 10:6; 21:43; Ros. 3:26; 13:26;  
 Rim. 10:19.

bizgə mundak buyruoqan: —

«Mən Seni *yat* əllərgə nur boluxka,

Yər yüzining qət-yakılıriqiqə nijatlıq boluxung  
üqün Seni atidim». □ ■

**48** Əllərdikilər bu səzni anglap, huxal boluxup Rəbning səz-kalamini uluqlaxtı; mənggülük hayatka erixixkə bekitilgənlərning həmmisi etikad қıldı. □

**49** Xundak қılıp, Rəbning səz-kalami pütkül zeminə tarkaldi. **50** Bırak Yəhudiylar Hudadin korkkan yüksiri təbikilik ayallarnı həm xəhər metiwərlirini kutritip, Pawlus bilən Barnabaska ziyankeşlik ķılouzup, ular ikkisini əz yurtliridin ķoqlap qıçardi. □ ■ **51** Əmma Pawlus bilən Barnabas ularoqa қarap ayaqlıridiki topini kekixturuwetip, Konya xəhiringə қarap mangdi.

---

□ **13:47** «**Mən Seni *yat*** əllərgə nur boluxka, yər yüzining qət-yakılıriqiqə nijatlıq boluxung üqün Seni atidim» — «Yəx.» 42:6 wə 49:6ni kərung: muxu ayətlərdiki «Seni» Məsihni kərsitudu. Barnabas wə Pawlus «Pərwərdigarning կuli»ning ixlirini dawamlaxturup yürgüzməktə (1-bab, 1-ayət). ■ **13:47** Yəx. 42:6; 49:6; Luğa 2:32. □ **13:48** «**bekeitilgənlər**» — yaki «bəl baqlıqanlar» yaki «mayıl ķilinoqanlar». □ **13:50** «**Bırak Yəhudiylar Hudadin korkkan yüksiri təbikilik ayallarnı həm xəhər metiwərlirini kutritip...**» — «Hudadin korkkan ayallar» bolsa Təwratka etikad ķilojan Yəhudiylar bolmioqan, sinagogtiki ibadətkə katnixidioqan ayallar. Gərqə ular «Hudadin korkkan» bolsimu, muxu yerdə Yəhudiylarning kutritixi bilən azduruloqan. ■ **13:50** 2Tim. 3:11.

- 52 *Antakyadiki* muhlislar bolsa huxallılıkça həmdə Muğəddəs Rohka tolduruldi.

## 14

### *Pawlus bilən Barnabas Konya xəhiri*

<sup>1</sup> Konya xəhiri də xundak boldiki, Pawlus bilən Barnabas Yəhudiylarning sinagogiqa kirgəndə, jamaətkə xundak səzlidiki, nətijidə Yəhudiylar wə Greklərdinmu nuroqan kixilər etikad қildi □ <sup>2</sup> (halbuki, ixənmigən Yəhudiylar yat əlliklərning kəngüllirini zəhərləp, ularni ķerindaxlar oqa qarxi turuxka kustratti). <sup>3</sup> Xunga *Pawlus bilən Barnabas* u yerdə heli uzun turup, Rəbgə tayinip yürəklik halda *hux həwərni* jakarlıdı; Rəb ularning ķolliri bilən məjizilik alamətlər wə karamətlərni kərsitip əz mehri-xəpkitining səz-kalamiqə guwaqlik bərdi. ■ <sup>4</sup> Buning bilən xəhər həlkı ikkigə bələnünüp ketip, bəziliri Yəhudiylar tərəptə, bəziliri bolsa rosullar tərəptə turdi. □ <sup>5</sup> Ahirda, bir kisim yat

- 13:51 «**Pawlus bilən Barnabas ular oqa қarap ayaqlıridiki topini կekixtuuwetip,...»** — «ayaqlıridiki topini կekixtuuwetix» degən hərikət «munasiwitimiz pütünləy üzüldi» degən agahning ipadisi idi. «Mat.» 10:14, «Mar.» 6:11, «Luğa» 5:9ni kərüng. «**Konya xəhiri**» — hazırlanı nam. Kona grekçə ismi «Ikonium» yaki «Ikonion». U hazırlanı Türkiyədə. □ 14:1 «**nətijidə Yəhudiylar wə Greklərdinmu nuroqan kixilər etikad қildi**» — «Greklər» bəlkim xu yerdiki hər millətin bolοjan «Yəhudiylər»ni kərsitidü. ■ **14:3** Mar. 16:20; Ros. 19:11; Ibr. 2:4. □ **14:4 «xəhər həlkı ikkigə bələnünüp ketip...»** — yaki «xəhərning kəp kismi ikkigə bələnünüp ketip...».

əlliklər bilən Yəhudiylar arisida (əz baxlıkları bilən birlikdə) rosullarnı kıynap, qalma-kesək ķılıx ķutratkulukı bax kətürdi. <sup>6-7</sup> Lekin ular bu ixtin həwər tepip, xu yərdin ķeqip Likawunya rayonidiki Listra wə Dərbə xəhərliri həmdə ətraptiki yurtlaroqa қarap mangdi. Ular xu yərlərdə hux həwərni dawamlik jakarlawaerdidi. ■

### *Listra wə Dərbə xəhərliridə*

<sup>8</sup> Xu qaođda, Listra xəhəridə putlirida maqduri yok, hek mengip bakmıqan bir tuođma paləq olturatti. ■ <sup>9</sup> Pawlus söz ķiliwatķanda, bu adəm uningoqa կulaq selip olturatti. Pawlus uningoqa kəz tikip uning sakaytilixioqa ixənqi barlıkinı kərüp yetip, <sup>10</sup> yukiri awaz bilən:

— Ornungdin dəs tur! — dedi.

Həlikə adəm xuan ornidin dəs turup mengixka baxlıdi. <sup>11</sup> Lekin Pawlusning bu ixini kərgən top-top adəmlər Likawunya tili bilən:

— İlahılar insan ķiyapitigə kirip arimizoqa qübüptü! — dəp warkirixip kətti. ■ <sup>12</sup> Ular Barnabasni «İlah Zeüs» dəp ataxti wə Pawlusni səzləxtə baxlamqi bolоaqka uni «İlah Hərmis» dəp ataxti. □ <sup>13</sup> Xəhərning sirtida «Zeus İlah»ning buthanisi bar idi. Xu buthanidiki kahın xəhər dərwazisioqa əküz wə gül qəmbirəklərni elip kelip, həlk bilən billə rosullaroqa atap kurbanlıq ķilmakqi boldi. <sup>14</sup> Lekin rosullar

■ **14:6-7** Mat. 10:23; Ros. 8:1. ■ **14:8** Ros. 3:2.

■ **14:11** Ros. 28:6. □ **14:12** «İlah Zeüs» — Greklərning «bax ilah»ı («Yupiter» degən planeta). «İlah Hərmis» — Hərmis («Merkuriy» degən planeta) «ilahlarning əlqisi» dəp қarilatti.

Barnabas bilən Pawlus bu ixni anlap, kiyim-keqəklirini yırtkan ḥalda, kəpqilikning arisiqa yükürüp kirip, warkirap mundak dedi:

**15** — Halayik, bu ixlarni nemə dəp kiliwatisilər?!  
Biz silərgə ohxax hessiyattiki insanlarımız!  
Biz silərgə bu ərziməs nərsilərni taxlap,  
asman-zemin, dengiz-okyan wə ulardiki barlık  
məhluklarnı Yaratkuqi һayat Hudaqılı ibadət  
kılıxinglar kerək dəp jakarlawatımız! ■

**16** Burunkı dəwirlərdə, u hərkəysi əllərni əz  
yollırıda mengixka yol қoyoqan. ■ **17** Xundak  
bolsimu, U Өzini ispatlaydiqan guwahlıknı  
ķaldurmioqan əməs. Qünki U həmixə silərgə  
xapaət kərsitip, yamoqurnı əz waktida ərxtin  
yaqdurup mol һosul ata kılıp, ax-tamak bilən  
silərni toyquzup, kəlbinglarnı huxallıkka  
qəmdürüp kəldi. ■

**18** Hətta ular bu səzlərni қiloqan bolsimu, halayikning ularqa atap қurbanlık kılıxını aranla  
tosuwaldi.

**19** Lekin Antakya wə Konya xəhərliridin bəzi  
Yəhudiyalar kelip, kixilərni əzlirigə kayıl kılıxi  
bilən, həlk Pawlusni qalma-kesək kıldı, andin  
uni əldi dəp қarap, xəhər sırtıqa sərəp aqikip  
taxliwətti. ■ **20** Lekin muhlislar uning ətrapıqa  
olaxkanda, Pawlus ornidin turup, xəhərgə  
kayıtip kirdi. Ətisi, u Barnabas bilən billə Dərbə  
xəhərigə kətti.

---

■ **14:15** Yar. 1:1; Zəb. 33:6; 124:8; 146:6; Ros. 10:26; Wəh. 14:7;

19:10; 22:9. ■ **14:16** Zəb. 81:12 ■ **14:17** Rim. 1:19.

■ **14:19** 2Kor. 11:25.

### *Rosullarning Suriyədiki Antakya oqa kaytip keliyi*

21 Əmdi ular Dərbə xəhəridə hux həwər jakarlap, nuroqun adəmlərni *Məsihgə* muhlis boluxka kirgüzgəndin keyin, ikkiylən Listra, Konya wə Antakya xəhərlirigə kaytip bardı. <sup>22</sup> Ular u yərlərdə muhlislarning kəlbilirini küqəytip, ularni etikadta qing turuxka riqbətləndürüp, xundakla: — Biz Hudanıng padixahlıkçıqa kirixtə nuroqun japa-muxəkkətlərni beximizdin ətküzüximiz mukərrər bolidu, — dəp nəsihət ıldı. ■

23 Ular yənə hərkəysi jamaət iqidə akşakallarnı tallap bəlgiləp, dua əlix wə roza tutux arkılık ularni əzliri etikad bacılıqan Rəbgə tapxurdi.

24 İkkiylən Pisidiyə rayonidin ətüp Pamfiliyə əlkisigə kəldi. <sup>25</sup> Ular Pərgə xəhəridə səzkalamnı yətküzgəndin keyin, Attalya xəhərigə bardı. □ <sup>26</sup> Andin u yərdin kemigə qikip, *Suriyədiki* Antakya oqa қarap kətti. Ular əslidə xu yərdə əzliri hazır tamamlıqan bu wəzipini ada əlixka *jamaəttikilər təripidin* Hudanıng mehri-xəpkitigə tapxurulqanıdi. ■

27 Kaytip kəlgəndə, ular jamaətni bir yərgə jəm ələqanda, ular oqa Hudanıng əzliri arkılık ələqan barlıq əməllirini, xundakla Hudanıng əndək əllər əllərgə etikadning bir ixikini aqşanılığını

■ **14:22** Mat. 10:38; 16:24; Luğa 24:26; Ros. 11:23; 13:43; 2Tim. 3:12. □ **14:25** «... **Attalya xəhərigə bardı**» — Attalya xəhəri dengiz boyida idi; əzirkə «Antalya». ■ **14:26** Ros. 13:1.

Rosullarning paaliyətliri 14:28 lxxxii Rosullarning paaliyətliri 14:28

səzləp bərdi. □ 28 Ular u yerdə muhlislar bilən  
billə uzun məzgil turdi.

---

□ 14:27 «**Hudanıñ қandaq қılıp əllərgə etikədning bir ixikini aqkanlığını səzləp bərdi**» — «əllər» muxu yerdə «yat əllər», «Yəhudiylər» əməslər» degən mənidə.

## Rosul Pawlusning hux hewerni jakarliqan 1-səpiri



## 15

*Yerusalemdiki sünnet toqrisidiki yiojin*

<sup>1</sup> Xu qaoqlarda bəzilər Yəhədiyə əlkisidin kelip, *Antakyadiki* ərindaxlar oqa:

— Silər Musa pəyoqəmbərgə tapxurulqan yosun boyiqə hətnə қilinixni қobul қilmisanglar, қutkuzulmaysilər! — dəp təlim berixkə baxlıdi. □ ■

<sup>2</sup> Bu ix toqrisida qong majira qikkan bolup, Pawlus bilən Barnabas ikkiylən xu kixilər bilən kəskin munazirə қilixkəndin keyin, *ərindaxlar* Pawlusni, Barnabasni, xundakla ularning arisidin birnəqqəylənni bu məsilə toqrisida rosullar wə aksakallar bilən kərüküxkə Yerusalemoqa barsun dəp bekitgən. ■

<sup>3</sup> Xundak қilip ular jamaət təripidin yoloqa selinip, səpiridə Fənikiyə rayoni wə Samariyə əlkisini besip etüp, baroqanla yeridə əllərningmu towa қilip *etikəd* yolioqa kirgənlikini təpsiliy sezlidi. Bu həwər barlıq ərindaxlarnı zor xadlikka qəmgüzdi. □

<sup>4</sup> Pawluslar Yerusalemoqa kəlginidə, ular jamaəttikilər, rosullar wə aksakallar təripidin қarxi elinip, kəpçilikkə Hudanıñ əzliri arkılık

□ **15:1 «Silər Musa pəyoqəmbərgə tapxurulqan yosun boyiqə hətnə қilinixni қobul қilmisanglar, қutkuzulmaysilər!»** — Yəhədiyədin kəlgənlər allıqaqan sünnet қilinoqan Yəhədiyalar, əlwəttə. ■ **15:1** Yar. 17:10; Law. 12:3; Gal. 5:2. ■ **15:2** Gal. 2:1. □ **15:3 «əllərningmu towa қilip...»** — «əllər» yənə «Yəhədiyə əməsələr» degən mənidə. **«əllərningmu towa қilip etikəd yolioqa kirgənlik...»** — muxu yerdə grek tilida: «towa қilip etikəd yolioqa kirix» degən ibarə pəkət birlə söz «burulux» bilən ipadilinidu.

barlıq kılɔqan əməllirini bayan kılıp bərdi.  
5 Lekin Pərisiy məzhəpidikilərdin etikad yolioqa  
kirkən bəzilər ornidin turuxup:

— Muxu *yat əlliklərni* hətnə klix kerək, xundakla ularqa Musaçqa qüxürülgən Təwrat  
kanuniqa əməl klixı kerəklikini jekiləx kerək!  
— dedi.

6 Xunga rosullar bilən akşakallar bu məsilini  
muzakirə klix üçün jəm boluxti. 7 Uzun  
səhbətlilixir keyin, Petrus ornidin turup  
mundak dedi:

— Kərindaxlar, dəsləptiki künlərdə Hudanı  
iqliqlardin meni tallap menin aqzim arkılıq  
hux həwərdiki səz-kalamni *yat əlliklərgə* an-  
glitip ularning etikad klixida wasitə klixka  
bekitkənlikidin həwiringlar bar. ■

8 Wə insanlarning kəlbini bilgüqi Huda  
Mukəddəs Rohni bizgə ata kılqinidək, ularqimu  
ata kıldı.■ 9 Xundak kılıp, Huda ularni biz bilən  
heqkandak pərkəndürməy, ularning kəlblirini  
etikad arkılık pak kıldı.■

10 *Əħwal mana xundak ikən*, əmdi silər  
nemə üçün əzimiz wə ata-bowilirimizmu  
kötürəlmigən bir boyunturukni muhlislarning  
boynioqa artmakqi bolup, Hudani sinimakqi  
bolisilər?! ■ 11 Əmdiliktə, biz bolsaq Rəb  
Əysanıng mehir-xəpkitigə tayinip ularqa ohxax

■ 15:7 Ros. 10:20; 11:12.

Yər. 11:20; 17:10; 20:12.

Mat. 23:4.

■ 15:8 1Tar. 28:9; 29:17; Zəb. 7:9;

■ 15:9 Ros. 10:43, 44.

■ 15:10

ḳutḳuzulimiz, dəp ixinimiz. □ ■

**12** *Bu sezdin keyin*, Barnabas bilən Pawlus qikip, Huda əzliri arkılık yat əlliklərning arisida kərsətkən barlık məjizilik alamətlərni wə karamətlərni bayan ḳilip bərdi; kəpqilik ularoqa ḳulak selip süküttə turdi. **13** Ularning səzi tügigəndin keyin, Yakup mundak dedi:

— Kərindaxlar, manga ḳulak selinglar!

**14** Bayatin Ximeon Hudanıng yat əlliklərnimu baxtinla xapaət bilən yoklap, ularning arisidin Əz nami üçün bir həlk qıkıradioqanlığını qüxəndürüp etti. □ **15** Pəyəqəmbərlərning eytənərimi buningə uyoqun kelidu, huddi *mukəddəs yazmilarda* munu səzlər pütülgəndək: —

**16** — ««Muxu ixlardın keyin, Mən ḳaytip kelip, Dawutning yikilqan qedirini yengibaxtin ḳurup tikləymən,

Uning harabiliklirini ḳayta bina ḳilip, əsligə kəltürimən.

**17-18** Xundak ḳilip, jaħandiki baxqa insanlarmu, yəni Mening namim bilən ataloqan barlık əllər Meni izdəp tapidu» dəydu bu ixlarnı əməlgə Axuroquqi wə xundakla ularni əzəldin ayan ḳilip

---

□ **15:11** «**Əmdiliktə, biz bolsaq Rəb Əysanıng mehîr-xəpkitigə tayinip ularoqa ohxax ḳutḳuzulimiz, dəp ixinimiz**» — bu ayəttiki «biz» Yəhudi etikaqılarnı, «ular» Yəhudi bolmioqan etikadqılarnı kərsitudu. ■ **15:11** Əf. 2:8; Tit. 3:4. □ **15:14** «**Ximeon**» — Petrusning aramiy tilidiki ismi («Simon» bolsa uning ibraniy tilidiki xəklidur). «**Hudanıng yat əlliklərnimu baxtinla xapaət bilən yoklap, ularning arisidin Əz nami üçün bir həlk qıkıradioqanlığı**» — «xapaət bilən yoklax» grek tilida pəkət «yoklax» degən səzla bilən ipadilinidu.

Rosullarning paaliyatlari 15:19 lxxxvii Rosullarning paaliyatlari 15:21

kəlgən Pərwərdigar!» □ ■

**19** — Xuning üçün hulasəm xuki, yat əlliklər arisidin towa ķılıp Hudaqa etikad baqlıqanlaroqa awarə-eşirqilik selip կoymaslıkımız kerək;  
**20** pəkət ularoqa: «Butlaroqa atilip bulqanoqan nərsilərni yeyixtin, jinsiy buzukluktin, կannı wə boqıup soyuloqan haywanlarning gəxliridinmu yeyixtin neri bolunglar» dəp tapilap, bir parqə hət yazayli. □ ■ **21** Qunki kədimki dəwrlərdin tartip hər xəhərdə xabat künidə sinagoglarda Musa *pəyərəmbərning* eytkanlıri okulup, uning

---

□ **15:17-18 «Xundak ķılıp, jaħandiki baxka insanlarmu, yəni Mening namim bilən ataloqan barlik əllər...»** — «jaħandiki baxka insanlar» Yəħudiy həlkidin baxka barlik əllərni kərstidu. «Mening namim bilən ataloqan barlik (yat) əller» «Θz həlkim boluxka qaqiroqan yat əller» yaki «Mən igidarqılık ķiloqan barlik əller» degənlərni bildüridi. **«Muxu ixlardin keyin, mən kaytip kelip, Dawutning yikiloqan qedirini yengibaxtin կurup tiklaymən... xundak ķılıp, jaħandiki baxka insanlarmu, yəni Mening namim bilən ataloqan barlik əller Meni izdəp tapidu»** — (16-17-ayət) bu nəkəl kəltürulgən bexarətlər «Am.» 9:11-12 wə «Yəx.» 45:21din elinoqan. Yakup bu bexarətlərni «Septuagint» LXX degən grek tilidiki tərjiməsindən aloqan. «Amos»tiki «köxumqə səz»imiznimü kərüng. ■ **15:17-18 Am. 9:11,12.** □ **15:20 «Butlaroqa atilip bulqanoqan nərsilər»** — grek tilida «Butlardin bulqanoqan nərsilər» degən bilən ipadilinidu; «nərsilər» bəlkim gəx wə hərhil yemək-iqməknı kərsətsə kerək. Greklər arisida «awwal butlaroqa ataloqan» yeməklikni yeyix «sawablıq ix» yaki «kütlük ix» dəydioqanlar kəp idi. ■ **15:20** Yar. 9:4; Mis. 20:3; 1Kor. 8:1; 10:20; 1Tes. 4:3.

Rosullarning paaliyətliri 15:22 lxxxviii Rosullarning paaliyətliri 15:24

kərsətmiliri əgitilip kəlgən.□

### *Yəhudiy əməs etikad qilaroja yeziloqan hət*

**22** Xuning bilən rosullar, aksakallar, xundakla Yerusalemdi ki pütkül jamaəttikilər əz arisidin birnəqqə adəmni tallap, ularni Pawlus wə Barnabas bilən billə Antakyaqa əwətixni layık kərdi. Əslidə əkerindaxlar iqidə baxlamqi bolοqan Yəhuda (Barsabas dəpmu atılıdu) bilən Silaslar buningə tallandi.

**23** Hət bolsa ularoja tapxuruldi, uningda mundak yeziloqanidi: — «I Antakya, Suriyə wə Kilikiyədə turuwatkan yat əllik əkerindaxlar, — Yerusalemdi ki əkerindaxliringlardın, rosullar bilən aksakallardin silərgə salam!

**24** Arimizdin bəzi kixilər qikip yeninglaroja berip, sezliri bilən silərni biaramlıkkə selip kənglünglarnı parakəndə kılıp köyoqanlığını angliduk. Lekin biz ularoja həqkandak səz-

---

□ **15:21 «Butlaroja atılıp buloqanoqan nərsilərni yeyixtin, jinsiy buzukluktin, ənni wə boqup soyuloqan haywanlarning gəxliridinmu yeyixtin neri bolunglar ...»** — (20-ayət) muxu üç pərhiz Təwrat əkanunidin elinoqan. Etiqad kılıqan yat əllərning bularoja riayə kılıxi ularning nijatlıkkə erixixi üçün əməs, bəlki («jinsiy buzukluktin ... neri bolunglar»tin baxxa) etiqad kılıqan Yəhudiylər jamaətkə ətnixixida ularning aldida putlikaxang bolmaslığı, Yəhudiy əməs əkerindaxliri bilən arılıxixi asan əlin sun üçün degən məksət bilən tapxurulqan (21-ayəttin rosullarning bu məksəti oquq kərənidü; «1Kor.» 10:14-11:1nimü kərəng).

əmr kilmiduk. □ ■ 25 Xu səwəbtin, biz bu ixta oylimiz bir yerdin qikqandin keyin, arimizdin tallanoqan birnəqqəylənni səyümlük Barnabas wə Pawlusimiz bilən billə yeninglarqa əwətixni karar kilduk. 26 Bu ikkiylən Rəbbimiz Əysə Məsihning nami üçün həyatini hətərgə təwəkkül kılqan kixilərdur. ■ 27 Xunga biz Yəhuda bilən Silasni yazoqanlırimizni silərgə eəz aolzi bilənmə sezləp bərsun dəp, yeninglarqa əwəttuk. 28 Gəpning poskallisiqə kəlsək, Mukəddəs Rohqə, xundakla bizlərgimu xu layik kərungənki, təwəndiki zərür bolqan ixlardın sirt, silərgə həqkandaq baxqa ixni yükliməslikimiz kerək: 29 — Butlarqa ataloqan nərsilərdin, kanni wə boqup soyulqan həywanlarning gəxliridin yeyixtin wə jinsiy buzukluktin neri bolux — silər muxu birnəqqə ixtin saklansanglar, yahxi kılqan bolisilər.

Aman-hatırjəm bolunglar!»■

30 Xundak kılıp, ular əkerindaxlar təripidin yoloq selinip, Antakyaqa bardi. U yerdə pütün jamaəttikilərni yioqip, hətni ularqa tapxurdi.  
□ 31 Ular hətni okup, uningdin bolqan rioqbət-

□ 15:24 «... Silərni biaramlıqka selip kənglünglarnı parakəndə kılıp қoyoqanlığını angliduk. Lekin biz ularqa həqkandaq səz-əmr kilmiduk» — bəzi kona kəqürmilərdə muxu yerdə: «... Silərni biaramlıqka selip, sünnət köbul kilişinglar, Təwrat əkanuniqə əməl kilişinglar kerək dəp kənglünglarnı parakəndə kılıp қoyoqanlığını angliduk» deyildi.

■ 15:24 Gal. 2:4. ■ 15:26 Ros. 13:50; 14:19. ■ 15:29

Yar. 9:4; Mis. 20:3; Law. 17:14; 1Kor. 8:1; 1Tes. 4:3.

□ 15:30 «xundak kılıp, ular əkerindaxlar təripidin yoloq selinip...» — grek tilida «xundak kılıp, ular ularning təripidin yoloq selinip...».

Rosullarning paaliyatlari 15:32      xc      Rosullarning paaliyatlari 15:39

təsəllidin zor xadlandi. <sup>32</sup> Yəhuda wə Silaslar əzlirimu pəyoqəmbərlərdin bolup, kərindaxlarnı nuroqun söz-nəsihətlər bilən riqbətləndürüp, ularnı կuwwətləndürdi. <sup>33</sup> Yəhuda wə Silaslar u yerdə bir məzgilni ətküzgəndin keyin, Antakyadiki kərindaxlarning səpirigə amanlıq tiligən haldə uzitixi bilən, ular əzlirini əwətkən *Yerusalemdikilərning* ķexiqə կaytti. □  
<sup>34-35</sup> Lekin Pawlus wə Barnabas Antakyada kəlip, baxka nuroqun kərindaxlarning həmkarlığında təlim berip Rəbning söz-kalamidiki hux həwirini jakarlap turdi.

### *Pawlus bilən Barnabasning ayrılıp ketixi*

<sup>36</sup> Lekin yənə birnəqqə künlərdin keyin Pawlus Barnabاشka:

Biz burun Rəbning söz-kalamini yətküzgən həmmə xəhər-yezilarqa berip, kərindaxlarning yenioqa berip, halini sorap keləyli, — dedi.

<sup>37</sup> Barnabas bolsa Yuhanna (Markusmu deyilidu)ni billə elip barmakqi boləqanidi. ■ <sup>38</sup> Bırak Pawlus aldinkı kətim Pamfiliyə əlkisidə ulardin ayrılip kətkən, Rəbning hizmitidə ular bilən billə *dawamlik* səpər ķilmioqan Markusni yənə elip berixni akılanılık əməs dəp karidi. □ <sup>39</sup> Xuning bilən ikkiylən otturisida bək kəskin ihtilap bolup, ahir berip ular bir-biridin ayrılip ketixti.

---

□ <sup>15:33</sup> «**Yəhuda wə Silaslar u yerdə bir məzgilni ətküzgəndin keyin»** — «Yəhuda wə Silaslar» grek tilida «ular».

■ <sup>15:37</sup> Mis. 20:3. □ <sup>15:38</sup> «**Rəbning hizmitidə ular bilən billə dawamlik səpər ķilmioqan Markus...**» — muxu yerdə «Rəbning hizmitidə» grek tilida pəkət «hizməttə» deyilidu.

Barnabas Markusni elip, kemigə olturup Siprus arilioğa kətti. <sup>40</sup> Pawlus bolsa Silasni tallidi; əkerindaxlarning ikkiylənni Hudanıng xapaitığə amanət kılıxi bilən u ikkisi yoloğa qıktı. <sup>□ 41</sup> U əmdi Suriyə wə Kılıkiyə əlkilirini arılap etüp, hərkəysi jaylarda jamaətlərni կuwwətləndürdi.

## 16

### *Timotiyning Pawlus wə Silaska қoxuluxi*

<sup>1</sup> Andin u Dərbə wə Listra xəhərlirigimu bardi. Mana, xu yerdə etikədqi Yəhudiyy bir ayalning ooqli, Timotiy isimlik bir muhlis bar idi. Uning atisi bolsa grek idi. <sup>□ 2</sup> Listra wə Konya xəhərliridiki əkerindaxlarning həmmisi uning toqıruluk yahxi guvahlıq berətti. <sup>3</sup> Pawlus uni ezi bilən billə elip mangmaqqi boldi. Birak bu yerdiki Yəhudiylarning həmmisi *Timotiyning* atisining grek ikənlikini bilgəqkə, Pawlus uni

---

<sup>□ 15:40 «Pawlus bolsa Silasni tallidi; əkerindaxlarning ikkiylənni Hudanıng xapaitığə amanət kılıxi bilən u ikkisi yoloğa qıktı» — Pawlus wə Barnabas nemə üçün bir-biridin ayrıldı? Қaysisining қararı toqraq? «Koxumqə sezimiz»də bu məsilə toqrisida azrak tohtilimiz. <sup>□ 16:1 «Mana, xu yerdə etikədqi Yəhudiyy bir ayalning ooqli, Timotiy isimlik bir muhlis bar idi» — keyinki ayətlərgə қarioqanda, «xu yər» Listra idi.</sup></sup>

elip hətnə kildurdi. □ ■ 4 Ular xəhər-yezilardin etkəq, Yerusalemdiki rosullar bilən akşakallar yat əllərgə bekitkən bəlgilimilərnı ularning riayə kılıxi üçün tapxurdi. ■ 5 Xundak kılıp, jamaətlər etikadta küqəytılıp, sanlırimu kündin-küngə kəpəydi.

### *Makedoniyəlikning qakırığı*

6 Muqəddəs Roh ularning Asiya əlkisidə səz-kalamni jakarlixioqa yol қoymıqan bolup, Pawluslar əmdi Frigiya wə Galatiya rayonliridin etüp, □ 7 Misiyə rayoniqa kəlgəndin keyin, Bitiniyə əlkisigə kirməkqi boldi. Bırak Əysanıng Rohı ularoqa bundak kılıxıkımı yol қoymidi. □

- 
- 16:3 «bu yərdiki Yəhudiylarning həmmisi Timotiyning atisining grek ikənlilikini bilgəqəkə, Pawlus uni elip hətnə kildurdi» — Pawlusning Timotiyini hətnə kılıxi etikadını bildürük üçün əməs, bəlki u uning bilən Hudanıng hizmitidə bolqanda Yəhudiylarning uni kobul kılmaslığının aldını elix üçün idi. ■ 16:3 1Kor. 9:20; Gal. 2:3. ■ 16:4 Ros. 15:20.
  - 16:6 «Muqəddəs Roh ularning Asiya əlkisidə səz-kalamni jakarlixioqa yol қoymıqan bolup, Pawluslar əmdi Frigiya wə Galatiya rayonliridin etüp...» — Frigiya wə Galatiya rayonları Asyanıng bir kismı idi — Pawlus xu yərdin ətkini bilən Hudanıng sezin jakar lax üçün u yərdə tohtımıdi.
  - 16:7 «Misiyə rayoniqa kəlgəndin keyin, Bitiniyə əlkisigə kirməkqi boldi. Bırak Əysanıng Rohı ularoqa bundak kılıxıkımı yol қoymidi» — kızılk bir yeri xuki, keyinrək rosul Petrus dəl muxu rayonlarning bəzi yərlik kixiliri bilən yekin munasiwəttə boldi (2Pet.» 1:1ni kərüng). Xunga mumkinqılıkla barkı, Pawluslar muxu yərlərdin etüp kətkən waktılarda, Petrus xu yərdə idi yaki pat arida xu yərlərgə kəlməkqi idi. Pawlusmu keyin Galatiya degən rayonqa berip, hux həwərni tarkitip, bir jamaət bərpa kılındı (18:23 wə «Gal.» 4:13ni kərüng).

8 Xuning bilən ular Misiyədin ətüp, dengiz boyidiki Troas xəhirigə qüxti. ■ 9 Xu küni kəqtə, Pawluska bir oqayıbanə kərünük kərünüp, Makedoniyəlik bir kixi uning aldida ərə turup:

— *Dengizdin* ətüp, Makedoniyəgə kelip, bizgə yardım bərgəysən! — dəp ətündi. □

10 U bu kərünüxnı kərgəndin keyin, Rəb bizni jəzmən u kixilərning əxioqa berip, ularoqa hux həwər jakarlaxka qakıroqan, degən hulasigə kelip, dərhal Makedoniyəgə berixka təyyarlanduk. □

### *Lidyaning etikəd ķılıxi*

11 Biz kemigə qikip, Troastin yoloqa qikip, Samodrak arilioqa қarap yol alduk wə ətisi *Makedoniyədiki* Neapolis xəhirigə yetip barduk. 12 U yərdin Makedoniyəning xu rayonidiki Filippi degən muhim xəhirigə ettuq. Bumu Rimdiki bir mustəmlikə xəhər idi. Biz bu yerdə

---

■ 16:8 2Kor. 2:12. □ 16:9 «**Dengizdin ətüp, Makedoniyəgə kelip, bizgə yardım bərgəysən!**» — Makedoniyə Rim imperiyəsidiki Gretsiyəgə jaylaxşan «Makedoniyə əlkisi» idi. □ 16:10 «**U bu kərünüxnı kərgəndin keyin, Rəb bizni jəzmən u kixilərning əxioqa berip, ularoqa hux həwər jakarlaxka qakıroqan, degən hulasigə kelip, dərhal Makedoniyəgə berixka təyyarlanduk**» — muxu ayəttin baxlap «**biz**» dəp bayan ķılıxning səwəbi — muxu kitabning müəllipi Luqa muxu yerdə Pawluslaroqa қoxulqanlığını kərsitudu.

birnəqqə kün turduk. □ **13 Xabat künü, xəhər dərwazisidin qıkip dərya sahiligə barduk; qünkü biz u yərdə dua-tilawət kılıdiqan bir jay bar dəp oyliduk; dərwəkə xundak boldi.** Biz olturup, u yərgə yioqılqan ayallarqa səzləxkə baxliduk. □ **14 Ularning iqidə səsün rəht sodisi kılıdiqan, Tiyatira xəhirilik, Hudadin қorkidioqan Lidya isimlik bir ayal bar idi.** Rəb uning kəlbini Pawlusning eytkanlarını kobul kilişkə aqtı. □ **15 U ailisidikilər bilən qəmüldürulgən bolup bizdin etünüp:**

— Əgər silər meni *həkikətən* Rəbgə etikad kılıqarıqi dəp bilsənglər, menin əyümə berip turunglar! — dəp qing turup bizni makullatti. ■

- 
- **16:12 «U yardin Makedoniyəning xu rayonidiki Filippi degən muhim xəhirigə ottuk. Bumu Rimdiki bir mustəmlikə xəhər idi»** — Filippi dengiz boyiki Neapolistin 16 kilometr yıraklıqta idi. «Rimdiki mustəmlikə» — biwəsitə Rim həkumeti ezi baxkuroqan, ahalisi «Rim grazdanlıq» hökük-imiyyazlırioqa igə idi. □ **16:13 «Xabat künü, xəhər dərwazisidin qıkip dərya sahiligə barduk; qünkü biz u yərdə dua-tilawət kılıdiqan bir jay bar dəp oyliduk»** — əhwalqa қarioqanda Filippi xəhiridə Yəhudiylarning birmu sinagogi yok idi («sinagog»ning asası üçün az degəndə on Yəhudiylər kək kixi bir-birigə koxuluxi kerək). Undak əhwal astida bu ayallar (bəlkim Yəhudiylər həm Yəhudiylər əməslər, yəni «Hudanıng қorkkanlar») hər xabat künü Təwrattın elinojan səzlər bilən dua-tilawət kilişkə yioqlatti. □ **16:14 «Ularning iqidə səsün rəht Sodisi kılıdiqan, Tiyatira xəhirilik, Hudadin қorkidioqan Lidya isimlik bir ayal bar idi»** — «Hudadin қorkidioqan» degən turaklık ibarə, Lidyanıng Yəhudiylər əməs, əmma Təwrat etikadida bolovanlığını kersitidu. ■ **16:15 Yar. 19:3; 33:11; Hək. 19:21; Lukə 24:29; Ibr. 13:2.**

### *Pawlus bilən Silasning zindanoqa taxlinixi*

16 Bir küni biz xu dua қılıdioqan jayqa ketip barəqinimizda, bir dedək bizgə yoluqtı; bu қızoqa pal saloquqi bir jin qaplixivaloqanidi; dedək hojayinlirioqa pal selix yoli bilən nuroqun payda tepip bərgənidi. □ ■ 17 U yol boyi Pawlus wə bizgə əgixip:

— Bu kixilər Həmmidin aliy Hudanıng կulliri, ular silərgə nijatlıq bir yolını jakarlaydu! — dəp warkırap mangdi. □

18 U uda kəp kün'lər xundak warkıridi. Bu ix Pawlusning կəlbini azablap, u қızoqa burulup, jinoqla:

— Əysə Məsihning nami bilən buyruymənki, uningdin qık! — deyixigila, jin xuan qıkıp kətti. □ ■

19 Dedəkning hojayinliri uningoqa baqlıqan pul tepix ümidining yokka qıkqanlığını kərüp, Pawlus bilən Silaska kol selip, ularni bazar məydaniqə sərəp, həkümədlərlarning aldiqə elip bardı. ■ 20 Ular ikkiylənni sorakçı əməldarlarning aldiqə qikirip:

— Bu adəmlər Yəhudiylar bolup, xəhirimizni

□ **16:16 «bu қızoqa pal saloquqi bir jin qaplixivaloqanidi»**

— «pal saloquqi bir jin» grek tilida «piton rohi». «Piton» yooqan yılan bolup, greklarning riwayətləri boyiqə u Dəlfı xəhiri idiki buthanida turup, palqlik sirlirini baxçuratti. ■ 16:16 1Sam. 28:7; Ros. 19:24.

□ **16:17 «... ular silərgə nijatlıq bir yolını jakarlaydu!»** — yaki «... ular silərgə nijatlıq yolunu jakarlaydu!».

□ **16:18 «Bu ix Pawlusning կəlbini azablap,...»** — grek tilida «կəlbini azablax» degen sez həm dərd,izarlıq wə hapiqiliğni (degen mənilərni) ez iqiqə alidu. **«jin xuan qıkıp kətti»** — yaki «jin xu saat iqidə qıkıp kətti». ■ 16:18 Mar. 16:17. ■ 16:19 2Kor. 6:5.

keletalymikanlaxturuwətməktə. ■ 21 Biz bolsaq rimliklarmız, ular qanunimizqa hilap bolqan wə kobul kiliixka yaki yürgüzükə bolmaydiqan qaidə-yosunlarni tərəqib kiliwatidu! — dəp xikayət kıldı.

22 Toplanqan halayikmu ularqa hujum kiliixka қозоqaldi; soraqqı əməldarlar ularning kiyimlirini yırtıp yalingaqlap, kaltək bilən dumbilaxka əmr qüxürdi. ■ 23 Ikkiylənni kaltək bilən kəp dumbilioqandan keyin, ularni zindanoqa taxlıdi wə xundakla gundipayni қattık əzititxə buyrudi. 24 U buyrukni tapxuruwelix bilən ularni zindanning iqtiridiki kameroqa solap, putlirioqa ixtəsaldı.

25 Tün yerimda, Pawlus bilən Silas dua қılıp, Hudaqa mədhiyə küylirini etiwayatatti. Baxqa məhbuslar bolsa կulak selip anglawatatti. ■

26 Tuyuksız қattık yər təwrəx yüz bərdi; zindanning ullirimu təwrinip kətti wə zindanning həmmə ixikliri xuan eqilip, hərbir məhbusning kixənlirimu qüxüp kətti. ■

27 Gundipay uyķudin oyqinip, zindanning ixiklirining oquq turoqanlığını kərüp, məhbuslar қeqip ketiptu dəp oylap, kiliqini suqurup elip, eżini eltürüwalmakqi boldi. □

28 Lekin Pawlus қattık awazda:

---

■ 16:20 1Pad. 18:17; Ros. 17:6. ■ 16:22 2Kor. 11:25;  
1Tes. 2:2. ■ 16:25 Ros. 4:31. ■ 16:26 Ros.

5:19; 12:7. □ 16:27 «Gundipay uyķudin oyqinip, ...  
məhbuslar қeqip ketiptu dəp oylap, kiliqini suqurup elip,  
eżini eltürüwalmakqi boldi» — Rim imperiyəsinin qanuni  
boyiqə məhbuslarnı qaqrurup koqan əskərlər yaki gundipaylar  
əlümğə məhkum kılınlığı.

Rosullarning paaliyatlari 16:29    xcvi    Rosullarning paaliyatlari 16:36

— Θzunggə zərər yətküzmə, həmmimiz bar! — dəp warkiridi.

**29** Gundipay: Qiraqlarni kəltürünglar dəp towlap iqkirigə etilip kirip, titrigən haldə Pawlus bilən Silasning ayioqıqa yıqıldı. **30** Andin ularni taxkiriqə elip qikip:

— Kutkuzuluxum üçün nemə kılıxım kerək? — dəp soridi.■

**31** Rəb Əysaqa etikad kılomin, wə xundak kilsang, əzüng həm ailəngdikilərmü kutkuzulidu! — dedi ular.□ ■

**32** Xuning bilən, ikkiylən uningoqa wə uning barlıq ailisidikilərgə Rəbning səz-kalamini yətküzdi. **33** Keqə xu saatning əzidila *gundipay* ularni baxlap qikip, yarılırını yuyup tazılıdı; andin u dərhal ailisidikilər bilən qəmüldürüxni köbul kıldı; **34** ikkiylənni ez əyigə baxlap kelip, ularning aldiqə dastihan saldı. U pütkül ailisidikilər bilən Hudaqa etikad kılqanlıktın zor xadlandı.■

**35** Ətisi ətigəndə, soraqçı əməldarlar yasawullarnı zindanqa əwətip:

— U ikkiylənni köyuwetinglar! — dəp buyrudi.

**36** Gundipay Pawluska bu səzni yətküzüp:

— Soraqçı əməldarlar ikkinglarnı köyuwetix

---

■ **16:30** Luğa 3:10; Ros. 2:37; 9:6.      □ **16:31** «Rəb Əysaqa etikad kılomin, wə xundak kilsang, əzüng həm ailəngdikilərmü kutkuzulidu!» — gundipayning «Kutkuzuluxum üçün nemə kılıxım kerək?» degən soalni köyuxida, u bəlkim «kutkuzulux»ning nemə ikənlikini anqə qüxənigən boluxi mumkin. Uning kəzdə tutqını rohiy jəhəttin əməs, bəlki ez wə ailisidikilərning əlüm jazasidin kutuluxi idi.

■ **16:31** Yh. 3:16,36; 6:47; 1Yuh. 5:10.      ■ **16:34** Luğa 5:29; 19:6.

yarlığını qüxürdü. Silər əmdi zindandin qıkıp, tinq-aman yolunglarqa qıqinglar, — dedi.

<sup>37</sup> Bırak Pawlus yasawullarqa:

— Biz Rim pukralırı bolsağmu, əməldarlar bizni sorak kılmayla halayıqning aldida kaltək bilən dumbalap, zindanoqa taxlidi. Əmdi ular hazır bizni yoxurunqə köqliməkqimu? Yak, bundak kılısa bolmayıdu! Əməldarlar əzliri kelip bizni qıkarsun! — dedi. □

<sup>38</sup> Yasawullar bu səzlərni sorakqi əməldarlarlaqa yətküzdi. Ular ikkiylənning Rim pukrası ikənlikini anglap korkup kətti; <sup>39</sup> ularning kənglini elixqa *zindanoqa* berip, ularni zindandin elip qıkqandin keyin, xəhərdin qıkıp ketixni kayta-ķayta etündi. ■

<sup>40</sup> Ikkiylən zindandin qıkixi bilən Lidyanıg eygə bardi; andin u yerdə ķerindaxlıri bilən körüxüp, ularni rioqbətləndürgəndin keyin, yoloqa qıkıp kətti.

## 17

### *Tesalonika xəhəridiki topilang*

<sup>1</sup> Ular səpirini dawam kılıp Amfipolis wə Apolloniya xəhərliridin etüp, Tesalonika xəhərigə kəldi. U yerdə Yəhudiyarlarning sinagogi bar

□ 16:37 «**Biz Rim pukralırı bolsağmu, əməldarlar bizni sorak kılmayla halayıqning aldida kaltək bilən dumbalap, zindanoqa taxlidi**» — rimlik pukralarqa undak muamilə kılıxning hərbir başquqi Rim kanuniqa hilap idi. ■ 16:39 Mat. 8:34.

idi. □ 2 Pawlus aditi boyiqə ularning arisioqa kirip, uda üç xabat küni u yerdə jəm bolqanlar bilən mukəddəs yazmilarnı xərhələp munazirilixip, 3 ularoqa Məsihning azab-okubətlər tartkəndin keyin əlümdin tirilixi mukərrər dəp qüxəndürdi həm ispatlıdı wə: — Mən silərgə jakarlıqan muxu Əysa dəl Məsihning Əzi xu! — dedi. ■

4 Yəhudiylarning iqidin bəzilər կayıl bolup ix-inip, Pawlus bilən Silaska koxuldi; xundakla Hudadin կorkidioqan Greklərdin zor bir top adəmlər wə az bolmioqan yukarı təbikidiki grek ayallarmu xundak ixəndi. □ ■ 5 Birak Yəhudiylar buningə həsət կilip, birnəqqə qəbəh adəmlərni yioqip, bir top kixilərni tolap, xəhərni astin-üstün kiliwətti. Yəhudiylar Pawlus bilən Silasni xəhər həlk *kengəxmisiğə* tapxurup berix üçün ularni tutux məksitidə Yason isimlik birsining əyigə basturup bardı. 6 Lekin ular ikkiylənni tapalmay ular Yason wə baxqa birnəqqə կerixdaxni xəhər əməldarlırining aldioqa tartip apirip:  
— Jahanni astin-üstün kiliwətkən axu adəmlər muxu yərgimu yetip kəldi; ■ 7 Yason ularni əyidə կobul կildi. Ular Əysa isimlik baxqa bir padixah,

- 
- 17:1 «**Tesalonika xəhiri**» — «Tesalonika» hazırlı Salonica xəhiri. «Ular ... **Tesalonika xəhirigə kəldi**» — muxu babta «biz» əməs, bəlkı «ular» deyilgəqkə, Luqani Pawluslardın bir məzgil ayrıloqan, dəp կaraymiz. ■ 17:3 Zəb. 22:6. 22; Mat. 16:21; Lukə 24:46. □ 17:4 «... **xundakla Hudadin կorkidioqan Greklərdin zor bir top adəmlər wə az bolmioqan yukarı təbikidiki grek ayallarmu xundak ixəndi**» — «Hudadin կorkidioqan Greklər» degən turaklıq ibarə, Təwrat etikadidaoloqan Greklərni kərsitudu. ■ 17:4 Ros. 28:24. ■ 17:6 Ros. 16:20.

bar dəp jakarlap, Kəysərning pərmanlıriqa karxi qıkiwatidu! — dəp quşan selixti. ■

8 Ular bu səzlər bilən halayıknı wə xəhər əməldarlarını dəkkə-dükkigə selip köydi.

9 Əməldarlar Yason wə baxka tutup kelingənlərdin kapalət puli aloqandin keyin, ularni köyüwətti.

### *Beriya xəhiriда*

10 Kərindaxlar həyal bolmay Pawlus bilən Silasni xu küni keqidə Beriya xəhirigə əwətiwətti. Ular u yərgə yetip barələnda, Yəhudiylarning sinagogioqa kirdi. □ ■ 11 U yərdiki *sinagogdikilər* Tesalonikadikilərgə ķarioqanda esil hislətlik bolup, söz-kalamni kizikip anglidi wə ularning eytənəlirining toqra yaki hatalığını enikalap bilix üçün, hərküni mukəddəs yazmilarnı ketirkinip izləndi. ■

12 Nətijidə, ulardın nuroqun Yəhudiylar, esilzadə grec ayallardin bir kismi wə xundakla heli kəp grec ərlər etikad kıldı. □ 13 Lekin Tesalonikadiki Yəhudiylar Hudanıng söz-kalamining Pawlus arkılığ Beriyadimu jakarliniwatkinini anglap, u yərgimə berip topilang ketürməkqi bolup, ammini կutratti. ■ 14 Xuning bilən kərindaxlar

■ 17:7 Lukə 23:2; Yh. 19:12. □ 17:10 «Kərindaxlar həyal bolmay Pawlus bilən Silasni xu küni keqidə Beriya xəhirigə əwətiwətti» — «xu küni keqidə» yaki «xu küni kəq kirix bilənla». ■ 17:10 Ros. 9:25. ■ 17:11 Yəx. 34:16; Lukə 16:29; Yh. 5:39. □ 17:12 «xundakla heli kəp grec ərlər etikad kıldı» — grec tilida «xundakla az bolmioqan grec ərlər etikad kıldı». ■ 17:13 1Tes. 2:14.

Rosullarning paaliyətliri 17:15 ci Rosullarning paaliyətliri 17:18

Pawlusni dərhal dengiz boyioq aewatiwətti. Silas bilən Timotiy bolsa Beriyada qaldı. <sup>15</sup> Pawlusni uzitip mangɔlanlar uni Afina xəhirigiqə elip bardi. Andin ular Pawlusning:

— «Silər Silas bilən Timotiyqa mumkinkədər mening yenimoq tezrak kəlsun dəp yətküzüp koyunglar» degən tapxurukını elip, *Beriyaşa* kaytip kəldi. ■

### *Afina xəhiridə*

16 Pawlus Afina xəhiridə Silas bilən Timotiyni kütüp turqanda, pütkül xəhərdikilərning butpərəslikkə berilip kətkənlikini kərüp, rohi qattik azablandı. <sup>17</sup> Xunga u sinagogda Yəhudiylar wə Hudadin қorkıdioqanlar bilən həm xuningdək hərkünü bazarda uqriqanla kixilər bilən munazirilixətti. □ <sup>18</sup> «Epikurlar» wə «Stoiklar» dəp ataloqan bəzi pəylasoplarmu uning bilən munazirilixixkə baxlidi. Ülardin bəzilər:

— Bu bilərmən poqi nemə dəp jeylüwatidu? — deyixti.

Yənə bəzilər Pawlusning Əysa wə adəmlərning əlümdin tirildürülidioqanlıkı həkkidiki hux həwərni jakarlioqanlıqidin:

— U yat ilahılarning tərəqibatqisi ohxaydu! —

---

■ **17:15** Ros. 18:5. □ **17:17** «**u sinagogda Yəhudiylar wə Hudadin қorkıdioqanlar bilən ... munazirilixətti**» — «Hudadin қorkıdioqanlar» Təwrat arkılık Hudaqa etikad kılqan Yəhudi əməslərni kərsitudu.

deyixti. □ 19 Xunga, ular Pawlusni elip «Areopagus» degən *kengəx* məydaniqa apirip:

— Sən tarkitiwatkan yengi təlimingning nemə ikənlikini bizmu bilsək қandak?

20 Qünki sən bəzi oqeyriy ixlarni қulikimizə qətküzüwatisən, biz ularning mənisi zədi nemə ikənlikini bilgümüz bar, — deyixti

21 (əmdi Afinalıqlar wə u yerdə turuwatkan qətəlliklərning həmmisi waktini birər yengilikni yətküzük yaki anglaxtin baxka ixka sərp kilmaytti). □ 22 Xunga Pawlus Areopagus məydanining otturisiqa qikip mundak dedi:

Əy Afina həlk! Silərning hər jəhəttin jin-ilahlarqa qoğunuxka қattak berilgənliklərni kərdum.

□ 23 Qünki həmmə yərni

arılap, silərning tawapgaħliringlərni kezdin kəqürjinimdə, üstigə «Naməlum bir Hudaqla ataloqan» dəp pütülgən beqixlimisi bar yənə bir kurbangaħni kərdüm. Əmdi mən silər tonumay turup ibadət ķiliwatkan xu *Hudani* mana ħazır

**□ 17:18 ««Epikurlar» wə «Stoiklar» dəp atalojan bəzi pəylasoplarunu uning bilən munazirilixixkə baxlıdi»** —

«Epikurlar»: «ləzzət»ni əng yüksək orunoqa կoyup, hərtürlük «ilah» wə «ahirət» degənlərgə қarxi idi. «Stoiklar» bolsa «pəzilət»ni əng yüksək orunoqa կoyup, hər adəmning eż əməllirigə məs'ul bolup, «pəzilət»kə ləzzət yaki azab-okubətkə қarimay intilixi kerək, dəp təkitləytti. **«U yat ilahlarning tərəqibatqısı ohxaydu!»** — ularning «yat ilahlar» deginidə kezdə tutkını «Əysa» wə «Tirilix» idi — ular bularnı «ikki ilah» dəp oylap kalqanidi.

□ 17:22 «Silərning hər jəhəttin jin-ilahlarqa qoğunuxka қattak berilgənliklərni kərdum»

— grek tilida «jin-ilahlar» «jinlar» degən sez bilən ipadilinətti. Qünki kəp greklər jinlar bilən ilahlarning qong pərkə yok, jinlarning yahxi tərəpliri bar, dəp ixinətti.

silərgə tonuxturup jakarlay.

■ 24 Pütkül aləmni wə uningdiki barlik məwjudatlarni yaratqan Huda asman-zemining Igisi bolup, insanlarning қолı bilən yasaloğan ibadəthanılarda turmaydu, ■ 25 yaki birər nərsigə hajiti qüxkəndək insanlarning қollırining əjrigə möhtaj əməstur, qünki U Əzi həmmə janiwaroğa һayatlıq, nəpəs, xundakla *ehtiyajlıq bolоğan* həmmə nərsini ata kılıdu.

■ 26 U birla adəmdin insaniyəttiki barlik millətlərni barlıkka kəltürdi, ularni pütün yər yüzigə orunlaxturup, ularoğa has bolоğan pəyt-pəsillər həmdə turidioğan jaylirining pasillirini aldin bəlgiləp bərdi. □ ■ 27 Bularning məksiti «Insanlar meni izdisun, bəlkim silaxturup tapsun» degənliktur. Əməliyəttə, u ھeqkaysimizdin yirək əməs. 28 Qünki biz Uningda yaxaymiz, hərikət қilimiz wə Uningda wujudimiz bardur; aranglardiki bəzi xairlar eytkinidək: «Biz Uning nəslidurmız!». □

■ 29 Xunga, Hudanıng nəсли bolоaqqa, biz Təngri Bolоuqını altun-kümüx yaki taxtin yasaloğan,

---

■ 17:24 Yar. 1:1; 2Tar. 6:30; Zəb. 33:6; 124:8; 146:6; Yəx. 66:1; Ros. 7:48; 14:15; Wəh. 14:7. ■ 17:25 Yar. 2:7.

□ 17:26 «U birla adəmdin insaniyəttiki barlik millətlərni barlıkka kəltürdi» — grek tilida «U bir қandın insaniyəttiki barlik millətlərni barlıkka kəltürdi». «**Huda**... ularoğa has bolоğan pəyt-pəsillərni.... aldin bəlgiləp bərdi» — «ularoğa has bolоğan pəyt-pəsillər» mənisi bəlkim «ularning rawaj tepix wə zawallıkkə yüzlinix wakıtları» degəndək. ■ 17:26 Қan. 32:8.

□ 17:28 «aranglardiki bəzi xairlar eytkinidək: «Biz Uning nəslidurmız!»» — xair Aratusning yazmılıridin elinəqan (miladiyədin ilgiriki 310-245 yillarda).

Rosullarning paaliyətliri 17:30 civ Rosullarning paaliyətliri 17:34

hünərwənning mahariti wə təsəwwuri bilən oyulqan birər nərsigə ohxaydu, dəp oylimaslıkımız kerək. ■

<sup>30</sup> Xunga Huda burunkı zamanlardikilərning xundak əqəplətlik wakitlirini nəziridin sakit kılqını bilən, lekin bugünkü kündə U həmmila yərdə pütün insanlarnı gunahlırioqa towa kılıxka əmr kilmakta! ■ <sup>31</sup> Qünki U Əzi tikligən insan arkılık pütkül dunyani həkkəniyilik bilən sorak kılıdioqan bir künini bəlgilidi; U uni əlümdin tirildürgənlik bilən bu ixning mukərrər ikənlikigə ispat bərgənidi.

<sup>32</sup> Pawlusning «əlgənlərning tirilixi» həkkidə eytənərini angliyanda bəzilər uni məshirə kılıxka baxladı. Yənə bəzilər:

— Bu ix həkkidə səndin yənə anglaylı, — dedi.

<sup>33</sup> Buning bilən, Pawlus məydandın qikip kətti. <sup>34</sup> Birak bəzilər uningoqa қoxulup, etikad kıldı. Bularning iqidə «Areopagus» kengəxmə həy'ətliridin biri bolqan Diyonisiyus wə Damaris isimlik bir ayal, xuningdək baxqa birqanqə kiximu bar idi.

Rosullarning paaliyətliri 18:1

cv

Rosullarning paaliyətliri 18:3

### Rosul Pawlusning hux həwərni jakarlıqan 2-səpəri



Rosul Pawlusning hux həwərni jakarlıqan 2-səpəri

## 18

### Korint xəhīridə

<sup>1</sup> Bu ixlardin keyin, Pawlus Afina xəhīridin ayrılip Korint xəhīrigə bardi. <sup>2</sup> U u yerdə Pontus əlkisidə tuqulmuş Akwila isimlik bir Yəhudi bilən uning ayalı Priskillani uqrattı. Ular Rim imperatori Klawdiyusning barlıq Yəhudiylar Rim xəhīridin qıçıq ketixi kerək, degən yarıqli səwəblik yekində İtaliyədin kəlgənidi. Pawlus ular bilən tonuxup, <sup>■</sup> <sup>3</sup> ular bilən kəsipdax boloqaqka, billə turup ixlidi (qünki ular

■ 18:2 Rim. 16:3; 1Kor. 16:19; 2Tim. 4:19.

Rosullarning paaliyətliri 18:4 cvi Rosullarning paaliyətliri 18:5

qedirqılık bilən xuoqullinatti). □ ■ 4 Hərbir xabat künidə u Yəhudiylarning sinagogioqa kirip, Yəhudiylar wə greklar bilən munazirilixip ularni *Hudanıng səz-kalamioqa* қayıl kılıxka tirixatti. □

5 Birak Silas bilən Timotiy Makedoniyədin kəlgəndin keyin, Pawlus səz-kalamni yətküzüxkə aldiridi, jan kəydürüp Yəhudiylar oqa: — Əysa — Məsihning Əzidur,

---

□ 18:3 «ular bilən kəsipdax bolqaqka, billə turup ixlidi (qünki ular qedirqılık bilən xuoqullinatti)» — Pawlusun hətliridə, ezi wə həmrahlırinin jenini bekix üçün ja-maətlərning köliqə karimay, bəlki eż köli bilən ixlixini pat-pat tilqə alıdu. Muxu yerdə uning kəspi qedirqılık ikənlikli kərünidu. ■ 18:3 Ros. 20:34; 1Kor. 4:12; 2Kor. 11:9; 12:13; 1Tes. 2:9; 2Tes. 3:8. □ 18:4 «Hərbir xabat künidə u Yəhudiylarning sinagogioqa kirip, Yəhudiylar wə greklar bilən munazirilixip ularni *Hudanıng səz-kalamioqa* қayıl kılıxka tirixatti» — «munazirilixip ularni Hudanıng səz-kalamioqa қayıl kılıxka tirixatti» degən səzlər grekçidə pəkət birlə səz bilən ipladilinidu. «*Hudanıng səz-kalamioqa*» degən səzlərni jümlini qüxinixkə asan bolsun üçün kirgüzduk.

dəp guwahlıq bərdi. □ ■ 6 Lekin, ular uningoşa қarxi qikip uni häkarətlidi. Buning bilən Pawlus pexini ķekip, ularoşa:

— Θz ķeninglar əz bexinglaroşa qüxsun! Mən buningoşa jawabkar əməsmən! Bügündin baxlap, mən silərdin burulup yat əlliklərgə barimən, — dedi. □ ■

7 Buning bilən Pawlus ulardin ayrılip, Titiyus Yustus isimlik, Hudadin ķorkidiojan bir kixinin əyigə berip turdi. Uning əyi sinagogning yenida

---

□ 18:5 «**Bırak Silas bilən Timotiy Makedoniyədin kəlgəndin keyin, Pawlus söz-kalamni yətküzüxkə alındı, jan kəydürüp Yəhudiylarоşa... guwahlıq bərdi**» — Pawlusning bu rohlanduruluxioşa bəlkim üç muhim türkə bar idi: — (1) u Silas wə Timotiyin Tesalonikadiki kərindaxlar etikadta qing turuwatidu, degən hux həwərni anglidi («1Tes.» 3:6); (2) Makedoniyədiki jamaətlər, bolupmu Filippi jamaiti Hudaning hizmitini ilgiri sürgütüx üçün əwətkən iktisadiy yardəmni Silas wə Timotiyalar elip kəlgəndi («2Kor.» 1:5; «Fil.» 4:15). Xu yardım bilən u bəlkim pütün waktini hux həwər yətküzüxkə sərp kılalaytti. (3) u Makedoniyədə bolovan wəkitlirida kəp ziyankeşlikkə uqrioqaqqa, həm Afina xəhərdikilərning söz-kalamoşa bolovan soooqklukını kərüp əzinin ajizlikini kəp seziwaldi («1Kor.» 2:1-4). Lekin Silas wə Timotiyining həmrəhlikidin təsəlli-riqbət elip kəp rohlanduruldu. ■ 18:5 Ros. 17:15. □ 18:6 «**ular uningoşa қarxi qikip...**» — yaki «ular əzlirigə қarxi qikip...». «**buning bilən Pawlus pexini ķekip...**» — grek tilida «buning bilən Pawlus kiyimlirini ķekip....». Pawlusning «pexini ķekix»i «silərning Hudaning söz-kalamı bilən munasiwitinglar yok» degən mənini bildüridiojan ixarət idi. «**Θz ķeninglar əz bexinglaroşa qüxsun**» — bu degənlik, silər Hudaning nijatlık yolunu rət kılqandan keyin, əz akıwitinglaroşa əzüngler jawabkar» degən mənidə. ■ 18:6 Mat. 10:14; Ros. 13:51.

idi.□ 8 Əmdi sinagogning qongi Krispus pütün ailisidikilər bilən Rəbgə etikad қildi. Nuroqun Korintliklarmu bu həwərni anglap, etikad қılıp qəmüldürünxni қobul қildi.□ ■

9 Rəb keçidə Pawluska bir əqayibanə kərünüx arkilik wəhiy yətküzüp uningəqə:

— Korkma, süküt қilmay səzlə, ■ 10 qunki Mən sən bilən billə. Həqkim sanga kol selip zərər yətküzməydi, qunki Mening bu xəhərdə nuroqun kixilirim bar, — dedi.

11 Xuning bilən Pawlus u yərdə bir yil altə ay turup, u yərdiki kixilər arisida Hudanıng səzkalamini əgətti.

12-13 Əmma Galliyo Ahaya əlkisining waliysi bolovan waqtida, Yəhudiylar birlixin Pawlusni tutup Galliyoning «sorak təhti»ning aldioqa apirip, uning üstidin:

Bu adəm kixilərni ənənəvi hilap əhalidən Hudaqə ibadət əməkdaşlığı kəsən! — dəp xikayət қildi.□

14 Pawlus aqızını aqay dəp turuxioqa, waliy Galliyo Yəhudiylarə:

— Dərwəkə, i Yəhudiylar, bu xikayitinglar birər

□ 18:7 «**Titiyus Yustus isimlik, Hudadin ərkəndiliyi bir kixi**» — «Hudadin ərkəndiliyi» degən ibarə toqqurluk 13:26diki izahatni kərüng. □ 18:8 «**Nuroqun Korintliklarmu bu həwərni anglap, etikad қılıp qəmüldürünxni қobul қildi**»

— «bu həwər»: (1) sinagogning qongining etikad kılınanlığı yaxşı (2) Pawlusning eytənə səzlərini kərsitidur. Bizningqə birinci qüxənqə toqquridur. ■ 18:8 1Kor. 1:14. ■ 18:9 Ros. 23:11.

□ 18:12-13 «**Ahaya əlkisi**» — Gretsiyəning mühim jaylirini ezbər etti. Galliyo xu əlkining waliysi bolovan waqtı miladiyədin keyinkı 51-52-yillar idı.

Rosullarning paaliyətliri 18:15 cix Rosullarning paaliyətliri 18:18

nahəklik yaki eçir jinayət toqrisida bolğan bolsa, səwrqanlıq bilən silərgə ķulak salsam orunluq bolatti. <sup>15</sup> Biraq bu ix pəkət bəzi nam-isimlar, sözlər wə əzünglarning *Təwrat* ķanuninglar üstidə talax-tartixlarqa qetixlik ikən, uni əzünglar bir tərəp kilinglar! Mən bundak ixlərə sorakqi bolmaymən! — dedi. <sup>16</sup> Xuning bilən u ularni sorak təhti aldidin həydəp qıçırdı.

<sup>17</sup> Halayıq sinagogning qongi Sostenisni tutuwelip, sorak təhtining aldida ķattık uroqılı turdi. Biraq *waly* Galliyo bu ixlarning həqkaysisoğlu kılqə pisənt kilmidi.□

### *Pawlusning Antakya xəhiriğə қaytip kelixi*

<sup>18</sup> Pawlus Korint xəhiri də yənə kəp künlərni etküzgəndin keyin, ķerindaxlar bilən hoxlixip, Priskilla wə Akwilalar ning həmrəhlikdə kemigə olturup, Suriyəgə ķarap kətti. *Yoloqa qikixtin ilgiri* u Kənkriya xəhiri də Hudaşa iqlikən bir

□ **18:17 «halayı'k sinagogning qongi Sostenisni tutuwelip, sorak təhtining aldida ķattık uroqılı turdi»** — Sostenisning Məsihka etikad kılqan wakıti naməlum («1Kor.» 1:1ni kərung). Yəhudiylarning uni undak uruxining səwəbi enik əməs; u Məsihga etikad kılqanıq bolovanlıktın yaki sinagogtikilər əz ərzining nətijisiz bolup qıqışlılıqdan hapa bolup, sinagog rəisidin aqqıqını qırırmalı makqi bolsa kerək.

Rosullarning paaliyətliri 18:19 cx Rosullarning paaliyətliri 18:22

kəsimidin qaqlirini qüxürüwətkənidi. □ ■

19 Ular Əfəsus xəhirigə baroqandin keyin, u Priskilla wə Akwilani қaldurup қoyup əzi xu yərdiki sinagogka kirip, Yəhudiylar bilən munaziriləxti. 20 Ular uni uzunraq turuxka tələp kiliwidi, u қoxulmay, 21 «Mən կandakla bolmisun kelər həytni Yerusalemda etküzimən; andin Huda buyrusu, silərning yeninglarqa yənə kelimən», — dəp ular bilən hoxlixip, Əfəsustin kemə bilən yoloq qikti. □ ■

22 U Kəysəriyə xəhiridə kemidin qüxüp, Yerusalemqa qikip jamaət bilən hal soraxkəndin

---

□ 18:18 «**Kənkriya xəhiri**» — Korintning port xəhiri bolup Korinttin yəttə kilometr yiraqka jaylaxkanidi. «**Yoloq qikixtin ilgiri u Kənkriya xəhiridə Huda ola iqtən bir kəsimidin qaqlirini qüxürüwətkənidi**» — Pawlus nemixka kəsəm kıldı? Alimlarning pikirliridin: (1) u Korint xəhiridə xunqə kəp adəmlər hux həwərni köbul kılənlilikdən bolqan huxallılığın, Huda ola alahidə rəhmət eytix üçün; (2) yənə bir kətim Yerusalem wə Yəhudiydə turuwatkan Yəhudiylər həlkni hux həwərgə əyvənliklərə qayil əməkdaşlığı təsdiq etmək. Biz ikkinçi pikirgə mayilmiz. Bəzi alimlar kəsəm iqtəninqi Akwiladur, dəp əməkdaşlığı təsdiq etmək.

■ 18:18 Qel. 6:18; Ros. 21:23. □ 18:21 «**mən կandakla bolmisun kelər həytni Yerusalemda etküzimən**» — bəzi kona kəqürənlərdə bu səzlər teplimay, pəkət ««Huda buyrusu, mən silərning yeninglarqa yənə kelimən», — dəp ular bilən hoxlixip, Əfəsustin kemə bilən yoloq qikti» deyildidu. ■ 18:21

1Kor. 4:19; Ibr. 6:3; Yak. 4:15.

keyin, Antakya xəhīrigə qüxüp kətti. □

23 Antakyada bir məzgil turoqandin keyin, u yənə yoloqa qıkıp Galatiya wə Frigiyə yurtlirini bir-birləp arılap, baroqanla yeridə barlıq muhlislarning etikadını ķuwwətlidi.

### *Apollosning Əfəsus wə Korint xəhərliridə təlim berixi*

24 Bu arida, Iskəndəriyə xəhīridə tuquluojan Apollos isimlik bir Yəhədiy Əfəsus xəhīrigə kəldi. U natik adəm bolup, mukəddəs yazmilardın helila qongkur sawati bar adəm idi. □ ■

25 U Rəbning yoli toopruluk təlim aloqan bolup, otluq roh bilən Əysə həkkidə əynən səzləp təlim berətti. Bırak uning həwiri pəkət Yəhəya pəyərəmbərning yürgüzgən qəmüldürüxi bilən

- 
- 18:22 «U Yerusalemoqa qıkıp jamaət bilən hal so-raxkandin keyin...» — Injilda «Yerusalemoqa berix» grek tilida daim degündək pəkət «Yerusalemoqa qıkix» dəyti. Yəhədiy həlkı üçün Yerusalemoqa berix «qıkix», uningdin ketix «qübüx» bilən bildürülətti. Pawlus կəsimini ada kılıp qıkix üçünmu Yerusalemoqa berip kelisi kerək. □ 18:24 «U ... mukəddəs yazmilardin helila qongkur sawati bar adəm idi» — grek tilida «U ... mukəddəs yazmilarda küqlük bir adəm idi». ■ 18:24 1Kor. 1:12.

qəklinətti. □

**26** U sinagogda yürəklik səzləxkə baxlidi. Uni angliojan Priskilla bilən Akwila uni əyigə elip berip, uningoqa Hudanıng yolını tehimu təpsiliy qüxəndürdi. □ **27** Keyin, Apollos Ahaya əlkisigə barmakçı bolqanda, Əfəsusluq ərindaxlar *Ahayadiki* muhlislaraq hət yezip, ulardin Apollosni қarxi elixni bəkmə tələp қıldı. U xu yərgə berip, Hudanıng mehîr-xəpkitti arkılık etikəd ķılqanlar oqça koxulup, ular oqça zor yardəmdə boldi. □ ■ **28** Qünki u həlk-aləm alındı Yəhudiylar bilən munazirilixip, ular oqça küqlük rəddiyə berip, mukəddəs yazmilarnı xərhəlxı bilən Məsihning Əysa ikənlikini ispatlap bərdi.

---

□ **18:25 «uning həwiri pəkət Yəhya pəyqəmbərning yürgüzgən qəmüldürüxi bilən qəklinətti»** — demək, Apollosning təlimi bəlkim Yəhya pəyqəmbərning «Hudanıng padixahlıkı yekinlaxtı», «Mukəddəs Rohka qəmüldürgüqi, yəni Kutkuzoluqı-Məsih məninq kəynimdin kəlidü» deyən səzləridin, xundakla «Məsih Nasarətlik Əysa ikən», deyən məlumatlardın tərkib tapkan bolsa kerək. U Əysa Məsihning əlgini, tirilgənlik, xundakla uning Muqəddəs Rohni ata kılıxi bilən yengi dəwr baxlıqanlıkı toopluluq həwərsiz қalqanıdı. 19:1-7 wə izahatları kərung. □ **18:26 «Priskilla bilən Akwila uni əyigə elip berip,...»** — yaki «Priskilla bilən Akwila uni ayrim elip,...». □ **18:27 «Keyin, Apollos Ahaya əlkisigə barmakçı bolqanda, Əfəsusluq ərindaxlar Ahayadiki muhlislaraq hət yezip, ulardin Apollosni қarxi elixni bəkmə tələp қıldı»** — baxqa bir hil tərjimi: — «Keyin, Apollosni rioqbətləndürüp, Ahayadiki muhlislaraq hət yezip, ulardin Apollosni қarxi elixni tələp қıldı». ■ **18:27 1Kor. 3:6.**

# 19

## *Pawlus Əfəsus xəhiri*

<sup>1</sup> Apollos Korint xəhiriidiki waktida, Pawlus səpər ķilip, iqliki կurukluk arkilik Əfəsus xəhiriigə kəldi. U yərdə bəzi muhlislar bilən uqrixip, □ ■ <sup>2</sup> ulardın:

— Silər etikad kıləqininglarda, Muqəddəs Roh silərgə ata կilinoqanmu? — dəp soridi.

— Yak, biz hətta Muqəddəs Roh bar degənni zadi anglimaptikənmiz, — dəp jawab bərdi ular. □

<sup>3</sup> Pawlus yənə:

— Undakta, silər կandak qəmüldürülüxtə qəmüldürülgənsilər? — dəp soridi.

— Biz Yəhya *pəyələmbər* yətküzgən

□ **19:1 «iqliki կurukluk arkilik Əfəsus xəhiriigə kəldi»** — yaki «egizliklər arkilik Əfəsus xəhiriigə kəldi». ■ **19:1 1Kor. 1:12** □ **19:2 «Muqəddəs Roh silərgə ata կilinoqanmu?»** — grek tilida: «Muqəddəs Rohni կobul կildinglarmu?». «**Yak, biz hətta Muqəddəs Roh bar degənni zadi anglimaptikənmiz**» — muxu jawabning mənisi bəlkim «Muqəddəs Rohning ata կilinoqini yaki Muqəddəs Rohning insanlarqa kəlginini anglimaptikənmiz» degəndək bolsa kerək.

qəmüldürülükni köbul kıldıq, — dedi ular. □

<sup>4</sup> Pawlus: — Yəhya pəyoqəmbər həlkəə yətküzgən qəmüldürülük bolsa gunahlarqa towa kılıxni bildüridiqan qəmüldürülük bolup, ularqa əzidin keyin kəlgüqigə, yəni Əysəoqla etikad kılıx kerəklikini tapilioqanıdi, — dedi. ■

<sup>5</sup> Ular buni anglap, Rəb Əysanıng namida qəmüldürülükni köbul kıldı. <sup>6</sup> Pawlus ərolini ularning üstigə təvküzüp turuxi bilən, Muqəddəs Roh ularqa qüxti. Buning bilən ular naməlum tillarda səzləxkə həm pəyoqəmbərlərqə wəhiy-bexarətlərni

---

□ **19:3 «Undakta, silər kandak qəmüldürülükte qəmüldürulgənsilər?»** — yaki «Undakta, silər nemə dəp qəmüldürulgənsilər?». Enikki, xu kixilər Əysə Məsihning namıqə qəmüldürulgən bolsa, undakta ularni qəmüldürgüzqi etikadqı ularqa «Huda Məsihə etikad ətəkələrini qılıqulqılar qəməmisiqə Muqəddəs Rohını sowaqat kılıp ata kılıdu» dəp qüxəndürgən boluxi kerək idi. Qünki Məsihdə bolqan hux həwər dəl xuki: (1) Məsihning əlbanlılı bilən etikadqı insanlarning gunahları kəqürüm kılınidu; (2) Məsihning əlbanlılı bilən Huda etikadqı insanlarqa yengi bir həyat ata kılıdu; muxu həyat Muqəddəs Rohning insanning kəlbidə makan kılıxi bilən baxlinidu. Rosul Petrusning səzlinig əkarang (2:38-39), «1Pet.» 3:21 wə bu ayət toqrisida «köxumqə sez»imizdiki izahatlarnı kərung. **«Biz Yəhya pəyoqəmbər yətküzgən qəmüldürülükni köbul kıldıq»** — ularning jawabıqə əkarioqanda, ular mərhəm Yəhya pəyoqəmbərning muhlisliri idi; mumkinqılıki barkı, ular Yəhya pəyoqəmbərning towa kılıxi wə suşa qəmüldürülük toqrluluk təlimlirini Apolostin angloqanıdi. ■ **19:4 Mat. 3:11; Mar. 1:4; Luq. 3:16; Yh. 1:26; Ros. 1:5; 11:16.**

yətküzüxkə baxlidi. □ ■

<sup>7</sup> Ular təhminən on ikki ərkək kixi idi.

<sup>8</sup> Pawlus üq ay dawamida *Əfəsus xəhiri*diki sinagogka kirip, yürəklik bilən səz kılıp, ular bilən Hudanıng padixahlıqidiki ixlər tooplusunda munazirilixip կayıl kılıxka tirixti. <sup>9</sup> Lekin bəziləri jahililik kılıp ixinixni rət kılıp, halayıq aldida *Rəbning* yolioqa haqarət kəltürgəndə, Pawlus uların qikip, muhlislarnimu ayrip qıqtı. U hərkünü *Tirannus* isimlik adəmning leksiyi-hanisida munazirə-muzakirə etküzdi. □ ■ <sup>10</sup> Bu ix ikki yıl dawamlaxtı. Nətijidə, Asiya əlkisidiki pütün həlk, Yəhudiylar bolsun, Greklər bolsun həmməylən Rəbning səz-kalamini anglidi. □

### *Skewaning oqulliri*

□ 19:6 «...Mukəddəs Roh ularoqa qüxti. Buning bilən ular naməlum tillarda səzləxkə həm pəyoqəmbərlərqə wəhiy-bexarətlərni yətküzüxkə baxlidi» — Mukəddəs Rohning ularoqa ata kılən «naməlum (karamət) tillarda səzləx» iltipati bilən kixilər eż səzlərini qüxənmigən haldə Hudoja mədhiyə okup, uning sirlərini jakarlaydu («1Kor.» 14:2ni körüng). ■ 19:6 Ros. 8:17; 11:15. □ 19:9

**«halayı'k aldida Rəbning yolioqa haqarət kəltürgəndə...»** — muxu yərdə «Rəbning yoli» grek tilida pəkət «yol» degən səz bilən ipadilinidu (qünki etikadning nəziridə pəkət bir yolla bardur. 9:2nimu körüng). **«Tirannus isimlik adəmning leksiyihanisida munazirə-muzakirə etküzdi»** — «leksiyihana» yaki «məktəp»: Bu bəlkim pəlsəpə əgitidioğan bir məktəp bolsa kerək. «Munazirə-muzakirə etküzük» — bəlkim ixənmigənlər bilən munazirə kılıx (10-ayətni körüng) wə ixəngənlərgə kəprək təlim berix. ■ 19:9 2Tim. 1:15.

□ 19:10 **«Yəhudiylar bolsun, Greklər bolsun...»** — demək, «Yəhudiylar bolsun, Yəhudi əməslər bolsun...».

**11** Huda Pawlusning kölliri arkılık karamət məjizilərni yarattı. ■ **12** Kixilər hətta կol yaοlık wə pərtuklarnı Pawlusning tenigə təgküzüp, andın kesəllərning yenioqa apirip, ularning üstigə yapatti. Nətijidə, kesəllər sakiyip, yaman rohlar ulardin qikip ketətti.

**13** Lekin xu ətrapta yüridiqan, «jinkəx» Yəhudiyların bəzilirimu Rəb Əysanıng namini ixlitip bakkusi kelip, jin qaplaçkanlar üstidə turup jinlaroqa: «Pawlus jakarlawatkan Əysanıng namidin sanga қattık buyruk berimən!» dəydioqan boldi. □ **14** Bu ixni қılıdioqanlarning arisida Skewa isimlik bir Yəhudi bax kahınınning yəttə oqlimu bar idi. □

**15** Lekin ular կօղլիատմակqi boləqan yaman Roh ularoqa jawabən:

— Əysani tonuymən, Pawlustin həwirim bar, birak əzünglar kim bolisilər?! — dewidi, **16** yaman Roh qaplıxiwalıqan kixi ularoqa etlip qikip, ularni urup xama կlip, ularning üstidin օqalib kəldi. Ular yalingaq wə yarilanoqan hələda əydin կeqip qikip kətti.

**17** Bu ix Əfəsus xəhiri idə turuwatkan barlıq Yəhudiylar wə Greklərgimu məlum bolup, կorkunq həmmisini bastı wə Rəb Əysanıng

---

■ **19:11** Mar. 16:20; Ros. 14:3. □ **19:13** ««jinkəx» **Yəhudiylar»** — məhsus atalmix «jin həydəx կəspi» arkılık pul tapidiqanlar. **«Əysanıng namidin sanga қattık buyruk berimən!»** — grek tilida: «... Əysanıng namidin sanga կəsəm astida buyruymən!». □ **19:14** «**Bu ixni կılıdioqanlarning arisida Skewa isimlik bir Yəhudi bax kahınınning yəttə oqlimu bar idi»** — yaki «Bu ixni կılouqilar Skewa isimlik bir Yəhudi bax kahınınning yəttə oqlı idi».

nami uluqlandi. **18** Nətjidə, nuroqun etikadqlilar burunkı kılqanlirini ikrar kılıp, aldiqa qıktı. ■ **19** Sehırgərlik kılqanlardin nuroqun adəmlər əzlirining sehırgərlik kitab-palnamilirini əkelip *bır yərgə dəwiləp*, kəpqilikning aldida kəydürüxti. Bu kitablarning kimmiti jəmiy əllik ming kümük tənggigə yetətti. □ **20** Xundak kılıp, Rəbning səz-kalami küqgə igə bolup, bərk urup üstünlükkə etti.■

### *Əfəsus xəhiridə topilang kətürülidu*

**21** Bu ixlar yüz bərgəndin keyin, Pawlus kənglidə, Makedoniyə wə Ahaya əlkisidin ətüp Yerusalemoqa berixkə niyət baqlidi. U: — U yərgə baroqandin keyin, Rim xəhirini kərüp kelixim kerək, — dedi.□ ■

**22** Xuning bilən, u əzигə yardıməmdə boluwatkanlardin Timotiy bilən Erastus ikkiylənni Makedoniyəgə əwətiwetip, əzi yənə bir məzgil Asiya əlkisidə turdi. □

**23** Dəl xu qaqla, *Əfəsus xəhiridə Rəbning yoli*

■ **19:18** Mat. 3:6. □ **19:19** «*jəmiy əllik ming kümük tənggə*» — bir tənggigə bir köy kelətti. Xunga həzirki boyiqə jəmiy ikki yerim milyon dollaroqa barawər idi (2006). ■ **19:20** Yəx. 55:11. □ **19:21** «*Pawlus kənglidə... niyət baqlidi*» — grek tilida «Pawlus rohta... niyət baqlidi». ■ **19:21** Rim. 15:25; Gal. 2:1. □ **19:22** «*u əzигə yardıməmdə boluwatkanlardin Timotiy bilən Erastus ikkiylənni Makedoniyəgə əwətiwetip...*» — Pawlusning xuning məksiti ularning bəlkim əzini kutüx üçün wə bəlkim əzining berixiqa təyyarlık kılıx üçün idi (20:1-3ni kərüng).

toopruluk eoir malimaqilik ketrüldi. □ ■

24 Ayal ilah Artemisni suratləp kümük təkqəhəykəllərni yasiöluqi Dimitriy isimlik bir zərgər bar idi. Uning bu ixi hünərwənlərgə kəp payda tapkuzattı. ■ 25 Dimitriy hünərwənlərni wəxuningələr oxhax ixlər bilən xuqulliniwatkan baxka ustilarnı yioqip, ularqa:

— Buradərlər, bizning gülliniximizning bu ix bilən baqlıq ikənlikini bilisilər; 26 hazır həlikı Pawlusning nemə ixlarnı kılıp yürgənlikini anglioqan həm kərgən boluxunglar kerək. U: «Kol bilən yasiwalıqan nərsilər ilahılar əməs» deyix bilən, pəkət Əfəsusta əməs, bəlki pütkül Asiya əlkisiidə degüdək nuroqunlioqan kixilərni կayıl kılıp, azdurup burawatidu. ■ 27 Əmdi hazır bizning bu sodimizələr bətnam qaplax həwpi bolupla կalmay, bəlki böyük ayal ilah Artemisning buthanisimu ərziməs dəp կarilip, hətta Asiya əlkisi wə pütkül jaħan ibadət կilidioqan *bu ayal ilahimizning xan-xəripimu yokılıx həwpigə duq keliwatidu!* — dedi. □

28 Bu səzlərni anglioqan kəpçilik əzəpəkə qəmüp, kayta-kayta:

— Əfəsuslusulkarning Artemisimiz büyütür! — dəp qukan ketrüväkə baxlidi.

□ 19:23 «Dəl xu qaçda, Əfəsus xəhiridə Rəbning yoli toopruluk eoir malimaqilik ketrüldi» — «Rəbning yoli» grek tilida pəkət «yol» deyilidu. ■ 19:23 2Kor. 1:8.

■ 19:24 Ros. 16:16. ■ 19:26 Zəb. 115:4; Yər.

10:3. □ 19:27 «pütkül jaħan ibadət կilidioqan *bu ayal ilahimizning xan-xəripimu yokılıx həwpigə duq keliwatidu!*» — Dimitriyning «ayal ilahimizning xan-xəripi» degən sezi bəlkim Artemisning həywətlik buthanisimini kərsətməkqi boluxi mumkin.

**29** Buning bilən pütkül xəhər malimatang bolup kətti. Halayık Pawlusning səpərdaxliridin Makedoniyəlik Gayus wə Aristarhuslarni tutup sərəp, serk məydaniqa təngla yopurulup mangdi. □ ■ **30** Pawlus halayık arisiqa kirməkqi bolqanidi, lekin muhlislar uning kirixigə yol köymidi. **31** Hətta Pawlusning dostliri bolqan əlkə əməldarlıridin bezilirimu uningoşa həwər yətküzüp, uni serk məydaniqa berixka təwəkkül ķımaslıkqa jekildi.

**32** Əmdi bəzilər buni dəp warkirisa, bəzilər uni dəp warkirixip, pütün sorun warang-qurungoşa toldi; kixilərning kəpinqisi əzlirining nemigə yioqılqanlıqinimu bilməytti.

**33** Yəhudiylar Iskəndər isimlik adəmni aldiqa ittirip qırkıriwidi, kəpqilik uni aldiqa turoquzdi. Iskəndər kəpqılıkkə kol ixariti ķılıp, *Yəhudiylarnı* aklimakqi boldi. □ **34** Birak kəpqilik uning Yəhudiyların ikənlikini bilip ķelip, həmmisi təngla:

— Əfəsuslusluklarning Artemisimiz büyuktur! —

---

□ **19:29 «Halayık ... Gayus wə Aristarhuslarni tutup sərəp, serk məydaniqa təngla yopurulup mangdi»** — Artemisining «büyük buthanisi» yokap kətti, əmma bu serk məydani bütüngə kədər məwjud, uningoşa 25000 kixi siqidu. ■ **19:29** Ros. 20:4; 27:2; Kol. 4:10. □ **19:33 «kəpqilik uni aldiqa turoquzdi»** — bəzi kona kəqürmilərdə «kəpqilik bu ix uningoşa baqliq dəp oylidi» deyildi.

dəp ikki saətqə quşan kətürüp turuxti. □

**35** Ahirda, xəhərning bax mirzisi halayikni tinqlandurup mundak dedi:

— Əy Əfəsusluqlar! Biz Əfəsusluqlarning xəhərining büyük Artemisning buthanisining wə uning asmandin qüvkən süritining kööndioqası ikanlikini bilməydiqan kim bar! □ **36** Bu ixlarni inkar kılalmıqanıkən, əzünglarni besi-welixinglar, baxbaxtaklıq kılmaslıkinglar kerək.

**37** Qünki silər bu kixilərni bu yərgə *sorakşa tartixşa* elip kəldinglar; lekin ular ya buthanilarni buloqıllar ya bizning ayal ilahimizə qupurluk kılouqılardın əməs. **38** Əgər Dimitriy wə uningoşa қoxuloqan hünərwənlərning məlum bir kixinin üstidin xikayiti bolsa, sorakhanilar oquq turmakta wə sorakçı waliylarmu bar. Ular xu yərlərdə bir-biri bilən dəwalaxsun; **39** wə baxka birər məsililiringlar bolsa, rəsmiy sorunda bir tərəp kiliñixi lazımlı. **40** Biz əmdi yənə bugünkü wəkəni topilang dəp ərz kiliñix həwpidə turuwatımız; qünki bu malimanqılığning həq səwəbi kərsitilmigəqkə, hesabinimu berəlməymiz-də!

**41** Bu səzlərni kılıp bolup, u yiçiləqan halayikni tarkitiwətti.

---

□ **19:34** «**Bırak kepqilik uning Yəhudiy ikanlikini bilip kəlip, həmmisi təngla: — Əfəsusluqlarning Artemisimiz büyütür!** — **dəp ikki saətqə quşan kətürüp turuxti**» — halayık Iskəndərni Pawlus bilən munasiwətlik adəm, nemila bolmisun Yəhudiy bolqaqça, butpərəslikkə қarxi bolsa kerək, degən oyda bolqan bolsa kerək. □ **19:35** «**Artemisning ... asmandin qüvkən süriti...**» — yaki «Artemisning ... asmandin qüvkən texi...».

## 20

### *Pawlusning Makedoniya wə Yunanoja қayta berixi*

<sup>1</sup> Topilang besikqandin keyin, Pawlus muhlislarni qakirip, ularni riqbətləndürdi wə ular bilən hoxlixip, Makedoniyəgə karap kətti. □

<sup>2</sup> U xu ətraptiki yurtlarni arilap, etikadqilarni nuroqun səz-təlimlər bilən riqbətləndürgəndin keyin, Yunanqa berip, □ <sup>3</sup> u yerdə üq ay turdi. Pawlus kemigə olturup Suriyəgə mangay dəp turoqanda, Yəhudiylarning uni əltürük suyikəsti bilinip kelip, u Makedoniyə arkılık ķurukluk bilən қaytip ketix kararioqa kəldi. <sup>4</sup> Uningoqa həmrah bolqanlar Beriyalıq Pirrusning oqlu Sopater, Tesalonikalıklardın Aristarhus bilən Sekundus, Dərbəlik Gayus, Timotiy wə Asiya əlkisidin Tikikus bilən Trofimuslar idi. ■ <sup>5</sup> Ular awwal Troas xəhīrigə berip, bizning yetip beriximizni kütüp turdi. □ <sup>6</sup> Biz bolsaq «petir nan heyti» künliridin keyin, Filippi xəhīridin kemigə olturup, bəx kündin keyin Troaskə kelip, ular bilən uqraxtuk wə u yerdə yəttə kün turduk.

<sup>7</sup> Həptining birinqi künü, biz nan oxtuxka jəm bolqanda, Pawlus ətisi kətməkqi bolqaqqa, ja-

- **20:1 «Pawlus muhlislarni qakirip, ularni riqbətləndürdi wə ular bilən hoxlixip...»** — bəzi kona keqürmilərdə «Pawlus muhlislarni qakirip, ularni ķuqaklap ular bilən hoxlixip,...» degən səz deyildi. □ **20:2 «Yunan»** — yaki «Gretisyə». ■ **20:4** Ros. 19:29; 21:29; 27:2; 1Kor. 1:14; Əf. 6:21; Kol. 4:7,10; 2Tim. 4:12; Tit. 3:12. □ **20:5 «Ular awwal Troas xəhīrigə berip...»** — bəlkim kemidə. «...bizning yetip beriximizni kütüp turdi» — «biz» Luqanıng yənə Pawlus bilən billə ikənlilikini kərsitudu.

maətkə səz kılıxka baxlıdi; səzini tün yerimgiqə uzarttı. □ 8 Biz jəm bolğan yüksərikə kəwəttiki əydə nuroqun қara qıraqlar yenip turattı. □ 9 Əwtikus isimlik bir yigit derizidə olturoqanıdı. Pawlus səzləp heli bir yərgə baroqanda, uni mügdək besiwatkanıdı. Andin u oşerk uykuqla ketip, u üçinqi kəwəttin yərgə yıkılıp qüxti. Kəpqilik uni yərdin kətürüp қarisa, u əlüp bolğanıdı. 10 Pawlus pəskə qüxüp, uning üstigə etilip, қuqaklap turup:

Azablanmanglar, u tirikkən! — dedi. ■

11 Kaytidin əygə qikip, nanni oxtup yegəndin keyin, Pawlus ular bilən tang atkuqə uzun səzləxti wə u bu yərdin yoloqa qikti. 12 *Troastikilər* bolsa həliki yigitni əyigə həyat apirip կoydi. Ular buningdin qəksiz təsəlli taptı. □

### *Pawlusning Əfəsus aksakalliri bilən hoxlixixi*

13 Biz bolsaq Pawlustin burun Assos xəhirigə kemə bilən barduk. Qunki Pawlus xu yərgə piyadə baray, silər məndin awwal yetip berip, u yərdə meni kemigə eliwellixni kütünglar,

- 
- 20:7 «**həptining birinqi kün**» — yəni «yəkxənbə kün». «**biz nan oxtuxka jəm bolqanda**» — «nan oxtux»: Əysanıng elümini hatırlıqxın üçün nan oxtuludu («1Kor.» 11:20-34ni kərung). □ 20:8 «**Biz jəm bolğan yüksərikə kəwəttiki əydə nuroqun қara qıraqlar yenip turattı**» — bu qıraqlarning is-tütəklirining eyni կaplıxi bilən 9-ayəttə tiləja elinəqan Əwtikusning uhlap kəlixioqa təsir yətküzgən boluxi mumkin. ■ 20:10 1Pad. 17:21; 2Pad. 4:34. □ 20:12 «**Ular buningdin qəksiz təsəlli taptı**» — eyni grek tekist: «Ular tapşan təsəlli az əməs idi».

dəp orunlaxturoqanidi. <sup>14</sup> Assosta u biz bilən uqraxkandan keyin biz uni kemigə elip Mitulin xəhiringə kəldük. <sup>15</sup> Andin xu yərdin qıkip, ətisi Hiyos arilining udulioqa kelip turduk. Üqinqi künü Samos arilioqa yetip kəlduk wə Trogillium xəhiringidə կonduk; uning ətisi Miletus xəhiringə barduk. □ <sup>16</sup> Qünki Pawlus Asiya əlkisidə kəp wakitni ətküzüwətməslik üçün, dengiz səpiridə Əfəsusta tohtimay ətüp ketixni қarar қılınanı. Səwəbi, u «orma həyti» künini mumkinkədər Yerusalemdə ətküzüx üçün aldiraytti. □ ■

<sup>17</sup> Əmdi Miletus xəhiringidin Əfəsuska adəm əwətip, jamaəttiki aksaқallarni qakirdi. <sup>18</sup> Ular kəlgəndin keyin, u ularoqa mundak dedi:

— Mən Asiya əlkisigə ayaq başkan birinqi kündin tartip, silər bilən կandaq ətkənlikim hərbbinglaroqa məlum. <sup>19</sup> Rəbning hizmitidə hər tərəptə kəmtər bolup, kez yaxlirim təkulgənlikini, xundakla Yəhudiylarning suyikəstliri tüpəylidin beximdin ətkən sinaklıarda qidiqanlıkimni bilisilər, <sup>20</sup> wə yənə məyli ammiwi sorunlarda bolsun yaki

---

□ **20:15 «üqinqi künü Samos arilioqa yetip kəlduk wə Trogillium xəhiringidə կonduk...»** — bəzi kona kəqürmilərdə: «Trogillium xəhiringidə կonduk» degən söz tepilmaydu.

**«ətisi Hiyos arilining udulioqa kelip ... üqinqi künü Samos arilioqa yetip kəlduk wə Trogillium xəhiringidə կonduk; uning ətisi Miletus xəhiringə barduk»** — bu səpar yoli ətəy Əfəsus xəhiringidin ətkənidə (16-ayətni kərung). □ **20:16 «orma həyti»** — Təwratta Yəhudiylər həlkigə bekitilgən tətingi həyt; u həyt «ətüp ketix həyti»din əllik kün keyin bololaşqə, grek tilida «əlliliklik həyti»mu deyilidu. Hazırkı kalendardiki wakit bəlkim 5-ay idi. «Law.» 23-babni kərung. ■ **20:16 Ros. 21:4,12.**

øy-eylərdə bolsun, silərgə təlim bərginimdə, silərgə paydılık bolsila həqnemini ayimay jakarlap, **21** Yəhudiylar həm Greklərgimu Huda aldida towa kılıx wə Rəbbimiz Əysa Məsihgə etikad kılıx kerəklikigə guwahlıq berip jekiligənlikim həmminglarqa məlum. ■

**22** Həzir mana, rohta baqlanıqan һaldə Yerusalemoqa ketiwatimən. U yerdə nemə ixlarning beximoqa qüxicidənlikini ukmaymən; □ **23** Pəkət xuni bilimənki, Mukəddəs Roh mən barənla xəhərlərdə zindan kixənliri wə azab-okubətlərning meni kütüp turidənlikini aldin enik eytip kəlməktə. **24** Lekin mən eż musapəmni tamamlixim, Rəb Əysadin tapxuruwalıqan hizmətni ada kılıxim, yəni Hudanıng mehîr-xəpkəti toqrisidiki hux həwərning toluk guwahqisi boluxum üçün, eż həyatimni kılqə ayimaymən. ■ **25** Mən silər bilən arılıxip, həmminglar arisida yürüp Hudanıng padixaqliğini jakarlidim; əmdi mana manga məlumki, buningdin keyin silərdin həqkim yüzümni կayta kərəlməysilər. □ **26** Xuning üçün, bugün silərgə guwahlıq kılıp eytip

---

■ **20:21** Mat. 3:2; Mar. 1:15; Luğa 24:47. □ **20:22 «mana, rohta baqlanıqan һaldə Yerusalemoqa ketiwatimən»** — «rohta baqlanıqan һaldə» — uni қozqayıdənlik bu təsirning eż rohida yaki Mukəddəs Rohda bolənlikli enik əməs. Pawlusning bu niyiti bu ixta toqra yaki toqra əməs? 21:4-ayəttiki həwərdin կarioqanda, uning xu kət'iy niyiti toqra əməs, dəp oylaxka mayil bolımız. ■ **20:24** Ros. 21:13; Gal. 1:1; Tit. 1:3.

□ **20:25 «Mən silər bilən arılıxip, həmminglar arisida yürüp Hudanıng padixaqliğini jakarlidim»** — muxu yerdə «Hudanıng padixaqliğ» grek tilida pəkət «padixaqlik» bilən ipadilinidu.

köyayki, mən heqbirining ķenioqa kərzdar əməsmən. □ **27** Qünki mən Hudaning toluk məksət-iradisini ķılıqə elip қalmay silərgə bayan ķılıp yətküzüxtin bax tartmidim. **28** Mukəddəs Roh silərni Hudaning jamaitini bekix üçün Uning padisi iqidə yetəkqi ķılıp tikligənidir; əmdi əzünglaroqa həm Θz Oqlining ķeni bilən setiwaloqan barlıq padisi oqa səgək bolunglar! □ ■ **29** Qünki manga ayanki, mən kətkəndin keyin, qilberilər aranglaroqa kirip, padini heq aymaydu, ■ **30** həmdə hətta aranglardınmu bəzilər muhlislarnı əzlirigə tartiwelix üçün həkikətni burmilioqan türlik ixlarnı sezləydi. ■ **31** Xunga, səgək bolunglar, meninq üq yil keçəkündüz deməy, hərbiringlaroqa kəz yaxlirim bilən tohtimay nəsihət berip turoqanlıkimni esinglarda tutunglar.

**32** Əmdi mən silərni Huda oqa wə Uning mehîr-xəpkət yətküzidioqan sez-kalamioqa tapxurimən. Bu sez-kalam etikadinglarnı կuruxka həm pak-mukəddəs ķilinoqan barlıq həlkı arisida iltipat ķilinidioqan mirastın silərni nesip ķilixka

---

□ **20:26 «Silərgə guwahlıq ķılıp eytip köyayki, mən heqbirining ķenioqa kərzdar əməsmən»** — demək, «aranglarda hərkəndək bir kixi hux həwər anglax pursiti bolmay, կutkuzulmioqan bolsa mən buningoqa jawabkar əməsmən» degəndək. □ **20:28 «Hudaning... Θz Oqlining ķeni bilən setiwaloqan barlıq padisi»** — «Θz Oqlining ķeni bilən» grek tilida «Θziningkingin ķeni bilən» degən sezlər bilən ipadilinidir. ■ **20:28** Əf. 1:7; Kol. 1:14; 1Pet. 1:19; 5:2; Wəh. 5:9. ■ **20:29** 2Pet. 2:1. ■ **20:30** Zəb. 41:9; Mat. 16:21; Ros. 1:17; 1Yuha. 2:19.

қадirdur. □ 33 Мән һеңқаған һеңкимдин кијим-кеңек яки алтун-күмүх тама қилип бақміланмән. ■ 34 Силәргө мәлумки, мән иккі билікимгө таинип, өзүмнинг wə һәмраһлirimning һәјитидин қиқтим. ■ 35 Бундақ қилип һәрбір іxlarda мән силәргө muxundak әжир-әмгек arkilik ajiz-һәјәтмәnlөргө yardәm berix lazimlikini, xundakla Rәb Әysa өзи еytқан: «Бәрмәк almaktinmu bәhtliktur» deginini esinglardin qıqarmaslıkinglar kerәklikini көrsәttim.

36 Bu сөzlәrni қилип bolup, u һәemmәylәn bilen birliktә tizlinip olturup dua қildi. ■

37 Һәemmәylәn қattik yiølixip kәtti; Pawlusning boynioqa esilip қуqакlap, қизоqin sөyüxti.

38 Ularni әng azablioqini Pawlusning, «Buningdin keyin yüzümni қayta көрәlmәysilәr» degən сөzi boldi. Keyin, ular uni kemigә qikirip uzitip қоюди.

---

□ 20:32 «Bu сөz-kalam etikadinglarni қuruxқа ... қадirdur» — silerning «etikadinglarni қurux» grek tilida pəkət «silerni қurux» degən bilen ipadilinidu. ■ 20:33 1Kor. 9:12; 2Kor. 11:9; 12:13. ■ 20:34 Ros. 18:3; 1Kor. 4:12; 1Tes. 2:9; 2Tes. 3:8. ■ 20:36 Ros. 21:5.

### Rosul Pawlusning hux hewerni jakarlıqan 3-səpəri



### Rosul Pawlusning hux hewerni jakarlıqan 3-səpəri

## 21

### *Pawlusning Yerusalemoja berixi*

<sup>1</sup> Andin biz ulardin ajrilip qıkkəndin keyin, kemə bilən udul Kos arilioqa қarap yol alduk. Ətisi, Rodos arilioqa, u yərdin Patara xəhirigə barduk. <sup>□</sup> <sup>2</sup> Patarada Fənikiyə rayonıqa baridiqan bir kemini tepip, uningoqa olturup yoloqa qıktuk. <sup>3</sup> Siprus arili kərüngəndin keyin, uni sol

<sup>□</sup> **21:1 «Andin biz ulardin ajrilip qıkkəndin keyin, kemə bilən udul Kos arilioqa қarap yol alduk. Ətisi, Rodos arilioqa, u yərdin Patara xəhirigə barduk»** — bu ayəttiki «biz», «alduk» wə «barduk» deyən səzlərgə қarioqanda, Lukə yənə Pawluska həmrah boldi.

təripimizdə қaldurup өtüp, Suriyəgə karap mengip, Tur xəhiridə қuruklukqa qıktuk. Qünki kemə bu yerdə yüksürməkqi idi. □ 4 U yerdə muhlislarnı tepip, ularning yenida yəttə kün turduk. Ularqə Muğəddəs Rohning wəhiyisi kelip, ular Pawluska ayoqing Yerusalemoja basmisun, dəp nəsihət kıldı. □ ■ 5 Birak biz u yerdə turux waktimiz toxkanda, səpirimizni dawamlaxturduk. Ularning həmmisi, jümlidin hotun-baliliri bizni xəhərning sırtıqıqə uzitip qıktı. Həmmimiz dengiz boyida tizlinip olturup billə dua kıldı. 6 Kuqaklixip hoxlaxkandın keyin, biz kemigə qıktuk, ular əylirigə kaytixti.

7 Tur xəhiridin dengiz səpirimizni dawamlaxturup, ahirida Pitolimays xəhərigə kıldı. U yerdiki ķerindaxlar bilən kərüküp, ularning yenida bir kün turduk. 8 Ətisi, u yerdin ayrılip, Kəysəriyə xəhərigə kıldı. Biz burun *Yerusalemdiki* «yəttə hizmətkar»din biri bolğan,

---

□ 21:3 «*uni , yanı Siprus arilini* sol təripimizdə қaldurup өtüp...» — demək, «uning jənubidin aylinip өtüp...». □ 21:4 «**Ularqə Muğəddəs Rohning wəhiyisi kelip, ular Pawluska ayoqing Yerusalemoja basmisun, dəp nəsihət kıldı**» — «nəsihət kıldı» degənning baxka hil tərjimisi: «nəsihət kılatti». Muğəddəs Roh ularqə Pawlusning Yerusalemdə tartidiqan azabliridin həwər bərgənidi. U allıqاقan baxka yərlərdiki muhlislardın muxu həwərnı anglioğan (20:23). Lekin muxu yerdə Muğəddəs Rohning uningoja «barmisun» degən səzигə ķarioqanda, uning Yerusalemoja berixi Hudanıg iradisi əməs, dəp oylaxka mayilmiz. ■ 21:4 Ros. 20:23; 21:12.

hux həwərqi Filipning əyigə berip қonduk. □ ■

**9** Bu kixining tehi yatlıq қılınmıqan, bexarət-wəhijlərni yətküzidiqan tət kizi bar idi. ■ **10** Biz u yerdə birnəqqə kün turoqandın keyin, Agabus isimlik bir pəyoqəmbər Yəhudiyyə əlkisidin qüxti.

■ **11** Bu kixi bizning aldimizə qə kelip, Pawlusning bəlwəeqini қolioqa elip, əzining put-қolını baqlap:

— Mukəddəs Roh mundak dəydu: — Yəhudiylar bu bəlwəaqning igisini Yerusalemda muxundak baqlap, yat əlliklərning қolioqa tapxuridu! — dedi. □ ■

**12** Bularni anglap, həm biz həm xu yərlik kixilər bilən birlikdə Pawlustin Yerusalemə qə barəmiqin dəp etündük. **13** Lekin Pawlus jawabən:

— Silər nemixə bunqıwala yioqlap, yürükimni ezsilər? Mən Yerusalemda Rəb Əysanıng nami üqün tutğun boluxla əməs, xu yerdə əlüxkimu təyyarmən, — dedi.

**14** Biz uni կayıl kılalmay, ahirida süküt қilip:

— Rəbning iradisi ada kılinsun! — dedük. ■

**15** Bu künlərdin keyin, yüksək-takımızni

□ **21:8** «**Biz burun Yerusalemдiki «yəttə hizmətkar» din biri bolqan, hux həwərqi Filipning əyigə berip қonduk**»

— Yerusalemдiki «yəttə hizmətkar» — 6-babni kərung. ■ **21:8**

Ros. 6:5; 8:29. ■ **21:9** Yo. 2:28-29; Ros. 2:17. ■ **21:10**

Ros. 11:28. □ **21:11** «**Yəhudiylar bu bəlwəaqning igisini Yerusalemda muxundak baqlap, yat əlliklərning kolioqa tapxuridu!**» — 21-36-ayətlərni kərung. Pawlus rimliklarning sorikioqa tartılıdu. Yəhudiylarning ez adəmliridin birini yat əllik kixilərning қolioqa tapxuruxi əzlirigə bək uyatlıq ix bolqaqka, ularning Pawluska bolqan əqmənlikni nahayiti enik turidu.

■ **21:11** Ros. 20:23; 21:33. ■ **21:14** Mat. 6:10; Luq. 11:2; 22:42.

yioqixturup, Yerusalemoja qikip barduk. <sup>16</sup> Kəysəriyəlik muhlislardin birnəqqisi biz bilən səpərdax boldi; ular Minason isimlik bir kixining əyidə konimiz dəp uni birgə elip mangdi; bu kixi Siprusluk, əkeri muhlis idi. □

### *Pawlusning Yakup bilən kerüxüxi*

<sup>17</sup> Yerusalemoja yətkəndə əkerindaxlar bizni huxallık bilən karxi aldı. <sup>18</sup> Ətisi, Pawlus biz bilən billə Yakupni kərgili bardi. Yakup bilən aksakallarning həmmisi u yərgə yioqiloqanıdı.

<sup>19</sup> Pawlus ular bilən salamlaxkandın keyin, Hudanıng əzining hizmiti arkılık əllər arisida kılqan ixlirini bir-birləp ularoqa təpsiliy eytip bərdi. <sup>20</sup> Bularni anglıqlanda, ular Hudaqla mədhiyə okudu, andin Pawluska:

— Kerüwatisən, i əkerindixim, Yəhudiylar iqidə ənənə mingliqan etikad kılqanqılar bar! Ularning həmmisi Təwrat ənənəsi *əməl kılıxka* intayın kizotin ikən. <sup>21</sup> Ular sening tooqrangda: «U əllərning arisida yaxioqan pütün Yəhudiylar ola Musa *pəyəqəmbərgə* tapxurulqonidin yenixni, yəni balılırını hətnə kıldurmaslıknı, Yəhudiylarning ən'ənilirigə riayə kılmaslıknı əgitidu» dəp anglidi. <sup>22</sup> Əmdi əndək kılıx kerək? Qünki halayıq qoşum sening bu yərgə kəlgənlikingni anglap əldidu.

---

□ **21:16 «ular Minason isimlik bir kixining əyidə konimiz dəp uni birgə elip mangdi; bu kixi Siprusluk, əkeri muhlis idi»** — baxka birhil tərjimisi: — «ular bizni (Yerusalemdiki) əyidə kütməkqı bolovan Minason isimlik bir Siprusluknı biz bilən elip, uning əyigə baxlap bardi».

**23** Xunga bizning deginimizdək kılqın: Arimizda kəsəm iqlikən tət adəm bar. □ **24** Sən ularni elip, ular bilən birlikdə Təwrattiki tazilinix қaidisidin etüp, ularning қurbanlıq qıçıqlarını əzüng kətürəgin, andin ular qaqlarını qüxürələydu. Buning bilən, həmməylən sən toqrluluk anglioqanlırinin həmmisining rast əməslikini wə sening əzüng Təwratka tərtipi boyiqə riayə kiliwatlıkingni bilip yetidi. □ **25** Əmma əllərdin bolqan etikadqilarqa kəlsək, biz ularqa pəkətla butlaroqa ataloqan nərsilərni yeməslik, ķanni wə boop soyuloqan һaywanning gəxinimu yeyixtin wə jinsiy buzuklukṭın əzlirini saklax toqrluluk կararımızni ətkənki hət arkılık ukturduk. ■

**26** Buning bilən, Pawlus u kixilərni elip, ətisi əzi ular bilən billə tazilinix қaidisini ətküzüxti; andin u ibadəthanişa kirip, *kahinlaroqa* əzlirining paklinix mudditining

□ **21:23 «Arimizda kəsəm iqlikən tət adəm bar»** — «kəsəm iqlikən» Hudanıng aldida iqlikən; bu Hudanıng razılığını elix üçün yaki uningoşa təxəkkür eytix üçün bolqan bolsa kerək. Bundaq ķilixi əməliyəttə «yengi əhdə»gə muwapiq əməs, bəlkı «kona əhdə»gə ait ix idi. □ **21:24 «tazilinix қaidisidin etüp...»** — «tazilinix» ibraniy tilida bolsa «taħarət». Yaküplar eytikan xu «Təwrat қanunişa əməl ķilişka intayin ķizoqın» bolqan Yəhudiy etikadqilar bəlkim Pawlusni «Yəhudiy əməslər»ning zeminliridin etüxi bilən «napak boldi» dəp կarixi mumkin idi. «Ular qaqlarını qüxürələydu» — Təwrat, «Qəl.» 6:13-20ni kerüng. «Nazariyalar» Huda aldida duasining iltija ķilinixi üçün yaki təxəkkür eytixi üçün qaqlarını uzun կoyuwitətti. Kəsəmning mehliiti toxkanda, awwal қurbanlıq sunup andin qaqlarını qüxürüwetətti. ■ **21:25** Yar. 9:4; Mis. 20:3; Ros. 15:23; 1Kor. 8:1.

қақан toxudioqanlıki, yəni hərkəysisi üçün kurbanlık kılıniixning կaysı künü bolidioqanlıkini ukturup կoydi. □ ■

### *Pawlusning ibadəthanida tutğun kılıniixi*

27 Yəttə künlük muddət toxuxka az қaloqanda, Asiya əlkisidin kəlgən bəzi Yəhudiylar Pawlusni ibadəthanida kərüp, halayikni կutritip, uningoqa kol selip: 28 — Əy Israillar, yardımədə bolunglar! Həmmə yərdila, həmmə adəmğə həlkimizgə, Təwrat қanuniqa wə ibadəthaniqa karxi səzlərni əgitiwatkan adəm dəl xu. Uning üstigə, u yənə Greklərni ibadəthanimizə baxlap kirip, bu mukəddəs jayni bulqıdi! — dəp quşan ketürdi 29 (ularning bundak deyixinining səwəbi, əslidə ular xəhərdə Əfəsuslusluq Trofimusning Pawlus bilən billə bolqanlıkini kərgənidi wə Pawlus uni ibadəthaniqa baxlap kırğən, dəp oylioqanidi). □ ■

30 Xuning bilən, pütün xəhər zilziliğə kəldi. Halayik tərəp-tərəptin yüksürüp kelip, Pawlusni tutup, ibadəthanidin sərəp elip

- 
- 21:26 «... Pawlus u kixilərni elip, ətisi əzi ular bilən billə tazilinix կaidisini ətküzüxti; andin u ibadəthaniqa kirip, ... hərkəysisi üçün kurbanlık kılıniixning կaysı künü bolidioqanlıkini ukturup կoydi» — bu ix, yənə Yakupning təxəbbus kılɔjini həmdə uningoqa Pawlusning қoxuluxi, uning bu tət kixi bilən «tazilinix»i wə ular bilən billə kurbanlık kılıxi tooqruluq «қoxumqə səz»imizni kərüng. ■ 21:26 Ros. 24:6.
  - 21:29 «... əslidə ular xəhərdə Əfəsuslusluq Trofimusning Pawlus bilən billə bolqanlıkini kərgənidi» — Əfəsuslusluq Trofimus Yəhudiyyə əməs, grek idi, əlwəttə. ■ 21:29 Ros. 20:4; 2Tim. 4:20.

qikti. Ibadəthanining dərwaziliri dərhal takıwetildi. □ 31 Bu top adəm Pawlusni *urup* əltürüwətməkqi bolup turoqanda, pütkül Yerusalemni malimanqlik kaplap kətkənlikи toqrisidiki bir həwər u yerdə turuxluq *Rim* kismining mingbexi ola yətküzüldi. □

32 Mingbexi dərhal ləxkər wə birnəqqə yüzbexini elip, top-top adəmlərni basturuxka yığırüp kəldi. Mingbexi wə əskərlərni kərgən halayık Pawlusni uruxtin tohtidi. 33 Mingbexi aldioqa ətüp, ləxkərlərni Pawlusni tutup ikki zənjir bilən baqlaxka buyrudi. Andin u:

— Bu adəm kim? U nemə gunah kıldı? — dəp soridi.■

34 Lekin *topilangqilar*ning iqidə bəzilər uni desə, bəzilər buni deyixip warkirixatti. Malimanqlik tüpəylidin mingbexi həkikiy əhwalni eniklaxka amalsız kelip, ahir Pawlusni kəl'əgə elip ketixni buyrudi. 35 Lekin Pawlus kəl'əning pələmpiyigə kəlgəndə, topilangqilar tehimu zorawanlixip kətkəqkə, ləxkərlər uni ketürüxkə məjbur boldi. 36 Qunki ularning kəynidin top-top adəmlər əgixip mengip:

— U yokitilsun! — dəp warkirixatti.■

### *Pawlusning guwahlıq berip aklinixi*

- 21:30 «Halayık tərəp-tərəptin yığırüp kelip, Pawlusni tutup, ibadəthanidin sərəp elip qikti. Ibadəthanining dərwaziliri dərhal takıwetildi» — məksiti xübhisizki, ibadəthanining əzidə əlamətli qalaymikanqlik qikmisun üçün idi.
- 21:31 «Ləxkər kismining mingbexi» — grek tilida «hiliark»; əməliyəttə 600 əskərni baxçuratti. ■ 21:33 Ros. 21:11. ■ 21:36 Lukə 23:18; Yh. 19:15; Ros. 22:22.

**37** Kələgə əkirilixigə az қалоqanda, Pawlus mingbexiəqə:

— Sizgə bir eɔiz səz kilsam bolamdikin? — dəp soridi.

Mingbexi: — Grekqə biləmsən? **38** Undakta, ilgiri isyan kətürüp, «hənjərqi қatillar»din tət ming adəmni baxlap qəlgə keletal kətkən həlikə Misirlik əməsmusən? — dəp soridi. □

**39** Lekin Pawlus: — Mən Yəhudi, Kilikiyə əlkisidiki uluq xəhər Tarsusning pukrasimən. Halayıkka birnəqqə eɔiz səz kiliximoqa ijazət kililixirinizni ətünimən, — dedi. ■

**40** Mingbexi ijazət beriwidi, Pawlus pələmpəydə turup, halayıkka kol ixariti kıldı. Қattık jimjitlik baskanda, u ibraniy tilida səzləxkə baxlap: — □

## 22

**1** — Kərindaxlar wə ata-bowilar! Əmdi əzümni aklax səzlirimgə կulaq salqaysılər, — dedi.

**2** Ular Pawlusning ibraniy tilida səzliginini anlap, tehimu jim boluxti. U səzini dawam kıldı:

**3** — Mən bir Yəhudi, Kilikiyədiki Tarsus xəhiri idə tuquldum; lekin bu xəhərdə bekip

□ **21:38 «hənjərqi қatillar»** — Rim imperiyəsigə karxi turoqan əng əxəddiy siyasiy ekim idi. Ular adəm əltürükə ixlitidioqan əng yahxi kəridiqan կoral kiyim iqidə yoxuruxka կolaylıq bolqan hənjər idi. ■ **21:39** Ros. 9:11,30. □ **21:40 «u ibraniy tilida səzləxkə baxlap..»** — «ibraniy tilida» — Aramiy dialektida boluxi mumkin.

qong қılindim, Gamaliyəlning қол astida ata-bowilirimizə tapxuruloğan Təwrat қanunining zir-zəwərlirini қoymay əginip təlim-tərbiyə aldim. Mən silərning bugün bolqininglarqa ohxax, Huda yolioqa intayın kizəqin idim. □ ■

**4** Mən bu yoldikilərni hətta əltürükinqə ziyankeşlik қılıp, ularni ər-ayal deməy tutkun қılıp zindanoqa saldurdum. □ ■ **5** Bu toopruluk bax kahin wə aliy kengəxmidi ki barlıq akşakallarmu manga guwahqidur. Mən ulardin Dəməxktiki Yəhədiy ķerindaxlarqa yeziloğan hətlərni tapxuruwelip, xu yerdə turuwatkan bu *yoldikilərni* jazalax üçün, ularni tutkun қılıp Yerusalemoqa apirimən dəp yoloqa qıkkənidim.

**6** Əmdi xundak boldiki, səpər қılıp Dəməxkə yekin laxkanda, qüvkə yekin, tuyuksız asmandın küqlük bir nur qüxp, ətrapimni yorutuwətti. ■ **7** Mən yərgə yıkılıp kəttim, andin manga: «Saul, Saul, Manga nemixə ziyankəşlik ķilisən?» degən awazni

- **22:3 «Mən... Gamaliyəlning қол astida ata-bowilirimizə tapxuruloğan Təwrat қanunining zir-zəwərlirini қoymay əginip təlim-tərbiyə aldim»** — okurmənlərning esidə bolsa kerəkki, Gamaliyəl dangki qıkkən Təwrat əliması idi (5:24). Grek tilida «(Mən) Gamaliyəlning ayaqlırining alidda ... təlim-tərbiyə aldim» deyildi. ■ **22:3** Ros. 5:34; 9:11; 21:39; 2Kor. 11:22 □ **22:4 «Mən bu yoldikilərni hətta əltürükinqə ziyankeşlik қılıp, ularni ər-ayal deməy tutkun қılıp zindanoqa saldurdum»** — «bu yoldikilərni» — Məsih yolidikilərni, deməkqi. Grek tilida pəkət «bu yolni» deyildi; tingxioquqilar həmmisi uning «Məsih Əysanın yoli»ning gepini ķiliwatqınıni bilgən bolatti. ■ **22:4** Ros. 8:3; 9:1; 26:9; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13. ■ **22:6** 1Kor. 15:8; 2Kor. 12:2.

anglidim. <sup>8</sup> «I Rəb, sən kimsən?» dəp sorisam, U manga: — «Mən sən ziyankəxlik kiliwatkan Nasarətlik Əysadurmən!» dedi. <sup>9</sup> Mən bilən billə mengiwatkanlar u nurni kərgən bolsimu, lekin manga kılıqan səzlərni qüxənmidi. □ ■ <sup>10</sup> Mən yənə, «I Rəb, nemə kilişim kerək?» dəp sorisam, Rəb manga, «Ornungdin tur, Dəməxkə kir, xu yərdə sən ada kılıx bekitilgən ixlarning həmmisi toopruluk sanga eytip berilidu!» dedi. <sup>11</sup> Həlikı nurning julalığının kezlim kerməs bolup қaldı. Yenimdikilər қolumdin yetəkləp, Dəməxkə elip kirdi.

<sup>12</sup> U yərdə Təwrat қanuniqa ihlas baqlıqan, Dəməxktiki barlıq Yəhədiylarning hərmitigə sazawər bolqan Ananiyas isimlik bir kixi bar idi. ■ <sup>13</sup> U kelip, yenimda turup: «Kerindax Saul, bexingni kətürüp қara!» dedi. Mən xuan beximni kətürüp қarap uni kerdum. <sup>14</sup> U manga: «Ata-bowiirimizning Hudasi seni iradisini bilixing, Həkkaniy Bolouqını kərəxüng wə uning aozzidin qıkkən awazni anglixing üçün allıqəqan tallidi. □ <sup>15</sup> Qunki sən pütün insanlar al-dida kərgən-anglioqanlıringoşa Uning guwahqisi bolisən! <sup>16</sup> Xundak ikən, sən yənə nemigə һayal bolisən? Ornungdin turup, Uning namiqə nida

- 
- **22:9 «...lekin manga kılıqan səzlərni qüxənmidi»** — yəki «... lekin manga kılıqan səzlərni anglimaptu». Bu adamlar bir awazni anglidi, lekin nemə dəwatkanlıqini bilmidi (9:7ni kərung). ■ **22:9** Dan. 10:7. ■ **22:12** Ros. 9:17. □ **22:14 «aAta-bowiirimizning Hudasi seni iradisini bilixing, Həkkaniy bolouqını kərəxüng wə uning aozzidin qıkkən awazni anglixing üçün allıqəqan tallidi»** — «Həkkaniy Bolouqi» Məsihni kərsitudu, əlwəttə.

ķılıp qəmüldürülüp, gunahlıringni yuquzotin!» dedi.

**17** Xundak boldiki, Yerusalem oja kaytip kəlginimdin keyin, ibadəthanida dua kiliwatkinimda, bir əqayibanə kərünük meni oruwaldi **18** wə Rəbning manga: «Qapsan bol, Yerusalem din dərhal kət. Qünki ular sening manga ķılqan guwahlıqıngni kobul kilmaydu!» dəwatkanlığını kərdüm.■

**19** Mən, «I Rəb, ular mening Sanga etikad ķılqanlarnı zindanoqa solap, hərbir sinagoglar oqa kirip ularnı uroqanlığımı bilidu.

■ **20** Sening guwahqıng boloqan Istipanning kəni təkülgini də, mənmu yenida turup uni əltürgənlərning kilmixliri oqa қoxulup, ularning kiyimlirigə қarap bərdim!» — dedim. ■ **21** Bırak u manga: «Kətkin! Seni yıraktiki əllərgə əwətimən!» — dedi.■

**22** Pawlus muxu sözni degüçə halayıq uningoja կulak seliwatatti. Lekin buni anglap ular awazını kətürüp:

— Undak bir kixi yər yüzidin yokitilsun! U tirik turuxka layik əməs! — dəp quqan selixti.□ ■

**23** Ular qirkirixip, qapan-yepinqilirini selip taxlap, topa-qang soruwatkanda, **24** mingbexi

---

■ **22:18** Mat. 10:14. ■ **22:19** Ros. 22:4. ■ **22:20** Ros. 7:58; 8:1. ■ **22:21** Ros. 9:15; 13:2; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7; 2Tim. 1:11. □ **22:22** «Lekin buni anglap ular awazını kətürüp: — Undak bir kixi yər yüzidin yokitilsun!

U tirik turuxka layik əməs! — dəp quqan selixti» — demisəkmu, ularning Pawlus bu sözünü ketürəlməslikining səwəbi, Hudanıng söz-kalamını əzliri intayın pəs kəridiqan «yat əllər»gə yətküzüxkə hərgiz bolmayıdu, dəydioqan kəzkaraxta idi.

■ **22:22** Ros. 21:36.

Pawlusni kəl'əgə elip kirip ketixkə əmr қiliwidi, halayıkning uningoja nemə üqün bundak qukan salidioqanlığını eniklax üçün ləxkərlirigə uni қamqılap sorak қılıxni buyrudi. □ 25 Lekin ular Pawlusni қamqı lax üçün oqlaqlitip baqlıqanda, u yenida turoqan yüzbexiōja:

— Bir Rim pukrasini jinayiti bekitilməyla қamqılıxinglar қanunoja uyğunmu? — dedi. □

26 Bu sezni angliojan yüzbexi mingbexining aldiqə berip:

— Siz nemə ix қılay dəwatisiz? Qünki u kixi Rim pukrasi ikən! — dedi.

27 Mingbexi Pawlusning aldiqə berip, uningdin:

— Manga eytkin, sən rasttinla Rim pukrasimu?

— dəp soridi.

— Rast, dedi u.

28 — Mən nahayiti yukarı bahada muxu pukralıkkə igə boldum, — dedi mingbexi.

Pawlus:

Əmma mən tuquluxumdinla xundak! — dedi.

29 Xuning bilən, uni sorakka tartmaqçı bolqan

---

□ 22:24 «**Mingbexi ... Halayıknıng Pawluska** nemə üqün bundak qukan salidioqanlığını eniklax üçün ləxkərlirigə uni қamqılap sorak қılıxni buyrudi» — «қamqılap sorak қılıx» bolsa rimliklər guman kılqan adəmlərni gunahı bar dəp hesablap, «həkikətni eniklax üçün» ularni kıynax bilən sorak kılatti (ularning «қamqa»liri kəp tasmılık bolup, hər tasmisiqə hərtürlük temür-səngək parqılıri baqlanıqanidi). Əmma rimlik pukralar bolsa undak muamilidin halas idi.

□ 22:25 «**lekin ular Pawlusni қamqı lax üçün oqlaqlitip baqlıqanda...**» — «oqlaqlitip baqlıqanda»: Rimliklər sorakka tartılıquqını қamqı lax üçün uning ikki kolını baqlıap əqliqini kerip turozıdu. Baxka birhil tərjimisi «Pawlusni tasmları bilən oqlaqlatkanda,...».

ləxkərlər dərhal uningdin əzlini qətkə aldi. Mingbeximu uning Rim pukrası ikənlikini bilip, uni baqlatkanlıki tüpəylidin korkup kətti. □

### *Pawlusning aliy kengəxmidə əzini aklixi*

30 Mingbexi Yəhudiylarning Pawlusning üstidin kılqan xikayitining həkikiy səwəbini biliq üqün, ətisi uni yexip, bax kahinlar wə pütün aliy kengəxmidikilərning bir yərgə yioqilixini buyrudi. Andin Pawlusni elip kelip, ularning aldioqa turoquzdi.

## 23

<sup>1</sup> Pawlus aliy kengəxmə həy'ətlirigə tikilip turup: Kərindaxlar, mən bugüngi qə Hudanıng aldida pak wijdanda mengip kəldim, — dedi. ■

<sup>2</sup> Buni anglioqan bax kahin Ananiyas *Pawlusning* yenida turoqanlar oqa uning aqzioqa uruxni buyrudi. ■ <sup>3</sup> Pawlus uningoqa:

— Huda seni uridu, əy akartiloqan tam! Sən u yerdə meni Təwrat əhanuni boyiqə sorakka tartixka olturisən, lekin Təwrat əhanunioqa hilap

□ 22:29 «Xuning bilən, uni sorakka tartmaqçı bolovan ləxkərlər dərhal uningdin əzini qətkə aldi. Mingbeximu uning Rim pukrası ikənlikini bilip, uni baqlatkanlıki tüpəylidin korkup kətti» — 24-ayəttiki izahatni körüng. Rim pukralirini jinayıti bekitməyla baqlaxmu əhanunsız ix idi.

■ 23:1 Ros. 24:16. ■ 23:2 1Pad. 22:24; Yər. 20:2; Yh. 18:22.

halda meni urunglar dəp buyrudingəy?!

— dedi. □ ■

<sup>4</sup> — Sən Hudanıng bax kahinioğa axundak  
häkarət kəltürəmsən?!

— deyixti yenida turoqanlar. <sup>5</sup> Pawlus:

— I kerindaxlar, mən uning bax kahin ikənlikini  
bilməptimən. Qünki Təwratta: «Həlkıngni  
idarə kılquqining yaman gepini kılma!» dey-  
ilgən, — dedi. □ ■

<sup>6</sup> Lekin Pawlus ularning bir kışmining Sadukiyy,  
yənə bir kışmining Pərisiyələr ikənlikini bilip,  
aliy kengəxmidə yukarı awaz bilən:

— Kerindaxlar, mən bolsam Pərisiyəldin  
bolimən wə Pərisiyərning pərzəntimən.  
Mən əlgənlər kayta tirilixkə baqlıqan ümid  
toqrluluk bu yerdə sorakka tartiliwatimən!

— dəp warkiridi. ■

<sup>7</sup> U bu səzni deyixi bilənla, Pərisiyələr bilən  
Sadukiylar arisida jedəl-oqowqa қozqılıp,  
kengəxmidikilər ikkigə bəlünüp kətti <sup>8</sup> (qünki  
Sadukiylar əlgənlərning kayta tirilixi, yaki  
pərixtə yaki rohlar məwjud əməs, dəydu. Lekin  
Pərisiyələr həmmisini etirap kılıdu). ■ <sup>9</sup> Buning  
bilən qattık bir quşan-sürən kətürülüp, Pərisiy  
tərəpdarı bolqan bəzi Təwrat ustazlıri ornidin  
turup:

- 
- **23:3 Huda seni urudu, əy akartiloqan tam!** — Pawlus-  
ning «akartiloqan tam» degini, «sirti ap'aq kərünidioqan, iqi  
pəkət patqak-laydin bolqan sahtipəzsən» degən mənidə. «Əz.»  
13:8-16nimü kərung. ■ **23:3** Qan. 17:9. □ **23:5 «Həlkıngni  
idarə kılquqining yaman gepini kılma!»** — Təwrat, «Mis.»  
22:28. ■ **23:5** Mis. 22:27. ■ **23:6** Ros. 24:21; 26:6; Fil. 3:5.  
■ **23:8** Mat. 22:23; Mar. 12:18; Luq. 20:27.

— Biz bu adəmdin həqkandaq əyib tapalmiduk! Bir roh yaki pərixtə uningoşa səz ķilən bolsa nemə boptu! — dəp ķattık munaziriləxti. ■

**10** Quşan-sürən tehimu küqiyip kətkəqkə, mingbexi *Yəhudiylarning Pawlusni tartixturup titmatitma* ķiliwetixidin қorkup, կisimoşa zalən qüxüp uni ularning arisidin zorluk bilən tartip qikip, kəl'əgə əkirip ketixini buyrudi.

**11** Xu künü keqisi, Rəb Pawlusning yenida turup: — Jasarətlik bol! Qünki Yerusalemda Mən toqramdiki ixlaroşa toluk guwahlıq bərginingdək, Rim xəhəridimu xundak guwahlıq ķilixing mukərrər bolidu! — dedi. ■

### *Pawlusni əltürüüx suyikəsti*

**12** Ətisi ətigəndə, Yəhudiylar Pawlusni əltürüxnı kəstləp, uni əltürmigüqə həqnərsə yeməymiz, iqməymiz, dəp ezlirigə ləniti bir kəsəmni ķılıxti.

■ **13** Bu suyikəst kəsimini iqliklər kırıq nəqqə kixi idi. **14** Ular bax kaһinlar wə aksakallarning aldi oja berip:

— Biz Pawlusni əltürmigüqə həqnərsə tetimaslıkka ķattık kəsəm iqtuk. **15** Həzir silər wə aliy kengəxmə uning ixlirini tehimu təpsiliy təkxürüxnı bahənə ķılıp, wəkil əwitip uni kengəxmigə elip kelixni mingbexidin tələp ķilinglar. U bu yərgə yekin kəlməyla uni jayliwetixkə təyyar turimiz, — dedi.

**16** Lekin Pawlusning singlisining oqlı bəktürmidin həwər tepip kəl'əgə kirip,

---

■ **23:9** Ros. 25:25; 26:31. ■ **23:11** Ros. 18:9. ■ **23:12** Ros. 23:21,29,30.

Pawluska məlum kılıp köydi. **17** Buning bilən Pawlus yüzbexiliridin birini qakırtıp, uningoşa: — Bu balını mingbexi bilən kərüxtürüp koysingiz. Qünki uningoşa məlum kılıdioqan ixi bar ikən, — dedi.

**18** Yüzbexi uni elip mingbexining aldioqa baxlap kirip:

— Məhbus Pawlus meni qakırtıp, bu balını siz bilən kərüxtürüp köyuxumni tələp kıldı. Qünki uning sizgə məlum kılıdioqan ixi bar ikən, — dedi.

**19** Mingbexi uni қolidin tutup, bir qətkə tartip:

— Manga məlum kılıdioqan nemə ixing bar? — dəp soridi.

**20** U jawabən mundak dedi:

— Yəhudiylar Pawlusning ixlirini təpsiliy təkxürəyli dəp səwəb kərsitip əzliridin ətə uni aliy kengəxmigə elip berixni tələp kılıx üçün til biriktürüxti. ■ **21** Ularqa kayıl bolmioqayla, qünki қırıqtın artuk adəm uni paylap turidu. Ular Pawlusni eltürmüqə həqnərsə yeməymiz, iqməymiz, degən қarqıx kəsimigə baqlınıptu. Ular hazır əzlirining ularning təlipigə makul boluxlirini kütüp turidu.

**22** Mingbexi uningoşa:

— Bu ixni manga məlum kılıqanlığın ni həqkimgə tinma! — dəp tapilap, balını kayturdi.

### *Pawlusning waliy Feliksə tapxuruluxi*

**23** Mingbexi yüzbexidin ikkini qakırtıp:

— Ikki yüz piyadə ləxkər, yətmix atlıq ləxkər wə ikki yüz nəyziwaz ləxkərni bugün keqə saat tokkuzda Kəysəriyə xəhiringə қarap yoloqa qılıqxıa hazırlanglar! □ 24 Xuning bilən billə, Pawlusni waliy Feliksning yeniəsa sak-salamət yətküzük üçün, uning minixigə ulaoqlarnı təyyarlanglar! — dəp buyrudi. □

25 Mingbexi *Felikskə* mundak bir hət yazdi: —

26 «Hərmətlik waliy Feliks janabliriqa Klawdiyus Lisiyastin salam!

27 Uxbu adəmni Yəhudiylar tutuwaloqan bolup, uni əltürməkqi bolqanda, uning Rim pukrası ikənlikini bilip yetip, kisimni baxlap berip uni kutkuzdum. □ ■ 28 Mən ularning bu kixi üstidin қılqan xikayitining nemə ikənlikini eniklimakqi bolup, uni Yəhudiylarning aliy kengəxmisisigə elip bardim. 29 Əməliyəttə ularning uning üstidin қılqan xikayitining əzlirining Təwrat қanuniəsa dair dətalax məsililərgə munasiwətlik ikənlikini bayğıdim, bırak uningdin əlüm jazası berixkə yaki zindanqa

---

□ 23:23 «**nəyziwaz ləxkər**» — bu səzning toluq mənisi naməlum. «**keqə saat tokkuzda**» — grek tilida «keqidiki üqiniqi saettə». □ 23:24 «**Pawlusni waliy Feliksning yeniəsa sak-salamət yətküzük üçün, uning minixigə ulaoqlarnı təyyarlanglar!**» — «ulaoglarnı təyyarlanglar!» — bir ulaoq əməs. Mingbexi Pawlusni Yerusalemın 100 kilometr yırak bolqan Kəysəriyəgə bihətər yətküzükə kapalətlilik kılıx üçün hazırlanmış kəp ulaoqlar, əlwəttə. □ 23:27 «**Yəhudiylar ... uni əltürməkqi bolqanda, uning Rim pukrası ikənlikini bilip yetip, kisimni baxlap berip uni kutkuzdum**» — mingbexi Lisiyas əməliyəttə Pawlusni tutkandın keyinla uning Rim pukrası ikənlikini bilgənidi. ■ 23:27 Ros. 21:33.

taxlaxka layik birər xikayət қılouqdək ixni tapalmidim. <sup>30</sup> Keyin, Yəhudiylarning uni əltürüwetix kəstidə yürüwatqanlıki həkkidiki ahbarat manga məlum қılınoqanda, dərhal uni siligə yellattim wə xuning bilən billə, uningoşa ərz қılouqilarning əzlirining aldida xikayətlirini eytixini buyrudum. Həyr!».

<sup>31</sup> Ləxkərlər əmdi buyruk boyiqə Pawlusni keqiləp Antipatris xəhiriğə yətküzdi. □

<sup>32</sup> Ətisi, atlıq ləxkərlər Pawlusni elip mengixka qaldurulup, қalıqan ləxkərlər *Yerusalem*diki kəl'əgə kaytip kəldi. <sup>33</sup> Atlıklar Kəysəriyəgə kirip, hətni waliyoşa tapxurdi wə Pawlusnimu uning aldida həzir қıldı. <sup>34</sup> Waliy hətni okuqandan keyin, Pawlusning կaysi əlkidin ikənlikini sorap, uning Kilikiyədin kəlgənlikini biliq, □ <sup>35</sup> Uningoşa:

— Üstüngdin ərz қılouqilar kəlgəndə ixliringni toluq anlaymən, — dedi wə uni Hərod hanning

---

□ **23:31 «Ləxkərlər ... Pawlusni keqiləp Antipatris xəhiriğə yətküzdi.»** — Antipatris Yerusalemın 55 kilometr yiraq, Yerusalem bilən Kəysəriyəning otturisida. □ **23:34 «Waliy ... Pawlusning կaysi əlkidin ikənlikini sorap,...»** — waliyning «կaysi əlkə?» degən soali grek tilida «կaysi hil əlkə» deyildi. İkki hil əlkə bar idi: (1) imperator əzi biwasitə baxquridioqan; (2) wasitilik baxquridioqan. Pawlus ikkinçi hil əlkidin bolqan bolsa, waliy əzi Pawlusning dəwasini biwasitə bir tərəp kılalaytti.

ordisida nəzərbənd kılıp қоюxni buyrudi.□

## 24

### *Yəhudiylarning Pawlus üstdidin xikayət klixı*

**1** Bəx kündin keyin, bax kahin Ananiyas akşakallardin birnəqqəylən wə Tərtullus isimlik bir adwokat bilən Kəysəriyəgə qüxüp, Pawlus tooqrisidiki rəsmiy xikayətlirini waliyoqa sundı.

■ **2-3** Pawlus qakırtılıp, Tərtullus uning üstdidin xikayət kılıp mundak dedi:

— Hərmətlik Feliks janablıri! Biz əzlirining kol astılırında hər tərəptin aman-esənlikkə nesip bolup kəlməktimiz wə aldin kərərlikliri bilən həlkımız arısida dana islahatlar barlıkqə kəltürülməktə, biz bu ixlardın hər wakıt, hər jayda toluk minnətdarlıq bilən bəhriمان boluwatımız.□ **4** Bırak əz wakıtlarını kəp elip

□ **23:35** «... uning Kilikiyədin kəlgənlikini bilip, uningoşa:

— Üstüngdin ərz kılouqilar kəlgəndə ixliringni toluk anglaymən, — dedi...» — Kilikiya (həzirki ximaliy türkiyidə) Qanaan (Pələstin)din yırak jay idi, u bəlkim Feliks baxķuridioğan jay bolmisa kerək. Kilikiyə xunqə yırak boloqaqka, Pawlusni xu yərgə yalap mangdurmay, bu ixni əzüm təkxürəy degən kararoğa kəlgən boluxi mumkin. ■ **24:1** Ros. 23:2. □ **24:2-3**

«biz əzlirining kol astılırında hər tərəptin aman-esənlikkə nesip bolup kəlməktimiz» — yaki «biz əzlirining kol astılırında uzundin buyan aman-esənlikkə nesip bolup kəlməktimiz».

«aldin kərərlikliri bilən həlkımız arısida dana islahatlar barlıkqə kəltürülməktə, biz bu ixlardın hər wakıt, hər jayda toluk minnətdarlıq bilən bəhriمان boluwatımız» — bəzi rimlik tarixqılarning hatırılırı boyiqə, Feliks əməliyəttə aqkəz, rəhimsiz wə қabiliyətsiz adəm idi.

köymaslikim üçün, xəpkətliri bilən səzimizni kişkila anglaxlirini etünüp soraymən. □ 5 Qünki biz xuni tonup yəttükki, bu adəm balahor bolup, pütkül jahandiki Yəhudiyalar arisida majiratopilang pəyda kılıxni küxkürtküqi, xundakla «Nasarətliklər» dəp ataloqan məzhəpning kattiwaxliridin biridur. 6-7 U bizning ibadəthanimiznimu buloqimakçıqı bolqanidi. Xunga, biz uni tutuwalduk wə uni eż ənanımız boyiqə sotlayttuk. Lekin mingbexi Lisiyas əxəddiy zorluq bilən uni əllirimizdin tartiwaldi wə uningoşa ərz kılələşqilarnı ezlirining aldiqə kelixkə buyruqanidi. □ ■ 8 Uni sorak kılıp kərsilə, bizning uningoşa kılıqan ərzlimizning toqrlılığını bilip yetidila!

9 Sorunda bolqan Yəhudiyarmu uning eytənirlioşa əlləşdirdi: Rast, rast, dəp xikayətni küqəydi.

### *Pawlusning ezzini aklixi*

10 Waliy Pawluska söz kılıqın dəp əlləşdirdi: — Mən silining uzun yillardın beri bu həlkəni sorap kəlgənliklirini bilgəqkə, hatırjəmlik bilən

□ 24:4 «eż wəkitlirini kəp elip köymaslikim üçün...» — yəni «əzlini artukqə awarə kılmaslik üçün...». □ 24:6-7 «u bizning ibadəthanimiznimu buloqimakçıqı bolqanidi....» — bəzi kona kəqürmilərdə: «wə uni eż ənanımız boyiqə sotlayttuk. Lekin mingbexi Lisiyas əxəddiy zorluq bilən uni əllirimizdin tartiwaldi wə uningoşa ərz kılələşqilarnı ezlirining aldiqə kelixkə buyruqanidi» deyən səzlər muxu yerdə təpilməy, pəkət «u bizning ibadəthanimiznimu buloqimakçıqı bolqanidi» deyildi. ■ 24:6-7 Ros. 21:28.

aldilirida өзүм тоғрамда jawab berimən. **11** Asanla bilələydilik, mən Yerusalemoqa ibadət kılıxka barəqinimdin həziroqıqə pəkət on ikki künla etti. **12** Ular mening ibadəthanida birər adəm bilən munaziriləxkinimni kərmigən, yaki sinagoglarda yaki xəhərdə ammini topilangəla կutratkanlıkimnimu ھeq kərmidi. ■ **13** Ular yənə hazır janablirioqa mening üstümdin kılɔqan xikayətlirigə ھeq ispatmu kəltürəlməydu.

**14** Birak siligə xuni etirap kılımənki, mən ular «məzhəp» dəp atıqan yol bilən mengip, Təwratta wə pəyəqəmbərlərning yazmilirida pütülgənlərningmu həmmisigə ixinip, atabowilirimning Hudasiəqa ibadət kılımən. □

**15** Mening Hudaəqa baqlıqan ümidim barki (bu kixilərmə bu ümidni tutidu), kəlgüsidiə həm həkkaniylarning həm həkkaniysizlarning əlümdin tirili xi bolidu. □

**16** Xu səwəbtin, өзүм həmixə Huda aldidimu, insanlar aldidimu pak wijdanlıq boluxka intilimən. ■ **17** Mən Yerusalemin ayrıloqili

■ **24:12** Ros. 25:8; 28:17. □ **24:14** «Təwratta wə pəyəqəmbərlərning yazmilirida pütülgənlərningmu həmmisigə ixinip,...» — «Təwratta wə pəyəqəmbərlərning yazmiliri»: Yəhudiy həlkə bəzidə Musa pəyəqəmbərgə qüxürülgən bəx kitabni «Təwrat» wə Təwrattiki baxka kışimlarnı «Zəbur wə pəyəqəmbərlərning kitablari» dəp ataydu. «Təbirələr» wə Təwrattiki «Kirix Səz»imiznimü kərüng. □ **24:15** «mening Hudaəqa baqlıqan ümidim barki (bu kixilərmə bu ümidni tutidu), kəlgüsidiə həm həkkaniylarning həm həkkaniysizlarning əlümdin tirili xi bolidu» — okurmanın lərgə xu ayanki, Injilda «ümid» tiləqə elinoqanda müjməl bir tilək-arzu əməs, bəlkı Hudanıg wədlirigə asaslinip, mukim, puhta məlum bir ixni kütüxni bildürudu. ■ **24:16** Ros. 23:1.

heli yillar bolqan bolup, bu ketim u yergə əz həlkimgə həyr-sədiqə yətküzüp bərgili wə Huda aldioqa hədiyə sunqılı barqanidim. ■ 18 Mən bu ixlarda boluwatattim, bəzilər meni tazilinix қaidisini ada kılıp bolqan qaođda ibadəthana høylisida uqratti; lekin mən ətrapımoğ adəm toploqinimmu yok, malimanqılık qıkaroqinimmu yok. ■ 19 Əməliyəttə meni uqratkanlar bolsa Asiya əlkisidin kəlgən bəzi Yəhudiylar idi; ularning üstümdin xikayətliri bar bolsa, əslı ular əzliri kelip, silining aldilirida ərz kılıxka toqra kelətti. 20 Bolmissa, muxu sorundikilər aliy kengəxmə aldida turoqinimda, meningdin қandak jinayət tapkanlığını eytip baksun! 21 Pəkət mundak bir ix bolqanidi: — Mən ularning aldida, «Bügünkü kündə əlgənlərning կayta tirilixi toqrluluk silərning sorikinqlarqa tartiloqanmən!» dəp warkırıqanidim.■

22 *Rəbning* yoli toqrluluk təpsiliy həwiri bar bolqan Feliks soraqni tohtitip, ularoqa:

— Mingbexi Lisiyas kəlgəndə dəwayinglar toqrisidiki həkümni qıkırımən, — dedi.

23 U yüzbexioqa Pawlusni nəzərbənd astıqla elip, əmma uningoşa bir'az kəngqılık kılıp, dost-buradərlirining hərkaysisining uning hajətliridin qıkixini tosmioqın, dəp buyrudi.■

### *Pawlus waliy Feliks bilən Drusilaning aldida*

- 
- 24:17 Ros. 11:29; Rim. 15:25. ■ 24:18 Ros. 21:27.  
■ 24:21 Ros. 23:6; 28:20. ■ 24:23 Ros. 27:3; 28:16.

<sup>24</sup> Birnəqqə kündin keyin, waliy Feliks ay-ali Drusila bilən billə kəldi (Drusila Yəhudiyy idi). U Pawlusni qakırtıp, uningdin Məsih Əysəoqa etikad kılıx yoli toqıruluk anglidi.  
<sup>25</sup> Pawlus həkkəniy yaxax, əzini tutuwelix, kiyamət künidiki soal-sorak kiliñixlar toqrisida səzləwatkanda, Feliks wəhimigə qüxüp uningoja:

— Hazırqə қaytip tursang bolidu. Keyin manga pəyt kəlgəndə, yənə qakırtımən, — dedi.

<sup>26</sup> U xuning bilən bir wakitta Pawlusning para berixini ümid kılatti. Xuning üçün, uni imkanķədər pat-pat qakırtıp, uning bilən səzlixətti. <sup>27</sup> Lekin ikki yil toxkanda, Feliksning orniqə Porkiyus Festus waliy boldi. Feliks Yəhudiylarqa iltipat kərsitip ularning kənglini elix üçün Pawlusni solakta қaldurdi. □

## 25

### *Pawlusning waliy Festusning aldida sorak kiliñixi*

<sup>1</sup> Festus Yəhudiya elkisigə kirip, üq kündin keyin Kəysəriyədin qikip Yerusaleməqə baroqanidi. □

<sup>2</sup> Bax kahinlar bilən Yəhudiylarning metiwərliri uning aldida Pawlusning üstidin rəsmiy xikayət kılıp, uningdin iltipat sorap, adəm əwitip

---

□ **24:27 «Feliks Yəhudiylarqa iltipat kərsitip ularning kənglini elix üçün...»** — yaki «Feliks Yəhudiylarqa iltipat kərsitip ularning əqlixiyə erixix üçün...». □ **25:1 «Festus Yəhudiya elkisigə kirip...»** — yaki «Festus elkinin waliylikiyə kirip,...».

Pawlusni <sup>3</sup> Yerusalemoga elip kelixni etündi. Məksiti, ular yol üstidə bəktürmə təyyarlap Pawlusni əltürük idi. <sup>4</sup> Festus buni anglap ularoqa:

— Pawlus hazır Kəysəriyədə solakta turiwərsun. Mən yekında u yergə kaytip kətməkqimən. <sup>5</sup> Aranglardın hökükdər bolqanlar mən bilən billə qüxsun. Əgər uning birər əyibi bolsa, ular xu yerdə xikayət kilsə bolidu, — dəp jawab bərdi.

<sup>6</sup> Festus ularning iqidə səkkiz-on kündin artuk turmay, Kəysəriyəgə kaytip qüxti. Ətisi sorak təhtigə olturup, Pawlusni elip kelixni buyrudi. <sup>7</sup> Pawlus kəlgəndə, Yerusalemdin qüxkən Yəhudiylar uning ətrapiqlə olixip, uningoqla nuroqun eçir jinayətlər bilən karilap xikayətlərni kıldı. Bırak bularning həqkaysisiqla ispat kərsitip berəlmidi. <sup>8</sup> Pawlus əzini aklap:

— Mən həqkaysi ixta Yəhudiylarning əkanuniqla, ibadəthanisiqla yaki *imperator* Kəysərgə karxi birər jinayətmə sadir kilmidim, — dedi.■

<sup>9</sup> Lekin, Festus Yəhudiylarning kənglini elixka, ularoqla iltipat kərsətməkqi bolup Pawlustin:

— Yerusalemoga berip, u yerdə menin aldimda bu xikayətlərgə asasən sotlinixka razi bolamsən? — dəp soridi.

<sup>10</sup> Lekin Pawlus jawab berip mundaq dedi:

— Mən hazır Kəysərning sorak təhti aldida turimən. Meni sorak kilişkə tegixlik yər mana muxu. Əzlirigə enik məlum bolqandək, mən

Rosullarning paaliyatlari 25:11      clt      Rosullarning paaliyatlari 25:16

Yəhudiylarqa həqkandakı nahəklik kilmidim.

□ 11 Əgər jinayitim bolsa, xundakla əlümgə layik birər ix kılqan bolsam, mən əzümnı əlümdin қaqrurmaymən. Birak ularning menin üstümdin kılqan xikayətlirining asasi bolmisa, həqkimning meni ularqa tapxurup berixkə həkkə yok. Mən Kəysərgə murajiət kılımən! □ ■  
12 Andin Festus məslihətqiliri bilən səzləxkəndin keyin, Pawluska:

— Sən Kəysərgə murajiət kılding — uning aldiqa əmdi barisən! — dedi.

### *Waliy Festusning Agrippa han IIdin Pawlus toqrisida nəsihət sorixi*

13 Birnəqqə kündin keyin, Agrippa han bilən singlesi Bərniki Festuska təbrik-salaməqə Kəysəriyəgə kəldi. 14 U yerdə uzun künlər turoqandin keyin, Festus Pawlusning ixini hanqa məlum kılıp:

— Bu yerdə Feliks qaldurup kətkən bir məhbus bar. ■ 15 Mən Yerusaleməqə baroqinimda, Yəhudiylə bax kahinləri bilən aksakalları uning üstündin kılqan xikayət kılıp, məndin uni jazaqla məhkum kılıximni tələp kılıxtı. 16 Mən

□ 25:10 «Mən һazır Kəysərning sorak təhti aldida turimən» — imperator Kəysərning aldida əməs, bəlkı uning sorakçı wəkili (Festus)ning aldida, əlwəttə. □ 25:11 «ularning menin üstümdin kılqan xikayətlirining asasi bolmisa, həqkimning meni ularqa tapxurup berixkə həkkə yok. Mən Kəysərgə murajiət kılımən!» — hərbir Rim pukrası xikayət kılınlığında sotning karariqlə narazı bolsa, yüksərligə (Kəysərning əzizə) murajiət kılıx hüquqi bar idi. ■ 25:11 Ros. 18:14. ■ 25:14 Ros. 24:27.

Rosullarning paaliyətliri 25:17      clii      Rosullarning paaliyətliri 25:24

ularoqa, ərz kılınoqı ərz kılqanqılar bilən yüzləxtürülüp, uningoşa əzini akłax pursiti berilmigüqə, uni jazaşa tapxurux rimliklarning aditi əməstur, dəp eyttim. <sup>17</sup> Xunga ular mən bilən billə bu yərgə kəlgəndin keyin, mən wakitni kəynigə sozmay, ətisila sorak təhtigə olturup u kixini əkilixni buyrudum. <sup>18</sup> Ərz kılqanqılar orunliridin turoqanda, ularning uning üstidin xikayət kılqanlıri mening oylioqinimdək rəzil ixlər əməs idi, <sup>19</sup> Bəlkı ularning əz ibadət tüzümi toqrułuk wə Əysə isimlik bir kixi həkkidə məlum talax-tartix məsililiri bar ikən. U kixi əlgən bolup, Pawlus bolsa u tirildi dəydikən. <sup>20</sup> Bu məsililərni zadi қandak eniklaxni biləlməy, mən Pawlustin Yerusalemıqə berip, u yərdə bu ixlər toqrułuk sorakça tartılıxka razi bolux-bolmaslıqını sorioqanidim. <sup>21</sup> Pawlus solakta turup imperator janablirining sorak қararını qıçırixini murajiət kılqandanın keyin, mən uni Kəysərning aldiqə əwətküqə, solakta tutup turuxni buyrudum.

<sup>22</sup> Agrippa Festuska:

— Meningmu bu kixining səzlirini anglap bakğum bar, — dedi.

— Ətə anglaysız, — dedi u.

<sup>23</sup> Xuning bilən ətisi, Agrippa bilən Bərniki həywət bilən ammiwiy yiçin zaliqə kirip kəldi, mingbexilar wə xəhər kattiwaxlirimu ular bilən billə kirip kelixti. Festus əmr kiliwidi, Pawlus elip kirildi.

<sup>24</sup> Festus mundak dedi:

— Agrippa padixaḥ aliyılıri wə muxu sorunoqa yiçilən janablar! Bu kixini kərwatisilər.

Həm Yerusalemda həm bu yerdə pütün Yəhudiyləri uning toqrluluk ərz kılıp manga murajiət kılıp, u tırık qalduruxka bolmayıdu! — dəp qurkıraxkənidi. <sup>25</sup> Lekin mən uningdin əlüm jazası berixkə tegixlik birər jinayət tapalmidim. Hazır bu kixi imperator janablirioqa murajiət kıldı. Xuning bilən uni *Rimoğa* əwətixni қarar kıldım. ■ <sup>26</sup> Birak uning həkkidə oqojamoqa məlum kılıp yazəqudək ix yok. Xuning bilən əhwalni rəsmiy təkxürüp birər yazəqudək məlumatka igə bolux məksitidə uni hərbirlirining aldioqa, bolupmu sili, Agrippa padixağı aliylirining aldioqa elip kəldim. <sup>27</sup> Qünki məhbusni sotka əwətkəndə, uning üstidin kılıqan xikayətlərni enik kərsətməslik manga nisbətən orunluq əməstək bilinidu.

## 26

### *Pawlusning Agrippa han aldida guwaḥlık berixi*

<sup>1</sup> Xuning bilən, Agrippa Pawluska:

— Əzüngning gepingni қilixingoqa ruhsət, — dedi.

Pawlus қolını sozup əzini aqlaxka baxlıdı:

<sup>2-3</sup> — I Agrippa han, bugün aldılırında Yəhudiylər menin üstümdin xikayət kılıqan pütün ixlər toqrluluk jawab berix pursitigə nesip bolqanlığım üçün, bolupmu əzlirining Yəhudiylarning adətləri wə ularning arisidiki talax-tartıxlırıdin həwərləri bolqanlığı üçün

өзүмни бәhtlik һесаблаймән! Xuning üçün degənlirimni səwrqanlıq bilən anglap bekixlirini etünimən.

<sup>4</sup> Mening dəsləpki wakitlirimda, yəni kiqikimdin tartip өз elimdə, Yerusalemda yürüxturuxumning kandak ikənlikli Yəhudiylarning həmmisigə ayan. <sup>5</sup> Ular xu dəsləpki waqtimdin beri meni tonuqaqqa (əgər halisaidi, xuningə qə guvahlıq berətti), mening ibadət tüzümidiki əng tələpqan məzhəpning xərtliri boyıqə yaxap, yəni Pərisiy bolup əmrümni ətküzginimni bili. <sup>6</sup> Əmdi mən Huda ata-bowilirimizə qılqan wədigə baqlıqan ümidim tüpəylidin hazır sorak kılıniwatimən.■ <sup>7</sup> Xu *wədining* nesiwisigə yetixni bizning pütkül on ikki kəbilimiz keqə-kündüz tohtawsız Hudaə qə ibadət kılıp ümid kilmakta. I aliyları, Yəhudiylarning mening üstümdin kılqan xikayətliri dəl xu ümidkə baqlıktur! <sup>8</sup> *Halayık*, Huda əlgənlərni tirildürsə, nemə üçün ixinixkə bolmaydu, dəp қaraysılər?□

<sup>9</sup> Dərwəkə, өzümmü əslidə Nasarətlik Əysanıng namioqa қarxi nuroqun ixlarnı kılıxım kerək dəp қayıl idim ■ <sup>10</sup> wə Yerusalemda ənə xundak ixlarnı kılqanidim. Bax kahinlardin hökük elip,

---

■ **26:6** Yar. 3:15; 22:18; 26:4; 49:10; Kən. 18:15; 2Sam. 7:12; Zəb. 132:11; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24; Mik. 7:20. □ **26:8**

«**Halayık, Huda əlgənlərni tirildürsə, nemə üçün ixinixkə bolmaydu, dəp қaraysılər?**» — demisəkmə, Pawlus kezdə tutqan ümid (7-ayətni körüng) Hudanıng wədisi bilən, Məsih arkılık mənggülüq hayatıq tırilixtin ibarət idi. ■ **26:9** Ros. 8:3; 9:1; 22:4; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

əzüm Hudanıng nuroqun mukəddəs bəndilirini zindanoqa tutup bərgən, ular əlümgə həküm kılınoqandımu, həkümgə awaz қoxqanıdim. □

**11** Mən həmmə sinagoglarda kep ketim ularni izdəp tepip jazalap, kupurluk gəp kiliçka zorlıqanıdim. Mən ularoqa təlwilərqə əq bolup, hətta yakə yurttiki xəhərlərgə berip, ularoqa ziyankeşlik kılıqanıdim. □

**12** Bu ixlarda bolup bax kahinlar bərgən toluk wəkillik höküki bilən Dəməxk xəhirigə karap səpər kiliwatattım. **13** Qüx waktida yolda ketiwetip, asmandın qüxkən, կuyax nuridinmu küqlük bir nurning ətrapimni wə billə ketiwatkanınları yorutuwətkənlikini kerdüm.

**14** Həmmimiz yərgə yikiloqan bolup mən ibraniy tilida eytiloqan: «Əy Saul, Saul! Manga nemixka ziyankeşlik kilişən? Seni zihlaxlaroqa karxi təpmiking sən üqün təs kelidu!» degən bir awazni anglidim. □

**15** Mən: — «I Rəb, sən kimsən?» dəp sorisam, Rəb manga: «Mən sən ziyankeşlik kiliwatkan

---

□ **26:10 «ular əlümgə həküm kılınoqandımu, həkümgə awaz қoxqanıdim»** — «awaz қoxqanıdim» grek tilida «mən ularoqa kara tax taxlidim». Yəhudiylər arısında kona zamanlarda «awaz berix» ak yaki kara bir taxni taxlax bilən bildürülətti.

□ **26:11 «mən ... ularni ... kupurluk gəp kiliçka zorlıqanıdim»** — «kupurluk gəp kiliç» muxu yerdə mənisi bəlkim Məsihgə kupurluk söz kılıp, etikadın waz keqixni kərsitixi mümkün. □ **26:14 «Seni zihlaxlaroqa karxi təpmiking sən üqün təs kelidu!»** — Rəb Saulni jahıl exəkkə ohxitidu. Exəknı igisi zihlioqanda mangmay kiyik atsa tehimu azab tartıdu, əlwəttə. Saulning wijdani xuningoqa ohxax Rəbning bəndilirigə yamanlıq kılıqanlılığı tüpəylidin sanjiloqan bolsa kerək.

Rosullarning paaliyatlari 26:16 clvi Rosullarning paaliyatlari 26:22

Өysadurmən! **16** Өmdi ornungdin tur; qünki Mən seni sən kərgən ixlaroqa həmdə Өzüm sanga ayan қilinoqinimda kəridioqan ixlaroqa həziniqi oqojidar wə guwahlıq bərgüqi boluxka tikləx üçün, sanga ayan boldum. □ **17-18** Mən seni ez həlkinqning həm əllərning қolidin կutkuzimən — qünki mən seni yat əlliklərning kezlini eqip, ularning қarangoquluktin yoruklukka, Xəytanning ilkidin Hudaqə baqlinixka buruluxi üçün ularning arisiqə əwətimən. Xuning bilən ular gunahlırinining kəqürümigə, xundakla Manga etikad қilix arkılık pak-mukəddəs қilinoqanlarning arisida miraska tuyəssər bolidu» — dedi.■

**19** Xunga, i Agrippa aliyliri, mən ərxtin kəlgən bu oqayibanə kərünüxkə itaetsizlik ķilmidim.

**20** Bəlki aldi bilən Dəməxk həlkigə, andin Yerusalem xəhīridikilərgə, pütün Yəhədiyə əlkisidikilərgə həmdə yat əlliklərgimu, «Towa қilip, Hudaqə baqlininglar, xundakla towa қilixka uyoqun əməllərni kərsitinglar» dəp jakarlap həwər yətküzüp kəldim. ■ **21** Bu ixlar tüpəylidin Yəhədiylar meni ibadəthana höylisida tutup, muxtlap əltürüwətməkqi boluxti. ■ **22** Lekin bügüngiqə Hudanıng

□ **26:16** «Өzüm sanga ayan қilinoqinimda kəridioqan ixlaroqa həziniqi oqojidar wə guwahlıq bərgüqi boluxka tikləx üçün, sanga ayan boldum» — «həziniqi oqojidar» nemini kərsitudu? Demək, Saul Məsih uningoqə tapxuroqan wə tapxuridioqan wəhiylərni wə kalam-sozni saklaxka məs'ul bolıqan «həziniqi» yaki «amanətqi» bolidu wə kəlgüsidi bu həkikətlərni barlıq jamaətlərgə yətküzük hizmitidə bolidu. ■ **26:17-18** Yəx. 60:1. ■ **26:20** Ros. 9:19,28; 22:17,21. ■ **26:21** Ros. 21:30.

yardəm-məditigə muyəssər bolup mən qing turuwatimən, təwəndikilər bolsun yüksəridikilər bolsun həmməyləngə guwahlıq berip kəldim. Guwahlıkim dəl pəyəqəmbərlər həm Musa əzi bexarət kılıp eytənliridin baxka nərsə əməs —  
23 demək, Məsih jəzmən azab-okubət qekip, tunji bolup əlümdin tirilgüqi bolup *Yəhudi* həlkigə həm pütkül əllərgimu yorukluk jakarlaydu.■

24 Pawlus bu ixlarni eytip əzini xundak aklax jawabını bərgəndə, Festus yüksəri awaz bilən uningoşa:

— Pawlus, sarang bolupsən! Bilimingning kepliki əklingni azduruptu! — dedi.

25 Lakin Pawlus: — Sarang əməsmən, i Festus janabliri, mən bəlki həqiqətkə uyğun həm salmiği bar səzlərni jar kilimən. 26 Qünki *Agrippa* aliylining bu ixlardin həwiri bar. Mən uningoşa yürəklik bilən oquq səzləwatimən, qünki bu ixlarning həqkaysisining uningdin yoxurun əməslikigə ixinimən. Qünki bu ix bulung-puqkaqlarda kılınoğan əməs!□

27 — Əy *Agrippa* aliylini, əzliri pəyəqəmbərlərning eytənlirioqa ixinəmdila? Mən ixinidioğanlıklırını bilimən! — dedi.

28 *Agrippa* Pawluska:

— Sən meni muxunqılık kiskiöolina wakitta hristian boluxka əyil kilməkqimusən? — dedi.□

■ 26:23 Yəx. 60:1-3, 19, 20 □ 26:26 «Qünki bu ix bulung-puqkaqlarda kılınoğan əməs!» — «bu ix» — Məsihning tartən azab-okubətiri, əlumi wə tirilixi, demək. □ 26:28 «Sən meni muxunqılık kiskiöolina wakitta hristian boluxka əyil kilməkqimusən?» — «hristian» toqrluluk 11:26diki izahatni kərüng.

**29 Pawlus:**

— Məyli kıska wakit iqidə yaki uzun wakitta bolsun, pəkət əzlirining əməs, bəlki bugün səzümni anglioquqılarning həmmisi manga ohxax bolqay (pəkət məndiki zənjirlər silərdə bolmisun!) dəp Hudadin tiləymən, — dedi. □ ■

**30** Xuning bilən *Agrippa* han, xundakla waliy, Bərniki wə ular bilən billə olturoqanlar orunliridin turup, <sup>31</sup> *zaldın* qıkip, bir-birigə:

— Bu kixining əlümgə yaki türmigə solaxka tegixlik həqbir jinayiti yok ikən! — deyixti. ■

**32 Agrippa Festuska:**

— Bu adəm Kəysərgə murajiət ķilmioqan bolsa, қoyup berilsə bolidikəntük! — dedi.

## 27

*Pawlus wə həmrəhlirinining Rim xəhiriğə ķılıqan dengiz səpiri*

<sup>1</sup> Bizning Italiyəgə dengiz yoli bilən beriximiz əkarar ķilinəqandin keyin, əməldarlar Pawlus bilən baxka birnəqqə məhbusni «Awqustus

---

□ 26.29 «məyli kıska wakit iqidə yaki uzun wakitta bolsun ... bugün səzümni anglioquqılarning həmmisi manga ohxax bolqay...» — Pawlusning ularni nijatlıqka erisən dəp əzinining kerək bolsa uzun wakitkiqə səzligənlikigə razi bolqanlığını kərsitiwatidu. ■ 26:29 1Kor. 7:7. ■ 26:31

Ros. 23:9; 25:25.

ķismi»diki Yuliyus isimlik bir yüzbexioqa tapxurdi. □ 2 Biz Adramittiumning bir kemisiqə qıktuk. Kemə Asiya əlkisining dengiz boyliridiki xəhərlərgə baratti. Tesalonika xəhiridinoloqan Makedoniyəlik, Aristarhus isimlik bir kixi biz bilən həmsəpər boldi. 3 Ətisi biz Zidon xəhirigə yetip kəlduk. Yuliyus Pawluska kəngqılık ķılıp, xu yerdiki dost-buradərlirining yenioqa berip ularning əqəmhorlığını կobul ķilixioqa ruhsət kıldı. ■ 4 Biz u yerdin yənə den-gizoqa qıktuk. Xamallar ķerixkəndək қarxi təripimizdin qıqışanlıqı üçün, Siprus arilining xamaloqa dalda təripi bilən mangduq. 5 Kilikiyə wə Pamfiliyə əlkilirining udulidiki dengizdin etüp, Likiyə əlkisidiki Mira xəhirigə kəlduk. 6 Xu yerdə yüzbexi Iskəndəriyə xəhiridiki Italiyəgə baridioqan baxqa bir kemini tepip, bizni uningoqa qikirip կoydi.

7 Dengizda kəp künlər nahayiti asta mengip, təsliktə Kinidos xəhirining udulioqa kəlduk. Xamal mingix yəniliximizni tosuqlaqka, Kret arilining xamaldin dalda təripi bilən mengip,

---

□ **27:1 «Bizning Italiyəgə dengiz yoli bilən beriximiz...»** — «biz» degən səzgə կarıqlanda Luğa kaytidin Pawluska həmrəholoqanidi. «Italiyəgə» — Rim xəhiri Italiyəning paytəhti idi. **«Awqustus ķismi»** — yaki «xahanə կoxun». «Awqustus» bolsa birinci Rim imperatori idi. «Kisim» yaki «կoxun» muxu yerdə 600 ləxkərlilik birlikni kərsitudu. ■ **27:3** Ros. 24:23; 28:16.

Salmoniy *yerim arilidin* ətüp,<sup>□</sup> **8** dengizdə təsliktə ilgiriləp ķıroqakni boylap, Laseya xəhīrigə yekin bolqan «Güzəl aramgah» dəp atılıdiqan bir yərgə kəldük.

**9** Səpər bilən heli wakitlar ətüp, roza küni allıqaqan ətkən bolqaqka, dengizdə səpər ķilix hətərlik idi. Xunga Pawlus kəpqilikkə nəsihət kılıp:<sup>□</sup>

**10** — Buradərlər, bu səpərning balayı'apət wə eçir ziyan bilən tүgəydiqanlığını kərüwatimən; mal wə kemidin məhərum bolupla қalmay, səpər əz jenimizərimu zamin bolidu! — dəp agahlandırdı.

**11** Birak yüzbexi bolsa Pawlusning səzигə ixənməy, kemə baxlığı bilən kemə igisining səzigə ixəndi. **12** Uning üstigə, bu portmu ķixlaxka muwapik jay bolmioqaqka, kəpqilik yənə dengizə qıkıp, mumkinkədər Feniks xəhīrigə yetip berip, xu yərdə ķixlaxni қuwwətlidi. Feniks bolsa Kret arilidiki bir dengiz portı bolup, bir təripi oğrəbiy jənubka wə

---

<sup>□</sup> **27:7 «Xamal mingix yenilikimizni tosuqaqka, Kret arilinin Xamaldin dalda təripi bilən mengip, Salmoniy yerim arilidin ətüp... »** — əslidə ular məoqrıp tərəpkə mangmakqi, hazır jənubka karap mangidu. «Rosul Pawlusning səpərliri» degən həritini kerüng. <sup>□</sup> **27:9 «roza küni allıqaqan ətkən bolqaqka,...»** — Yəhudiylarning «roza küni» adəttə tokkuzinqi ayda bolidu, hazır köz pəsli bolsa kerək. Oninqi aydın keyin boran kəp bolqanlıqtın «Ottura dengiz»da səpər ķilix hətərlik idi.

bir təripi qərbiy ximaloqa қaraytti. □

**Rosul Pawlusning hux həwərni jakarlıqan 4-səpəri**



Rosul Pawlusning Rim xəhiringə mangəjan səpəri

*Dengizdiki boran-qapqun*

13 Jənubtin məyin xamal qikiwatatti, kəpçilik nixanimizoqa yetidiqan bolduk dəp, lənggərni eli wetip, kemini Kret arilining kiroqikini boylap həydəp mangdi. <sup>14</sup> Lekin uzun etməy, araldın qattık «xərkəy ximaldin kəlgüqi» dəp atılıdıcıqan əxəddiy kara boran qıçıp kətti. <sup>15</sup> Kemə buranning əməkdaşlığıda əməkdaşlığı, uni xamaloqa

□ 27:12 «roza künə allıqاقан ətkən bolqaqça, kəpçilik yənə dengizdə qıçıp, mumkinkədər Feniks xəhiringə yetip berip, xu yərdə kixlaxni կսահանակացած...» — Feniks porti kixlax (adəttə xərkəy jənub wə xərkəy ximaldin qıkkən) xamallarоqa daldıa bolqaqça, kixlax üçün yahxi jay idi.

yüzləndürəlməy, boranning məyliqə mengixiqa köyup bərdük. <sup>16-17</sup> Klawda degən kiçik bir aralning xamaloqa daldə təripigə etüwəlip, əkolwaknı kemigə qıkırıwelip, aranla uni saklap əkalaliduk. Andin kemiqilər kemini aroqamqilar bilən sirtidin orap baqlıwaldı. Kemining Sirtis dəp ataloqan dengiz astidiki tax-kum dəwilirigə əkəkiliq petip əelixidin ərkup, tormuz lənggərlirini qüxürüp, kemini xamalning həydixigə köyup bərdi. □ <sup>18</sup> Boran üstimizgə xiddətlik soğkaqqa, ətisi malni dengizə taxlaxkə baxlıdı. □ <sup>19</sup> Üqinqi künidə ular əz əkolliyi bilən kemidiki əkoral-jabduklarını dengizə taxliwətti. <sup>20</sup> Kəp künlərgiçə ya kün ya yultuzlar kərünməy, boran-qapqun yənilə xiddətlik üstimizgə tohtimay soğuwərgəqkə, ahirda əkulup əelix ümidimizmu yokqa

**□ 27:16-17 «Klawda degən kiçik bir aralning xamaloqa daldə təripigə etüwəlip, əkolwaknı kemigə qıkırıwelip, aranla uni saklap əkalaliduk»** — adəttə əkolwak kemining kəynidin səritiliq mengilatti. **«Andin kemiqilər kemini aroqamqilar bilən sirtidin orap baqlıwaldı»** — bu aroqamqilar kemining parqilinip ketixinin aldını elixi üçün kemini qing tutup turattı. **«Sirtis dəp ataloqan dengiz astidiki tax-kum dəwiliri»** — «Sirtis» degən hazırkı Liwyadiki ikki dengiz koltukının ismidur. Xu koltuklarda kəp teyiz jaylar wə dengiz astida daim əqmə kum dəwiliri boləqəqka, kemilər üçün bək hətərlik jaydur. **«kemining ... tormuz lənggərliri»** — bolsa yenikrək lənggər bolup, dengiz tegigə tiriliq kemining aldiqə mengixini astilitatti. Baxqa birhil tərjimisi «yəlkənləri qüxürüp»; əmma bizningqə xundaq əxəddiy buranda yəlkənlər alliqəqan qüxürülgən bolatti. □ **27:18 «... ətisi malni dengizə taxlaxkə baxlıdi»** — malni taxlaxning məksiti kemining parqilinix mumkinqlikini azaytix üçün uni yeniklitixin ibarət.

qikkanidi.

**21** Kemidikilər birnərsə yemiginigə kəp künlər bolqandan keyin, Pawlus ularning arisida turup: — Buradərlər, silər baldurla mening gepimgə ķulak selip Krettin dengizoqa qıqmaslikınglar kerək idi. Xundak ķiloan bolsanglar bu balayi'apət wə ziyan-zəhmətlərgə uqrımıqan bolattinglar. **22** Lekin əmdi silərni oqəyrətlik boluxka dəwət ķilimən. Qünki aranglarda həqkaysinglar jenidin ayrıloqini yok, pəkət kemidinla məhərum қalislər. **23** Qünki mən təwə bolqan wə ibadət-hizmitini kılıp kəlgən Hudanıng bir pərixtisi tünügün keqə yenimoşa kelip **24** manga: «Pawlus, қorkma! Sən Kəysərning aldioqa berip turuxung kerək; wə mana, Huda xapaət kılıp sən bilən billə səpər ķiloanlarning həmmisining jenini tiliginingni sanga ijabət ķildi!» dedi. **25** Xuning üqün əy əpəndilər, oqəyrətlik bolunglar; qünki Huda ola ixinimənki, manga қandak eytiloan bolsa xundak əməlgə axurulidu. **26** Bırak biz məlum aralning ķiroqiqoşa urulup ketiximiz mukərrər bolidu.

**27** Səpirimizning on tətinqi küni keqisi, kemə Adriatik dengizida ləyləp yürüwatkan bolup, tün nispidə, kemiqilər կuruklukka yekinlap kəliptük, dəp oylidi. **28** Ular qongkurlukni əlqəx aroqamqisini dengizoqa qüxürüp, suning qongkurlukını əlqəp kərgənidi, yigirmə əqlulaq qıktı. Səl aldioqa mengip yənə əlqiwidə, on bəx əqlulaq qıktı. **29** Ular kemining hada taxlaroşa urulup ketixidin қorkup, kemining kəynnidin tət lənggərni taxliwetip, tang etixni təlmürüp kütüp

turdi. □ 30 Lekin kemiqilər kemidin қаզмакçı bolup kemining bexidinmu lənggərni elip taxli-wetəyli dəp bahənə kərsitip, қolwaqnı dengizəqə qüxürdi. 31 Pawlus yüzbəxi wə ləxkərlərgə:

— Bu *kemiqilər* kemidə қalmisa, silər kutulalmaysilər! — dedi.

32 Buning bilən ləxkərlər kemidiki қolwaqning aroqamqilirini kesip, uni ləylitip köydi. □

33 Tang atay degəndə, Pawlus həmməylənni bir'az oqızaliniwelixka dəwət kıldı. U:

— Silərning dəkkə-dükkə iqidə həqnemə yeməy turoqininglarqa on tət kün boldı. 34 Əmdi bir'az oqızalinxinglarnı ətünimən. Qünki həyat ələkinqələr üçün muxundak ələkinqələr üçün kəlidü; qünki həqkaysinglarning bexidiki bir tal moymu ziyanəqə uqrımaydu! — dedi. ■

35 Bu səzni ələkinqələr bolup, u ələkinqələr bir parqə nanni elip, ələkinqələrinə aldida Hudaqıa təxəkkür eytip oxtup yedi. ■ 36 Xuning bilən həmməylən oqəyrətlinip oqızalinxka baxlıdı 37 (kemidə biz jəmiy ikki yüz yətmix altə kixi iduk). 38 Həmməylən ələkinqələrini toklıqandın keyin, kemini yeniklitix üçün, kemidiki buoqdaylarnimu dengizəqə taxliwətti.

### *Kemining oqərk boluxi*

- 27:29 «ular ... kemining kəynidin tət lənggərni taxli-wetip,...» — bu tət lənggərni (dengizəqə) taxlaxning məksəti kemini tohitix, əlwəttə. □ 27:32 «kemidiki қolwaqning aroqamqilirini kesip, uni ləylitip köydi» — yaki «kemidiki қolwaqning aroqamqilirini kesip, uni dengizəqə taxliwətti». ■ 27:34 Mat. 10:30. ■ 27:35 1Sam. 9:13; Yh. 6:11; 1Tim. 4:3.

**39** Tang atkanda, kemiqilər kuruklukning nə ikənlikini tonumidi. Lekin uningdiki bir կumluկ koltukni baykap, kemini bir amal kılıp xu yerdə uruldurup kuruklukqa qıqarmakqi boldi. **40** Ular aldi bilən lənggərlərni boxiwetip, ularni den-gizoqa taxliwətti. Xuning bilən bir wakitta, kemining ikki yənilix palikining baqlirini boxitip, ularni qüxürübətti. Andin kemining bexidiki yəlkənni xamaloqa qikirip, kemini կumluկning kiroqliqoqa қaritip mangdurdı. □ **41** Əmdi ikki ekim bir-birigə uqraxkan yərgə kirip kəlip, ular kemini kırakka sokturuwaldı; kemining bexi dengiz tegigə urulup petip, midirlimay қaldı, lekin kemining arkə təripi dolğunlarning zərbisi bilən quwulup ketixkə baxlidi. □ ■

**42** Ləxkərlər məhbuslarning suoja səkrəp կeqip ketixining aldini elix üçün, həmmisini əltürübətməkqi boldi. □ **43** Lekin yüzbəxi Pawlusni կutkuzuxni halıqan bolup, ləxkərlərning bundak қiliqoqa yol қoymidi.

---

□ **27:40 «kemining ikki yənilix palikining baqlirini boxitip, ularni qüxürübətti»** — dengiz xundak küqlük dolğunlıqanda, bu palaklarni dengizoqa qüxürüxning paydisi bolmaytti. Xunga ular dəhli bolmisun üçün palakni bir-birigə qetip kemigə dengizdin ketürüprak baqlap կoyqanidi. Uni əng ahirki ketim ixlitixkə bolatti, əgər қattık dolkunda buzulup kətsə amal yok bolatti. □ **27:41 «Əmdi ikki ekim bir-birigə uqraxkan yərgə kirip kəlip, ular kemini kırakka sokturuwaldı»** — baxka birhil təjimisi: «Kemə kiroqakka yatküqə dengiz astidiki կum dəwisigə urulup petip қaldı». ■ **27:41 2Kor. 11:25.** □ **27:42 «Ləxkərlər məhbuslarning suoja səkrəp կeqip ketixining aldini elix üçün, həmmisini əltürübətməkqi boldi»** — rımlıq əskərlər məhbuslarnı қaqurup կoysa əzliri əlüm jazasiqə məhkum bolatti.

U aldi bilən su üzüxnı bilidioqanlarning suoqa qüxüp kiroqakka qikixini, <sup>44</sup> қalqanlarning bəzilirini tahtaylarqa, bəzilirini kemining quwulup kətkən parqilirioqa esilip, kiroqakka qikixini buyrudi. Xundak boldiki, həmməylən kutulup sak-salamət ķuruklukça qikti.

## 28

### *Malta arilida*

<sup>1</sup> Biz kutulup sak-salamət kiroqakka qikqandin keyin, u aralning Malta dəp atilidioqanlığını bildük. <sup>2</sup> Yerlik həlk bizgə intayın mehribanlıq bilən muamilə կildi; qünki u qaoqda yamozur yeoqip, hawa sooqık bolqoqka, ular gülhan yekip bizni kütüwaldi. □ <sup>3</sup> Pawlus bir baqlam otun terip kelip otka taxliwidi, issiktin etilip qikqan bir zəhərlilik yılan uning ķolini qixliginiqə qaplixiwaldi. <sup>4</sup> Xu yerliklər Pawlusning ķolioqa yepixip turoqan yilanni kərüp, bir-birigə:  
— Bu adəm qoqum bir katil ikən! Dengizdin kutulup qikqan bolsimu, «Adillik» uning tirik ķelixioqa yol կoymidi, — deyixti. □

□ **28:2 «yərlik həlk bizgə intayın mehribanlıq bilən muamilə կildi»** — «yərlik həlk» degən ibarə grek tilida «saqallılıklar» deyilidu. Bu söz ularning yat tillik (demək, ibraniy, grek yaki latin tillik əməs) ikənlikini kərsitudu. □ **28:4 «Dengizdin kutulup qikqan bolsimu, «Adillik» uning tirik ķelixioqa yol կoymidi»** — «Adillik» degən ular qoqunidioqan butlardın biri bolqan ayal ilah bolsa kerək.

5 Lekin Pawlus yilanni otning iqigə silkip atti, ezi bolsa həqkandak zəhim yemidi. ■ 6 Həlk uningoşa bədini ixxip ketidü yaki u tuyuksız yıkilip əlidü dəp əkarap turattı. Lekin uzun wakıt əkarap turup, uningda həqkandak binormal əhalətning bolmioqlanılığını kərüp, oylioqinidin yenip:  
— Bu bir ilah bolsa kerək! — deyixti. ■

7 U yərning ətrapidiki yurtta, aral baxlıçı (Publiyus dəp ataloqan)ning birnəqqə yər-etizliri bar idi. U bizni əyigə baxlap, üq kün kizojın mehman kılıp kütti. 8 U qaoqla xundak boldiki, Publiyusning atisining kizitmisi ərləp, toloqak bolup yetip əkaləqanikən. Pawlus uning yenoqla kirip, dua kılıp üstigə əkolini təgküzüp, uni sakaytip əkoydi. 9 Xuningdin keyin araldiki əkaləqan kesəllərning həmmisi uning aldiqla kelip, sakaytildi. 10 Ular bizning hərmitimizgə nuroqun sowqatatlarnı beqixlioqan bolup, ahirda bu yərdin yənə yoloqla qıkkən waktimizda, bizni yoloqla lazımlıq nərsə-kerəklər bilən təminlidi.

### *Maltadin Rim xəhiriğə berix*

11 Malta arilida Iskəndəriyədin kəlgən, bexioqla «Samawiy Koxkezək» ilahlırinin nəkixliri oyuloqan bir kemə kixlioqanidi. Aralda üq ay turqəlandın keyin, bu kemə bilən yoloqla qıktuk. □ 12 Sirakoza xəhiriğə kelip, u yerdə

■ 28:5 Mar. 16:18; Luqa 10:19. ■ 28:6 Ros. 14:11.

□ 28:11 «bexioqla «Samawiy Koxkezək» ilahlırinin nəkixliri oyuloqan bir kemə» — «Samawiy Koxkezək» bolsa rımlıklärning qoқunqan ilahlıları «Kastor bilən Polluks» (grek tilida «Dioskuri») idi. Dengizqıllar ularnı dengiz səpərlirini onguxluk əlidü, dəp əkarayıttı.

üq kün turduk. **13** Andin aylinip mengip, *Italiyədiki Regiyum* xəhīrigə kəlduk. Ətisi xamal yənilixi əzgirip jənubtin qikixi bilən, ikinqi kuni Puteoli xəhīrigə yetip kəlduk. **14** U yerdə birnəqqə əkerindaxlarnı taptuk, ularning etünüxləri bilən biz ularda bir həptə turduk. Xundak kılıp biz Rim xəhīrigə yetip kəlduk. **15** Keliwatkanlıkimizdin həwər tapkan xu yerdiki əkerindaxlar bizni қarxi elix üçün xəhərdin qikip hətta «*Apiyus baziri»* qısqə, *bəziliri* «Üq Saray» qısqə kəlgənidi. Pawlus ularni kərgəndə, Hudaqla rəhmət eytip, oqeyrətləndi. □

### *Pawlus Rim xəhīridə*

**16** Rim xəhīrigə kirginimizdə, yüzbəxi məhbuslarnı orda қarawul begigə tapxurdi; lekin Pawlusning birlə kəzətküqi ləxkər bilən bir eydə ayrim turuxçıla ruhsət kılındı. □ ■

**17** Üq kündin keyin, u u yerdiki Yəhudiylarning kattiwaxlirini ezi bilən körüxüxkə qakıldı. Ular jəm bolğanda, u mundak dedi:

— Əkerindaxlar! Mən həlkimizgə yaki atabowilirimizdin қaldurulqan ərp-adətlərgə қarxi heqkandak ix kilmioqan bolsammu, Yerusalemda turoqinimda tutğun kılınip

---

□ **28:15** «xu yerdiki əkerindaxlar bizni қarxi elix üçün xəhərdin qikip hətta «*Apiyus baziri»* qısqə, *bəziliri* «Üq Saray» qısqə kəlgənidi» — «*Apiyus baziri*» Rimdin 71 kilometr, «Üq Saray» 55 kilometr yiraq idi. □ **28:16** **yüzbəxi məhbuslarnı orda қarawul begigə tapxurdi** — muxu səzər bəzi kona kəqürənlərdə tepilmaydu. ■ **28:16** Ros. 24:23; 27:3.

rimliklarning қолиңа tapxuruldum. ■

18 Rimliklar meni sorakqa tartip, məndə əlüm jazasiңa məhkum kılqıdək birər jinayət bolmiolaşqıa, meni қoyuwətməkqi boldi. 19 Lekin Yəhudiylar buningda қарxılık bildürgəqkə, Qəysərgə murajıat kilişkə məjbur boldum. Bularni deginim bilən, bu mening əz həlkim üstidin xikayitim bar degənlikim əməs. 20 Xu səwəbtin mən silər bilən yüz kərүxüx wə bu həktə silərgə eytix üçün silərni bu yərgə qakırdım. Qünki bu zənjir bilən baqlinixning səwəbi dəl Israilning kütkən ümididur.■

21 Ular Pawluska:

— Biz bolsaq Yəhudiyyədin sən toqrluluk hət almiduk, yaki u yərdin kəlgən kərindaxlarning heqkaysisimu sən toqrluluk birər yaman həwər əkəlmidi yaki yaman gepingni kilmidi. 22 Lekin sening pikirliringni anglioqumiz bar. Qünki həmmə yerdə kixilərning sən təwə bolqan bu məzħəpkə қarxi sezləwatqanlıqidin həwirimiz bar! — deyixti.

23 Xuning bilən ular Pawlus bilən kərүxüxkə bir künni bekitti. U küni nuroqun kixilər uning turaloqusıңa kəlgənidir; u tang atkəndin kəqkiqə ularıqə söz-kalamni xərhələp, Hudanıng padixahlıki həkkidə toluk guwahlıq berip, Təwrat həm pəyəqəmbərlərning yazmiliridin nəkəl kəltürüp, ularni Əysə toqrluluk կayıllı

■ 28:17 Ros. 24:12; 25:8.

■ 28:20 Ros. 23:6; 24:21.

ķilixka küqidi. □ ■ 24 Uning səzlirigə bəzilər ixəndürüldi, bəzilər ixinixni rət qıldı. ■ 25 Ular Pawlusning mundak bir səzni ķilixi bilən əzara kelixəlməy կaytip kətti. U mundak dedi:

— Muqəddəs Roh Yəxaya pəyoqəmbər arkılık ata-bowilirimizə qə munu səzni dəl jayida eytən:

26 — «Baroqin; muxu həlkə mundak dəp eytən:

---

«Silər anglaxni anglaysilər, birak qüxənməysilər;

Kəruxni kərüsilər, birak bilip yətməysilər. ■

27 Qünki muxu həlkəning yürikini may կaplap kətkən,

Ular angliqanda կulaklärini eoqır կiliwalən,

Ular kəzlərini yumuwalən;

Undak bolmisidi, ular kəzləri bilən kərüp,

Кulikj bilən anglap,

Kəngli bilən qüxinip,

Əz yolidin yanduruluxi bilən,

---

□ 28:23 «u tang atqandin kəqkiqə ularoqa səz-kalamni xərhələp, Hudaning padixahlıki həkkidə toluq guwahlıq berip, Təwrat həm pəyoqəmbərlərning yazmiliridin nəkil kəltürüp, ularnı əysə toqrluluk կayıl կilixka küqidi» — «Təwrat həm pəyoqəmbərlərning yazmiliri» toqrluluk 24:14 wə uningdiki izahətni kərüng. Muxu yərdə «Təwrat» grek tilida «Musaning (Təwrat) қanuni». ■ 28:23 Yar. 3:15; 22:18; 26:4; 49:10; Kən. 18:15; 2Sam. 7:12; Zəb. 132:11; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24; Mik. 7:20. ■ 28:24 Ros. 17:4. ■ 28:26 Yəx. 6:9; Əz. 12:2; Mat. 13:14; Mar. 4:12; Luq. 8:10; Yh. 12:40; Rim. 11:8.

Mən ularni sakaytqan bolattim»». □ ■

**28-29** Xunga bilixinglar kerəkki, Hudaning bu nijatlıkı yat əlliklərgə əwətiliwatidu. Ular bolsa uningoja қulak salmay қalmaydu! — dedi. U bu səzlərni eytkanda Yəhudiylar əz-ara қattıq talax-tartix kılıxip kətti. □

**30** Pawlus ezi ijariğə aloqan əydə toluk ikki yıl turdi wə bu yerdə uning bilən kərүxüxkə kəlgən həmmə kixilərni қobul kılıp, **31** tolimu yürəklik bilən həm həq tosaləqoşa uqrımay, Hudaning padixaqliğını jar kılıp, Rəb Əysə Məsihkə dair həkikətlərni yətküzüp təlim bərdi.

---

□ 28:27 «Qünki muxu həlkning yürikini may կալպ  
կետքն, ... undak bolmisidi, ular кəzliri bilən kərüp, қulikçı  
bilən anglap, кəngli bilən qüxinip, əz yolidin yanduruluxi  
bilən, mən ularni sakaytqan bolattim» — «Yəx.» 6:9-10din  
nəkıl kəltürülgən. ■ 28:27 Yəx. 6:9,10. □ 28:28-29  
«U bu səzlərni eytkanda Yəhudiylar əz-ara қattıq talax-  
tartix kılıxip kətti» — muxu səzlər bəzi kona kəqürmilərdə  
tepilmaydu.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5